

[www.azyb.az](http://www.azyb.az)  
[www/ayb.az](http://www/ayb.az)

■ Seyid Aynur:  
özüylə söhbəti və şeirləri

■ "Xüsusən  
zövq alar  
Arif..."

■ Xan Abdullanın "Dumru"su

■ Vətən ağrılarının ağırlığı

■ Yeni imzalar

■ Çeçen ədəbiyyatından seçmələr

■ Təsəvvüfün mistik zaman modeli

*"Dünyadakı bütün gözəlliklər Günəşə,  
bütün yaxşılıqlar insana görədir".*

*M.Prişvin*

AYLIQ ƏDƏBİYYAT DƏRGİSİ  
№ 05 (663) may 2025



# BU SAYIMIZDA

ULDUZ № 05 (663) may 2025

## Təsisçilər:

Azərbaycan Yazarıclar  
Birliyi və "Ulduz"  
jurnalının kollektivi

Baş redaktor:  
QULU AĞSƏS

**Redaksiya heyəti:**  
Tərənə Vahid (Baş redaktor müavini), Hicran Hüseynova (şöbə redaktoru), Dayandur Sevgin (şöbə redaktoru), Taleh Mansur (şöbə redaktoru), Anar Amin, Allahşükür Ağə, Baloglan Cəlil (Başqırğıstan), Cavid Zeynallı, Elxan Yurdoglu, Elmar Vüqarlı, Elşən Əzim, Elxan Elathi, Ələmdar Cabbarlı, Əyyub Qiyas, Furqan, Fuad Cəfərli, Gülnar Ümid, Günay Səma (Voronej), Həyat Şəmi, Hafiz Hacxlalı, Xəyal Rza, Xaqani Qayıblı (Estoniya), Qılman İman, Nurənə Nur, Nargis, Nilufər Şıxlı (Moskva), Məşhəti Musa, Orxan Cuvarlı, Rəsmiyyə Sabir, Səhər Əhməd, Seyfəddin Altaylı (Türkiyə), Saodat Muxammadova (Özbəkistan), Nazim Muradov (Şimali Kipr Türk Respublikası), Şəfa Vəli, Ulucay Akif.

Bədii redaktor:  
Ədalət Həsən

## Ünvanı:

AZ1000, Bakı, Xaqani küçəsi,  
25 ulduz\_dergisi@mail.ru;  
www.ayb.az  
Telefon: (+99412)498-72-43  
Çapa imzalanıb: 15.05.2025.

"Ulduz" jurnalı  
redaksiyasında yığılıb,  
səhifələnib.

**"ASPOLİQRAF LTD"**  
MMC-də çap olunub.  
Sifariş №68, Tiraj: 300.  
Qiyməti: 2 man.  
1967-ci ildən çıxır.  
Şəhadətnamə №238

Seyid AYNUR

3

özüylə səhbəti və şeirləri

Xan Abdulla  
Dumru

7

Elşən Əzim  
Budaqdan qopan gecə



Sevinc YUNUSLU

20

Dərd adımı  
gündürər

Tərcümə saatı

24

Tural TURAN

29

Əllərimin yaddaşı



Tural CƏFƏRLİ

34

Eyforiya

Ceyhun ÖTKƏM

38

Buludun dili



Zəka VİLAYƏTOĞLU

40

nəşr

Xuraman HÜSEYN

44

Yorğun yol

Nizami TAĞISOY

46

Unudulmaz Ələkbər Salahzadə



55

Rəsmiyə SABİR  
Dünyanın iç üzü

59

Aysel XANLARQIZI  
tribuna

62

Əlisəfdər HÜSEYNOV  
Meloman

68

İltimas SƏMİMİ  
Ada kimi

71

Mübariz CƏFƏRLİ  
Amadə milçəklərə

76

Vaqif YUSİFLİ  
Ədəbi fragməntlər

82

Məryəm BAĞIROVA  
debüt

88

İlkin ƏHMƏDOĞLU  
Mən susdum

90

Dərgidə kitab





## "AZƏRMƏTBUATYAYIMI" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

"Ulduz" jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon "Matbuatyayımlı" şöbələrinə müraciət etməyiniz kifayətdir.

## "QAYA" MƏTBuat YAYIMI

"Ulduz" jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon "QAYA" mətbuat yayımı şöbələrinə müraciət etməyiniz kifayətdir.


Jurnalın  
satış qiyməti – 2.00 man.  
abunə qiyməti – 2.00 man.

Bakı şəhərində abunə yazılməq istəyənlər:


441-19-91

440-16-26

566 – 77 – 80



# Özüylə söhbəti...



– Şair kimdir?

– Şair reallığı öldürən, daha dəqiq desək, təpədən-dırnağa poetik dünya yaratmaq üçün şeirdə zamanı doğraya bilən adamdır.

– Şeir nədir?

– Ədəbiyyatda düşüncə sərhədi olmamalıdır. Şeir hər gün ölüb-dirilən canlı bir orqanizmdir. Təkrarçılıq şeiri öldürə, yeni bir avaz şeiri təzədən dirildə bilir.

Bəzən məişət qayğılarının ritminə o qədər düşürük ki, şeirin ritmi itir. Necə ki, ovqatsız, yəni əhvalsız olanda (yaratmaq instinctini itirdiyimiz vaxt) bişirdiyimiz təamlar dadsız alınır, şeir də eynən o cür məcbur yazılmış mətnə çevrilir. Buna görə gündəlik yazmaqdan mütləq imtina edilməlidir.

Köhnə nəsil yerini necə ki daha kamil, yenilikçi insanlara verib dünyadan gedir, eynən o cür şeir də daha fövqəl şeirin mövludunu gözləyir. Şairlərin çoxusuna elə gəlir ki, o, şeiri yazıb. Yox, əslində, o bize yazdırıb özünü, şair icraçıdır.

– Ən gözəl şeir necə yazılır?

– Ən gözəl şeir təşbeh və metaforaya möhtac olmayan, üzünə-gözünə ənlik, kırşan, sürmə çəkilməyəndir.

Şeir ritmi, hecası və öz nəfəsi ilə doğulur. Öz şeir ömrünü müstəqil yaşayır. Dünəyaya ilk dəfə şeir gəlib, sonra şair.

– Yəni şeir canlıdır?

– Bəli, şeir canlı varlıqdır, mütləq ölübü-dirilməlidir.

## ...və şeirləri

### XOCALI

Cavan, qoca, körpə: kim vardısa,  
hamısını “uddu” Xocalı.  
Birdən silah səsləri gəldi:  
hər kəs adətdəndir deyib,  
bəyi gözlədi,  
qara gəldi mamaqızı Sədiqənin toyu.  
Göydən yağış kimi yağdı mərmilər,  
əmioğlu Azadın qollarını qoparıb  
yüyrüktək ağacın budağına asdı,  
mən isə xatirələri,  
toz olmasın deyə,  
ovuclarma yiğdim  
və üzüdüm zirvəyə sancılmış bayraq kimi.  
Gecdir daha –  
ümidin gözlərini siğadım,  
külek əsdikcə  
qəfil burnuma  
hardansa qaraağac qoxusu gəldi.  
Ağac-ağac hıçkırdı,  
ləpələndi yaşıl gözləri Badaranın,  
ağı deyib özünü  
o yan-bu yana çırpdı,  
Suya düşən ağ yelkənə bənzədi  
körpələrin cansız bədəni.  
Qız-gəlinin naləsi  
kəndi bürdü,  
Həlimə arvad qışkırdı möhkəm:  
“Ayılın, ay camaat,  
qırıldı xocalılar”.

### AYRILIĞIN YASI

Ötən yaz  
yağışlar yolunu kəsmədimi,  
külekklər əlindən almadımı heç

sənə yazdığını sevgi dolu şeirləri?..  
Sevgimiz ayağında,  
xatirələr boz çamadanında gedəndən bəri  
üzüm tənəklərdə,  
günah alma ağaclarında qalmadımı?..  
Biszə payızda tutduq ayrılığın yasını,  
əlvida, ey yaz,  
ayrılığın günahı almaların,  
səndən sonra kədər dolu üzüm  
ağ şanının.

### ALMALI

Ömür – yarımcıq,  
Xatirələr – dipdiri.  
Tale – yuxulu,  
Beşik – yırğalanar dünyadan xəbərsiz.  
Güdaza getdi bizimkilər –  
Barışlıq adı ilə  
Erməni Məlik Yeqor  
Seyid Həşimi ağsaqqallarla birgə  
Yelpiyə apardı.  
Dığalar əllərini bağlayıb  
başlarını kəsdi,  
cəsədlərə neft vurub  
külünü göyə sovurdular.  
Qorxdular dirilib türk  
qisas alar.  
Xaraba qoydular Almalını –  
ahım duman olub,  
naləm yağışa çevrilib  
buludlara qarışdı.

### ÜRƏK

Xoşbəxtlik üçün nə dəniz,  
nə sahil –  
köhnə patefon,  
köhnə dost,

bir də sənlə bağlı və sair xəyallar  
bəsimdir.  
Dənizin şəklini çəkən gözlərimi  
qısqanan göy üzü  
göndərdi qağayıları  
küləyin ətəyində  
Balıqlar... balıqlar...  
balaca məsum balıqlar.  
Nə eqo,  
nə mənəm-mənəmlik var  
insan ürəyi kimi  
yığılıb-açılan ürəyində.

## GÖYÇƏ

Sarı Qulunun qızı Sədəf  
Ər evinə gəlin köçəmmədi.  
Kor Hido əllərini yuxarı milləyib  
Gəzdi Allahın ətəyini,  
Tapammadı...  
Namazın ölüm xəbəri gəldi,  
Səlbi mamam başını möhürə qoyub  
doluxsundu,  
Sızladı kimsəsizlikdən –  
Düşmən toy karvanının qabağını kəsib  
Ağlatdı anamızı.  
Həmin il nədənsə  
Nəzir-niyazları qəbul etmədi “Miskin Ab-dal”,  
Aşıq Nəcəfin belinə odlu samovar bağlayıb  
Təpədən aşağı tulladı haylar,  
Axşama yaxın Məshədi Qasımın tüfənginin  
Səsi eşidildi:  
Qopdu əli qanlı Aramyanın  
Axsaq atının nali.  
Terrorçular boşaldı kəndi,  
Qobustan qayalarına doğru yol alan,  
Günəşin söykəndiyi  
Əjdaha dağının üzərindəki

Sakral rəsmələr elə bil dirildi o gün –  
Ağlaşdı canlı kim, nə vardısa,  
Qırıldı canlı kim, nə oldusa.

## SALAM, DƏRƏLƏYƏZ!

Qırğıın qopdu, uçdu evin, sarayın,  
Dilə düşdü ahın, nalən, harayın.  
Viran qaldı bir Alagöz yaylağın,  
Didərgindir el-oban, Dərələyəz!

Çətin idi həsrətinlə yaşamaq,  
Qocalara boz şəhərdə yaşlanması.  
Dərddən oldu nər oğullar bir yumaq,  
Sığammadıq biz Bakıya, Dərələyəz!

Arpaçayın suyu düşər Araza,  
Əziz elim getdi yaman güdəza.  
Salam deyin o qərib Ardaraza,  
Yaman sənsiz qaldıq biz, Dərələyəz!

Həsrətindən dərdə düşdü bu millət,  
Saatlıda xəstə düşdü Məhəmməd.  
“Can qurtaran dağ”da vardi min hikmət,  
Sirri saxla, vermə yada, Dərələyəz!






Qayıdacaq Qaşqa, Sallı, Cul, Zerək,  
Qəlbim olub yupyumşaq, çox kövrək.  
Ayrı düşdük neçə vaxtdı, di neynək,  
Sil o yaşı yanaqdan, Dərələyəz!

Xan ABDULLA

## DUMRU

– Dumru, dədən zəng eləyib, gör nə deyir, – çavuş gecəyarısı dedi.

– Dədə... – Dumru telefonu götürüb atası ilə danışmağa başladı. – Hə, dədə... Yox, yatmirdim... Dünən yatmışam... Özün nətərsən? Hə... Nənə neynir? Salam de... Özün nətərsən? Ayağın ağrırı? Hə, teyxa kolluqdur... Çöllük... Elə pis qoxusu var ki... İy verib iylnir... Yox, hələ aparmırlar... Bilirəm... Yağış yağır, səngərim sudur... Taleyn yazdığını gün budur... Sızıldayıր yenə ürəyim... Bir, iki, sol... İrəli... Cijimi görürsən? Səngərdə... Yox, kazarma... Hə... Danışıram... Mən də darixmişam, dədə... Hə, darixmişam... Uşaqlar da salam deyirlər... Mahnı... Kim oxuyur? Mən oxuyum? Sonra oxuyaram... Bayaq oxumadım? Hə... Mən də sizi çox istəyirəm... Cırdana salam de... Bağdad nənəyə də... Ölüb? Hə... Oğraşın oğlu... Gəlib üzümə deyə bilərmi bunu? Hə...



Hə... Qadan alaram, ay dədə... Eybi yoxdur... Mən də səni çox istəyirəm... Mən də... Yox, qorxmuram... Mənə şillə vurdु, amma eybi yoxdur... Canı sağ olsun...

Dumru yumrusifət, həvədiş, şışqarın, ucaboy bir oğlan idi. Yaşı iyirmi beşdən çox olmazdı. Uzun qolları, qıçları, böyük əlləri, ayaqları vardı. Çox vaxt gülər, gülümsünər, aradabir zarafat edib kimlərisə sancardı. Qəribə şakərləri vardı. Dərman, həb görən kimi götürüb udardı. Baxmazdı ki, bu, qarın ağrısı dərmanıdır, baş ağrısı dərmanıdır, yoxsa başqa bir şeydir... Yəqin, həblərin dadı xoşuna gəlirdi.

Hamımız deyib-gülsək də, zarafatlaşsaq da, özümüzü şən aparmağa çalışsaq da, özümüzzlə fəxr etsək də, narahat, nigarən idik. Elə bilirdik ki, bir daha anamızı, atamızı, övladlarımızı görməyəcəyik, bir daha yaxşı bir filmə və ya futbol matçına baxmayacaqıq, bir daha yaşadığımız şəhərdə, kənddə asudəcə gəzməyəcəyik, dostlarımızla çayxanada domino oynam-

yacağıq, bir daha və ya heç vaxt bir qızın dodağından öpməyəcəyik, bir uşağıın başını sığallamayacağıq, evlənməyəcəyik, ata olmayacağıq, arzularımız gözümüzdə qalacaq... Dumru isə zərrəcə narahat deyildi. Sanki ata-anası ilə kifayət qədər vaxt keçirmişdi, bütün yaxşı filmlərə baxmışdı, öpə biləcəyi bütün dodaqları öpmüşdü, gəzmədiyi kənd, şəhər, ölkə qalmamışdı... Ya da necəsə gələcəyi görmüşdü, biliirdi ki, sağ-salamat evə qayıdacaq, narahat olmağa dəyməz...

Nədənsə “yumru” yox, “dumru” deyir-di – dumru daş, dumru masa, dumru baş... Özü də yumruca bir oğlan idi deyə, ona “Dumru” deməyə başladıq. Bu ayama ona çox yaraşırıldı, özünün də xoşuna gəlirdi. Güləndə daha da “dumrulaşırdı”. Onun üzünə baxanda adamın kefi açılırdı. Kənddən, anasından, atasından, nənəsindən, inəklərindən, toyuqlarından danışındı. Amma elə davranışındı ki, guya həyatda itirəsi heç nəyi yoxdur... Evlənməmişdi. Deyəsən, istədiyi qız da yox idi. Olsayıdı, mütləq onun haqqında nəsə deyərdi. Beş-on gün ərzində bir-birimizə isinişmiş, doğmalaşmışdıq...

Gün ərzində ora-bura silah-sursat, ərzaq, dərman daşıyır, təlimlərdə iştirak edirdik. Çox vaxt boş olurduq. Mühəribə haqqında düşünürdük. Gözləyirdik, elə hey gözləyirdik... Bu üzücü intizara tablaya bilmirdik, yorulurduq... Qorxmurduq, amma təlaşlı idik. Qisas hissi ilə alışib-yanırdıq. İllərdir bu anı gözləyirdik. Amma yaşamaq istəyirdik... Bilmirdik başımıza nə gələcək... Başımızı necəsə qatmalı idik. Beş-on il qabaq hərbi uniformalarımızı soyunub şkafdan asanda ağlımızda da gətməzdik ki, nə vaxtsa yenə əsgər paltarı geyinəcəyik... Bəziləri sanki harada olundularını, nə iş gördüklərini anşıra bilmirdilər. Dumru da onlardan biri idi. İlkinci

gün yolda üst-üstə qalaqlanmış düşmən cəsədlərini görəndə, yanıq qoxusu burnumu dalayanda bir çox əsgərlər kimi, mən də qaytarmışdım. Dumrunun isə dün-ya-aləm vecinə deyildi. Sanki vücudu da, ruhu da keyiməşdi. Hamımız imkan düşən kimi ailə üzvlərimizə, yaxınlarımıza zəng edirdik. Dumrunun isə kiməsə zəng etdiyini görməmişdim.

– Sən niyə zəng eləmirsən, Dumru? – bir gün ondan soruşdum.

Başını buladı, heç nə demədi.

– Dünən altı saat atası ilə danışıb da, – əsgərlərdən biri gülərək dedi. – Day nə danışsın?

Dumru ona tərs-tərs, çəşqin-çəşqin baxdı, yenə başını buladı.

Dumrunun qəribəliklərini sayıb qurtarmaq olmazdı. Gecədən səhərə kimi saçıqlayır, kimlərisə yamanlayır, söyür, kimlərə xoş sözlər deyir, mahni, şeir oxuyurdu. Əvvəlki gecə Dumru yatanda çavuş ona boş, qara rəngdə bir sabunqabı verib demişdi:

– Dumru, atan zəng eləyib, götür, danış.

– Ata yox, dədə... – Dumru “telefon”u götürüb söyləmişdi. – Hə, dədə... Qadan alım sənin... Hər şey yaxşıdır... Hə, düşmənin belini qırmışıq... Toyuq varımızdır...

Bu, köhnə bir əsgər zarafatı idi və işə yaramışdı. Dumru səhərə kimi atası ilə “danışmışdı”. Biz onun rabitəsiz sözlərinə qulaq asmış, uğunmuşduq. Bu zarafatı düz dörd gün davam etdirdik, Dumru nə az, nə çox, iyirmi-iyirmi beş saat atası ilə “gap elədi”.

Bir gün axşam yeməyindən sonra kəzarmada söhbət edirdik.

– Bəlkə də, bu gecə bizi aparacaqlar... – mən dedim.

– Bəlkə də, bu gecə bəzilərimiz şəhid olacağıq... – əsgərlərdən biri söylədi. –

Bəlkə də, bayaq ömrümüzdə axırıncı dəfə yemək yedik...

— Amma gərək öldürmədən ölməyək. Heç olmasa ikisini, üçünü öldürə bilsəm, rahat canımı tapşıram.

Dumru ayaq üstə idi. Üzümə baxıb güldü.

— Cır xoruza oxşayırsan, — dedi. — Səndən şəhid olar? Otur oturduğun yerdə.

Həmi gülüdü. Mən pərt oldum. Düzdür, boyum balacadır, sisqa, ariq-ələngə bir adamam. Amma müharibəyə könüllü gəlmişdim, bilirdim ki, necəsə orduya faydalı ola, vuruşa bilərəm. Özümdən yaşca kiçik bir oğlanın mənimlə bu cür zarafat etməsi, məni ələ salması xoşuma gəlməmişdi.

— Şəhid mənim kimi boy-buxunlu olmalıdır, — deyə Dumru davam elədi. — Daşı sixsam, suyunu çıxararam...

Ayağa qalxbıb Dumruya yaxınlaşdım və sıfotinə şillə çəkdirim. Həmi xırp kiridi, sanki şillənin şappiltisi bütün digər səsləri uddu. Elə bildim Dumru da məni vuracaq. Amma o gülümşədi, şəşqinca üzümə baxdı, əllərini yanına sixdı, farağat vəziyyətində tərpənməz dayandı. Mən kazarmadan çıxdım. Siqaret yandırdım və anamı, atamı, qardaşımı, həyat yoldaşımı düşünüb içinciğin ağladım. Nədənsə neçə ildir yazmaq istədiyim romanın bədbəxt, yazıq qəhrəmanlarını da xatırladım. Dul ana, yetim uşaqlar... Bəlkə də, o romanı heç vaxt yazıb qurtara bilməyəcəkdirim. İkinci siqareti birincinin oduna yandırdım. Onu da çəkib qurtarandan sonra qərara aldım ki, gedib Dumrudan üzr istəyim. Amma mən kazarmaya qayıdanda o artıq yuxuya getmiş, sayıqlamağa başlamışdım.

Səhər özü mənə yaxınlaşdı, üzümdən öpüb:

— Bağışla, — dedi. — Hər şey əvvəlki kimi olsun, dostum... Narahat olma. Burada bir-birimizdən inciyə bilmərik.

Mən də Dumrunun üzündən — şillə vurdugum yanağından öpdüm və ondan üzr istədim. Gülmüşəyib başını buladı...

Ertəsi gün bizi yük maşınlarında döyüş bölgəsinə apardılar. Dağlıq ərazidən keçirdik. Yolda cəsədlər, partlamış, sıradan çıxmış tanklar, maşınlar və bir-birini qucaqlamış yulğunlar, kollar gördük. Torpaq sapsarı idi. Yağış çisələyirdi. Həmi həyəcanlı idi. Mahni oxuyur, deyib-gülür, özümüzü ürəkləndirməyə çalışırdıq. Təkcə Dumru silahını qucaqlayıb xorhaxor yatır, aradabır sayıqlayırdı.

Dağın ətəyi ilə uzanan yolun bir tərəfi bizim səngərimiz, digər tərəfi düşmən mövqeyi idi. Səngərdə başımıza mərmi, güllə yağırdı... Üç gün orada qaldıq. Artıq ölüm də gözümüzzdə adiləşmişdi.

— Bir inəyim vardı, — həmin gün səngərdə oturduğumuz zaman Dumru mənə dedi. — Adı Arzu idi. Özüm qoymuşdum adını... Təpəl idi... Alnında dumru ləkə vardi. Həmişə qasqasından öpərdim. Bir gün bunu qəssabxanaya aparıb satdım. Pul lazım idı. Qəssabdan pulumu aldım... Heyvanın yanında xeyli gözlədim... Gedə bilmədim... Bilirdim ki, bir azdan başını kəsəcəklər. Heyvan da hiss eləmişdi bunu... İndi elə bilirəm ki, mən də Arzuyam. Onun kimiyəm... Gözləyirəm...

Qəfildən güclü partlayış səsi eşitdik. Udqunmaq istədim, udquna bilmədim. Başımı çevirdim. Axırıncı dəfə Dumrunu onda gördüm. Ayağa qalxmışdı... Başa düşə bilmədim, nə baş verir. Mühasirəyəmi alınnmışdıq? Səngərin düz içində minomyot mərmisimini düşmüştü? Qırıcılarımı gəlməmişdi? Pərən-pərən olub çəş-baş halda hərəmiz

bir tərəfə səpələndik. Yenə partlayış baş verdi. Dalğası məni, bəlkə də, beş-on metr qırğığa tulladı. Sanki başıma gürz çirpmışdılar. Heç nə eşitmər, əllərimi, ayaqlarımı tərpədə bilmirdim. Məşum, nəhs bir sükut məni çənginə almışdı. Elə bilmışdım ki, hansısa qara daşın düz yanına düşmüşəm. Sonradan başa düşdüm ki, o, daş deyil, mənim botinkamdır. Çığırıldım, amma öz çıçırtımı eşidə bilmirdim. Üşüyürdüm, tir tir titrəyirdim, su içmək istəyirdim... Hami ora-bura qaçırdı, torpaq yağış kimi üstümüzə yağırdı... Nəfəsim, daha sonra gözlərim qaraldı, hər şeyi unutdum, yaddan çıxardım... Bircə onu hiss etdim ki, kimsə qolumdan yapışıb məni harasa sürükləməyə çalışır...

Gözlərimi palatada açdım. Dumrunun və bir neçə başqa döyüş yoldaşımın şəhid olduğunu öyrəndim. Sonra məni Bakıya götirdilər. Uzun müddət xəstəxanada qaldım. Mühəribənin başa çatması, zəfər çalmağımız elan olunanda da xəstəxanada idim. Aıləm hər gün yanımı gəlirdi... Nə inki iki-üç, heç bircə düşmən də öldürə bil-məmişdim. Ağlımı, ruhumu, bədənimizi bezdirici bir məhzuniyyət çulgasa da, artıq tayqıç olsam da, bir çox dostlarım, döyüş yoldaşlarım şəhadətə qovuşsa da, sevinirdim, fərəhlənirdim. Bilirdim ki, övladlarımız üçün bu bədəli ödəmişik. Biz ölmüşük, tayqıç, tayqol qalmışıq ki, nə vaxtsa balalarımız öldürülməsin, tayqıç, tayqol qalmasın...

Xəstəxanadan çıxdım. İki ay sonra mən və iki döyüş yoldaşım Dumrunun yaşadığı kəndə getdik, onun məzarını ziyanət elədik. Bizi Dumrunun nənəsi qarşıladı. Qanışırın, yumruca bir arvad idi, elə hey danışır, dil boğaza qoymurdu. "Dumru" ayaması ona da çox yaraşdı. Ağlayıb-

sıtqamasında da bir şirinlik, gözəllik vardı. Dumrunun çox mərhəmətli, mərd, ürəyi-yumşaq, mehriban bir uşaq olmasından uzun-uzadı danışdı. Dedi ki, yaziq bala Allahın toyuğunu da kəsə bilmirdi. Həyət-də təpəl bir inək gördüm. Arvaddan inəyin adını soruştum. Dedi ki, adı Arzudur, rəhmətlik qoyub adını... Bəlkə də, o vaxt Dumrunun ürəyi dözməmiş, qəssabın pulunu qaytarmış, inəyi də götürüb əli ətəyindən uzun evə qayıtmışdı. Bəlkə də, bu, başqa bir inək idi. Təpəl olduğu, ona sevimli inəyini xatırlatdığı üçün bu adı qoymuşdu heyvana. Bilmirəm...

Birlikdə kənd qəbiristanlığına getdik. Orada – döyük yoldaşımızın məzarı başında arvaddan öyrəndik ki, Dumrunun atası o uşaq olanda, anası isə bir neçə il qabaq dünyadan köcüb. Dumru düz dörd gecə yuxuda mütəvəffa atası ilə danışmışdı. Yaxşı, yoxsa pis bir iş gördüyüümüzü bilmirəm... Bəlkə də, Dumrunu anası ilə də danışdırımlı idik... Bilmirəm...

Dumrunun yetimliyindən xəbər tutanda sarsılmış, hönkürə-hönkürə ağlamışdım. Bütün vücadum keyimişdi. Sağ qolum sanki alışıb-yanmağa başlamışdı... Öz-özümə demişdim ki, kaş mərmi sağ əlimi də aparaydı...



Elşən ƏZİM

## QAPILAR

Bilir gedən qışdı, gələn bahardı,  
açılır budaqda yarpaq qapılar.  
Qara bir üzündə, ağ bir üzündə,  
ışığa, zülmətə ortaq qapılar.

Bir də görürsən ki, çırpılır üzə,  
bir işiq sözülüb sancılar gözə.  
Əyilib keçməyi öyrədir bizə  
boyu boyumuzdan alçaq qapılar.

Ürək kəlmə-kəlmə sözülüb gedər,  
dünya ağızlarda söz olub gedər.  
Söz ayaq altında toz olub gedər,  
olmasa dillərə dodaq qapılar.

Kağız qapıları döyür bu qələm,  
döyür ki, bir mətləb üstünə gələm.  
Açılsa, nə fayda, örtülsə, nə qəm,  
sürtük astanası tapdaq qapılar.

## ABSURD

Hövsələn çatmaya çox yaşamağa,  
Ömrün həsrətindən uzun olmaya.  
“Daha sözüm yoxdu sənə” deyəsən,  
Amma doğrudan da, sözün olmaya.

Biri badə alib tost deyə sənə,  
Maraqlı könlündən üstün olmaya.  
Hamı bir ağızdan “dost” deyə sənə,  
Sənin bircə nəfər dostun olmaya.

Dönüb söhbət edə yol işıqları,  
İşığın səsinə oyana adam.  
İşığın dalınca uça kəpənək,  
Amma pərvanədən qaça bilə şam.

Bir də çox uzaqda sorağın ola,  
bir addım atmağa yoluñ olmaya.  
Bir də bal tutmağa barmağın ola,  
Barmaq yalamağa dilin olmaya...

## TROMB-FİKİR KÜLÇƏSİ

Bir axşam darıxanda  
əlinə baxtın keçə.  
Tutub məzələnəsən,  
beləcə vaxtin keçə.

Bir ömrün son gecəsi,  
xəyallar da dinc ola.  
Tromb – fikir külçəsi –  
qopub damarlarından  
ürəyinə sancıla.  
Beləcə taleyindən  
gəlib infarktin keçə.

Ta bəsdir, xəyalından  
bir uzunsaç qız ötdü.  
İndən belə nə fərqi,  
cüt keçdi, yalqız ötdü.  
Bir də ayılaşan ki,  
böyründən kağız ötdü.  
Ağlına da gəlməyə,  
külək əsə, yanından –  
pəh... Ölüm aktın keçə.

## BUDAQDAN QOPAN GECƏ

Qaranlıq asılıb əyir budağı,  
qopur o budaqdan bu gecə, düşür.  
Gecə ha oynayır əsəblərimlə,  
yenə qismətinə heç-heçə düşür.

Bəzən gecə ilə söz yaşıl olur,  
aya ay, günə gün-düz yaşıl olur,  
Ayaq izlərinə göz yaşı dolur,  
yolların bəxtinə gölməçə düşür.

Edir dar ağacı mənim sazımı,  
asır hər simindən bir avazımı.  
Allah, özün yoxla alın yazımı,  
öz dəsti-xəttinə gör neçə düşür?!

## İKİLƏŞMƏ

və bir gün bir adam çıxar qarşına,  
qayıdır səninlə yanaşı gedər.  
sən gedən yollarda dörd olar gözü,  
nabələd tərpənər, ya naşı gedər.

və baxıb görərsən, bu elə sənsən,  
göz sənin gözündü, qaş sənin qaşın.  
kostyum, qalstuk, köynək səninki,  
əyin sənin əynin, baş sənin başın.

və baxıb görərsən, əl də sənindir,  
ayaq da sənindir, başmaq da sənin.  
hardasa dayanıb yol gözləmək də,  
harasa tələsib qaćmaq da sənin.

və bir də görərsən, dil səninkidir,  
dilin danışlığı söz sənin deyil.  
o ağız, o burun, o qulaq sənin,  
amma ikiləşən üz sənin deyil.

əlini salarsan cibinə, bəh-bəh,  
əl sənin əlindi, cib sənin deyil.  
bu gələn avtobus gözlədiyindi,  
o minib getdiyin CİP sənin deyil.

və bir də baxarsan səndən geridə,  
yollarda piyada bir adam qalıb.  
yoxdur bənzəriniz bir-birinizə,  
yollara göz dikib dəmadəm, qalıb.

## YUXUSUZLUQ

Dar ağaçı kimidi yuxusuzluq,  
Göz qapağım asılıb kirpiyimdən.  
Kirpiyim – tavana bağlanmış kəndir.  
Cılçıraqdan zülmət asılıb,  
Ölü qaranlığın yellənən ayaqları  
üzümə dəyir.  
Və palçıqlı bir küçədə

Bir ev plana düşüb –  
Qarabağ qazisinin evi.  
Bir çətən küləfətiylə çöldə qalıb,  
Yoxsulluğun “paxmel”indən ayılmır.

Bir müəllim uşağı  
Bir məmər uşağıyla sinif yoldaşıdır.  
Gözünün altıyla baxır  
Dostunun bahalı gödəkcəsinə.  
Soyuqdan üzüyür,  
Həsəddən üzüyür,  
Həsrətdən üzüyür.

Əlimi yavaşça dizimə vururam,  
əlim üzəyimə dəyir.  
əlim üzəyimə dəyir yaşadığım  
idarə binasının  
dar otağında.  
Ötən il satıldılar mənə  
düşəcək qaçqın evini.

Bir müsləman ölkəsində məktəbdə terror.  
Sinif otağının küncündə  
qanla dolu uşaq ayaqqabısı...  
Və bu ayaqsız başmaqlar  
yeriyir xəyallarımızda,  
Qırmızı izlər salır  
Dünyanın boz sifətinə.  
Və bu izlər qırmızı butalara dönür.  
Naxışlanır dünyamız.  
Qanlı şagird dəftəri gətirir  
Bir sahibsiz əl.  
Güllərlə yoxlanıb bu dəftər  
Səhvərin altında qanla çəkilib xətlər.

Dar ağacı kimidi yuxusuzluq,  
Göz qapağım asılıb kirpiyimdən.  
Kirpiyim tavana bağlanmış kəndir.  
Çilçiraqdan zülmət asılıb,  
Ölü qaranlığın yellənən ayaqları  
üzümə dəyir.

## PAYIZIN SƏHƏR OVQATI

Vaxt uçur kəpənök kimi,  
Əlimə zəri dağılır.  
Sarı yarpaqlar üstünə  
Zamanın təri dağılır.

Əksi qalır sədaların,  
Qəmzələrin, ədaların.  
Hər gün dəli sevdaların  
Başından biri dağılır.

Gülü sulu dərmək olmur,  
Qönçə vaxtı görmək olmur.  
Ta ömrü də sürmək olmur,  
Gündə bir yeri dağılır.

## HAVA PROQNOZU

Bu ilin payızı yubanmayacaq,  
bu il yarpaqlar da tez tökülcək.  
Köhnə yazıları sovuracaq yel,  
bu il göydən yerə söz tökülcək.

Nəyin sorağıdı, bu necə səsdi,  
doğrudu, yanlışdı, yaxşıdı, pisdi?  
Bu il çırpılacaq dünyanın üstü,  
bu il kainata toz tökülcək.

Sürtülüb çıxacaq kiri kiminsə,  
sınacaq qanadı, pəri kinminsə.  
Örtülü qalacaq sırrı kiminsə,  
yenə dil kəsilib göz tökülcək.

Bir gün dəyişsə də qibləsi, piri,  
dəyişməz olanın-olmazın yeri.  
Hardasa acıdan öləcək biri,  
hardasa yel əsib qoz tökülcək.

## ÖZÜMDƏN GETMƏYƏ YER YOX

Əsəbim içimdə dustaq,  
Özümdən çıxmıram daha.  
Öz əlimin altındayam,  
Sözümdən çıxmıram daha.

Gözlərim qoşa pəncərə,  
Şüşəsi toz, aynası tor.  
Zaman hörümçəkmiş, demə,  
Tor toxuyur bu gorbagor.

Gözümdə qalan arzular  
Gözümdəki tora düşür.  
Kətana yüz rəng çəkirəm,  
Bu həyat ağ-qara düşür.

Öz başıma dolanıram,  
Özümtək sinanmış Pir yox.  
Özümdən çıxmağa qapı,  
Özümdən getməyə yer yox.

## ÖZÜMƏ

Səslər də kəsilər səs eləmədən,  
Çəkilər, yox olar səslər astaca.  
Kimsə piçildiyib “gəl” deyər sənə,  
O gedər, səni də səslər astaca.

Ardınca düşərsən gedən tabutun,  
Görərsən bir daş var qardaşın adda.  
Gözün o daşdakı gözə dikilər,  
Amma fikrin qalar o daşın altda.

Dolub-boşalmaqdən tor görər gözün,  
Enər boz dumanlar, sislər astaca,  
Yanında yanımçıl göstərər özün  
Sənə qənim olan kəslər astaca.  
Torpaq qəzəbindən açar yaxasın,  
Səni də torpağa tapşırar əllər,  
Ayağın altına tikən əkənlər,  
Məzarın üstünə gül gətirəllər.

Səslər də kəsilər səs eləmədən,  
Kəsilər, doğranar səslər astaca.  
Ölüm mələyidir ömür bildiyin,  
Səni qundağında bəslər astaca.

## ŞUŞAYA KÖÇ GƏLİR

Bulud ətir səpir öz yağışıyla,  
Şuşaya köç gelir yaz yağışıyla.  
Qaya əllərini gözünün üstə  
Qaldırıb köçünü gözləyir Şuşa.  
İçindən qopmuşdu ruhu otuz il  
Ruhunu, içini gözləyir Şuşa.

Oğul qarşılayan ana misalı  
Bayram libasını geyinir Şuşa.  
Gedəndə ardınca su atmamışdı –  
Gələn qədəmlərə su səpir indi,  
Öyünür Şuşa.  
Yuxudan ayılır bir qərinəlik  
İnfarktdan sağalmış bir ürək kimi  
Yenidən, yenidən döyüür Şuşa.

Açılır Şuşanın yolları, Tanrıım,  
Açılır qoynunda qalan qolları.  
Sərir qollarını, qanadlarını  
Gələn balasının qədəmlərinə.  
Bu şəhər üz tutur sabahlarına  
Bu köç salam verir qədimlərinə.  
Şuşaya köç gelir bu bahar çağrı  
Gəlir qələbənin nübari kimi,  
Düzülür bir durna qatarı kimi.

Bir zaman üzünü göylərə tutub  
Durna qatarına söz deyən Vaqif  
İndi göy üzündən yerlərə baxır  
Bu köçü, növraqı gözləyən Vaqif  
Deyir:  
“Fəraiginizdayam xeyli zamandır  
Sözüm vardır mənim sizə, durnalar”.  
Şuşaya köç gelir, durna qatarı...  
Şuşaya köç gelir, maşın karvanı...

## KƏLBƏCƏRDƏ

Yelli yurdda eynəyimi itirdim,  
Yaylaq dedi, öz gözünlə söz məni.  
Çəmən dedi, naxışımı fikir ver,  
Doğru duysun, dürüst görsün göz məni.

Məni görüb nə dedisə küleklər –  
Zirvələrdən yerə düşdü örpəklər.  
Meh dəyəndə piçıldışdı çicəklər,  
Biri dedi, şeirinə düz məni.

Köks ötürdüm, havasını bol aldım,  
Yaşamağa möhlət aldım, il aldım.  
Babam çadır quran yerə yol aldım,  
Düz apardı tanıdığını iz məni.

Dinlədikcə dağ çayının səsini  
Əl çaldımı yarpaqların əsimi?  
Ocaq daşı saxlayıbdı hisini,  
Off, yandırıcı kül içində köz məni.

Yamacə bax, örtüb tirmə şalını,  
Sərgiləyir yaşıllını, alını.  
Enib sordum Goy bulağın halını,  
Cavab verdi, yaman tutdu söz məni.

Xallı daşlar ayağımı əzmədi,  
Dik cığırlar nəfəsimi kəsmədi,  
Yoxuşlarda titrəmədi, əsmədi,  
Şükür, peşman eləmədi diz məni.

Qaya gördüm, qırx igidə arxadır,  
Dedim, mən də yad deyiləm, arxa dur.  
Moruq gördüm, kol altında sırgadır,  
Gülüb dedi, oğulsansa, üz məni.

Deyərəmmi məst elədi, bayıldı?  
Çəmən ətri yaddaşımı ayıltdı.  
Çox Elşənlər dönük çıxdı, qayıtdı,  
Anam dağlar, bağışlayın siz məni.



## "XÜSUSƏN ZÖVQALAR ARİF..."

*"Ulduz" jurnalı və "Xalq qəzeti"nin "Xalq qəzeti" TV ilə birgə layihəsi olan "Ayri söhbət" programının növbəti qonağı Xalq artisti Arif Babayevdir*

**– Arif müəllim, evinizdə xoş gördük, necəsiniz?**

– Xoş gəlmisiniz. Səsim bir az zəifləyib, qalan hər şey yaxşıdır. Çox şad oldum gəlişinizə.

**– Sizin səsiniz yaddaşımızda musiqi möhürü kimi həkk olunub. Heç nə sizin səsinizə xələl gətirə bilməz.**

– Səsi gərək qoruyasan, külək, soyuq hava ona pis təsir edir. Konser特 zamanı soyuq olanda xırıltı yaranır və bu da çətinlik törədir. Ona görə də xanəndəlik çox çətin sənət sayılır. Uzun illərdir mən buna şahidəm, çox çətindir.

**– Siz ömrünüüzü idmançı kimi yaşamışınız. Necə ki idmançı öz formasını qoruyur, siz də səsinizi saxlamaq üçün sağlam həyat sürmüsünüz. Nə gəldi**

yeməmisiniz, vaxtında yatıb-durmusunuz, səsinizə qulluq etmisiniz.

– Dedikləriniz tamamilə doğrudur, səsi səhnədə əsgər kimi qorumaq lazımdır.

**– Arif müəllim, deyirlər, siz səsi peşəkarlıqdan üstün tutursunuz.**

– Səs Allah vergisidir o təkcə sənin yox, həm də xalqın, tamaşaçınınındır. Peşəkarlığı məktəbdə öyrənmək olur, amma səs ya var, ya yoxdur. Onu qorumaq, sənətə çevirmək gərəkdir.

**– Siz xalq mahnılarının, muğamların və bəstəkar nəğmələrinin mahir ifaçısınız. Hansısa bir məclisdə sizdən aşiq havası oxumağı istəyən olubmu?**

– Bəli, həm də çox oxumuşam. Saz yaxşı çalınanda, mən də oxuyanda sanki özümlə danışıram.

**– Operada aşiq rolu oynayanda da oxumusunuz...**

– Bəli, baş rollardan biri olan Aşiq Qəribi oynamışam və aşiq kimi oxumuşam.

**– Sizi ağırtaxtalı sənətkar kimi tanıyırlar. Aktyorluq və Arif Babayev necə uyuşur?**

– Operalarda çox oynamışam. Üzeyir bəyin əsərləri həmişə cavandır. O yaşayıb və daim yaşayacaq. Bu operalar həm də xanəndəni aktyora çevirir. Səhnədə rol aparmaq ayrı, oxumaq isə başqa olsa da, gərək onları birləşdirməyi bacarasın.

**– Məcnun rolunu oynamamaq bu baxımdan çətindir. Çünkü bunun üçün aktyorluq bacarığı lazımdır.**

– Əlbəttə, öyrənmək lazımdır. Uzun illərdir operadayam. Səhnədə necə olmaq, xanəndə kimi necə oxumaq lazımdır, çox gözəl bilirəm. Bunu tələbələrimə də öyrətmışəm.

**– Bəzən deyirlər ki, əvvəlki səslər indi yoxdur. Xüsusilə Qarabağ səsləri. İndi, şüklər olsun, Qarabağ qayıdır. Sizə, yenidən o səsləri eşidəcəyikmi? Əbülfəzin, Qədirin, Arifin, Səxavətin, Şahmalının səsləri kimi... Yəni torpaq, hava, su səsin yaranmasında vacibdir...**

– Niyə də olmasın? Həyatı bilmək olmaz. Deyirlər ki, bəzi səslər əvəzsizdir. Ancaq gözəl ifa edən, yaradıcılıqla məşğul olan, gələcəyin xanəndəsi cavanlarımız olub, olacaq da. Hazırda elə cavan uşaqlarımız var ki, onlar xanəndə kimi sevilirlər.

**– Qarabağa getdiniz. Xəyalınızdakı Ağdam, doğulub-böyüdüyünüz Sarıhacılı və gedib gördüyüünüz yerlər sizdə necə hissələr yaratdır? Efirdə sizin səfərinizə baxdım və gördüm ki, siz ermənilərin törətdiyi vəhşiliyi, barbarlığı bu dərəcədə təsəvvür etmirmişsiniz.**

– Bəli, doğuldugum yerdir Ağdam. Lənətə gəlmış ermənilər işgal etmişdilər

torpağımızı. Ürəyimiz dağlanmışdı. Mən həmişə fikirləşirdim ki, torpaqlarımız alınacaq. Çox şükür ki, dövlət başçımız İlham Əliyevin müdrik siyaseti sayəsində torpaqlarımız işgaldən azad olundu, insanlarım sevindi və mən bunu görə bildim. Allah şəhidlərimizə rəhmət eləsin, qazılərimizə şəfa, ordumuza isə güclüvvət versin. Biz onların sayəsində öz torpaqlarımızda rahat gəzə bilirik. Neyləyək, erməni viran qoyub, biz ondan da yaxşısimi tikirik.

**– Uzun illərdən sonra Şuşaya şənliyə getdiniz. Sizə, Şuşa çox dəyişibmi?**

– Quldurlar, qarətçilər Şuşanı da xeyli dağıdıblar. Şükürlər olsun ki, artıq yenidən tikilir və Şuşa daha gözəl şəhər olacaq.

**– Bu yaşda evdə öz-özünüze zümrützümə edirsinizmi?**

– Bəli, hərdən segahlardan zümrützümə edirəm. Elə şeylər olur ki, onu məşq edirəm. Məsələn müğamı, onun şöbələrini yadına salıram. İstəyirəm ki, bildiklərimi ömrümün axırına kimi tələbələrə çatdırıram. Mən bunlarla təsəlli tapıram, sevinirəm.

**– Sizi bütün tələbələriniz sevir. Bəs Arif Babayevin sevdiyi tələbələri kimlərdir?**

– Bütün tələbələrimi sevirəm, onlara fərqli qoymuram. Onların gözəl səsləri var.

**– Görəniz ki, bir nəfər sizin kimi oxuyur...**

– Ola bilər, buna yalnız sevinərəm. O, Arif Babayevi yaşadar. Amma xanəndə sənətə başlayanda kimisə təqlid etsə də, sonra o öz yolu ilə getməlidir.

**– Ağdam şəhəri tikildikdən sonra orada Arif Babayev adına musiqi məktəbi açılmağını eşitsəniz...**

– Allah Prezidentimizin canını sağ eləsin. Orada böyük işlər görülür, müğam mərkəzi də tikilir. Bəli, çox istərdim ki, belə bir təşəbbüs olsun. Ömrümün 70 ilini

bu sənətə həsr eləmişəm. Əlbəttə, istəyirəm ki, həyatımı dəyişdikdən sonra xalqım, müsiqisevərlər məni unutmasınlar.

– **İnternetlə aranız necədir? Sosial şəbəkələrdən istifadə edirsinizmi?**

– Arada vaxt edəndə yutub kanallarına baxıram, ancaq başqa sosial şəbəkədən istifadə etmirəm.

– **Bilirsiniz ki, süni intellektlə insan da yaradılar – robot danışır, hətta şeir yazır, mahni bəstələyir. Yüz il sonra ola bilərmi ki, muğamlarımızı robotlar ifa etsin?**

– O barədə məlumatım yoxdur, ola bilsin ki, belə bir ifa yaratsınlar.

– **Arif müəllim, siz 16-cı mərtəbədə yaşayırsınız, bəs sənətin neçənci mərtəbəsindəsiniz?**

– Sənəti deyə bilmərəm... Evə gəlinçə, dostlarım, yoldaşlarım və tələbələrim gəlir, məni ziyarət edirlər. Sağ olsunlar, çox razıyam. Yaxşı tələbələrim var. Onlardan biri – Səbuhi İbayev Qarabağ Universitetinin vokal və muğam kafedrasının müdürü təyin olunub. Zəng vurub təbrik elədim. Digərləri də var, adlarını yaxşı xatırla-mıram.

– **Sizə necə, Qarabağ Universitetindən dəvət gəlsə, gedərsinizmi?**

– Onu gələcək göstərər. Sağ olsun, qədirbilən dövlətim, indiyə qədər mənə verilən dəyər var, çox razıyam. Lazım gəlsə, Xankəndinə də gedərəm. Bir də ki, tələbəm ordadırsa, mən də ordayam, sənətim ordadır.

– **Vikipediyyada sizin tərcümeyi-halınıza baxıram, gənc ikən fəxri adlar almışınız – Əməkdar artist, Xalq artisti, professor... Demək olar ki, dövlət tərəfindən əksər ordenlərlə, medallarla təltif olunmusunuz. Amma aydın məsələdir ki, Arif Babayevin çətin, ağır günləri də olub.**

– Həyatın çətin günləri olduğu kimi, xoş günləri də var. Niyə gileyənlərim? Qarabağ yenidən qurulur, çox sevinirəm, alqışlayıram.

– **Ağdamda sizə ev verilsəydi...**

– Mənim Ağdamda evim var idi. İndi niyə olmasın?

– **Ağdam alınandan sonra “Ağam!.. Adam!.. Ağdam!..” adlı şeirimi yazdım. Ağdamlı müğənnilər, xanəndələr, dirijor Əyyub Quliyev və başqaları o şeiri səsləndirmişdilər...**

– Oxuya bilərsiz?

– «Sən ölü, «sağ ol»u bəlli, yaranandan üzü bəri yasında Yasin oxunan, toyunda tūfəng atılan –

şəhərim!

Dünyanı bazara çıxaran,  
dünya bazارında satılan –  
şəhərim!

Yuxarı başına keçən kafirə  
yuxarıdan aşağı baxan,  
Allahdan da çəkinməyən,  
bircə əsarətdən qorxan!  
Ağ alınlı qızılı atların vətəni,  
seyid cəddinə içilən andların vətəni!  
Sən dar gündə

Şuşaya arxa,  
Xocaliya ümid oldun,  
son nəfəsəcən döyüşdün,  
son nəfərəcən şəhid oldun...

Ağam şəhərim!..  
Adam şəhərim!..  
Ağdam şəhərim!..  
Şükür külünə,  
şükür qayıdış gününü!  
Sevincdən ağlımız çəşib,  
yüz min dəliynən gəlirik.  
Bir «Uzundərə» havası çal,  
çix Bərdə yoluna –  
Uzundərəynən gəlirik!..

– Cox sağ olun, gözəl yazmısınız.

– Pandemiya vaxtı AzTV-də bu bərədə veriliş çəkəndə sizi tapa bilmədik. İstərdim ki, bir gün gəlib sizi çəksinlər və o şeirdən 2 bənd də olsa, səsləndirəsiniz.

– Baş üstə!

– Bir gün “Moskva” qəzeti Rəşid Bəhbudovdan müsahibə alırmış. Sual olunur ki, Rəşid müəllim, siz SSRİ Xalq artistiniz, fəxri adlarınız var. Həyatınızda necə, narazı olduğunuz nə isə varmı? O da bu sualın qəsdən verildiyini düşünür. Deyir ki, mən hər şeydən razıyam. Müxbir əl çəkməyib dirəşəndə sənətkar deyir: Bəli, narazıyam, o da boyumun qısa olmasıdır. Sizin isə boyunuz, maşallah, ucadır. Amma yenə də, narazı olduğunuz nə isə varmı?

– Var. Elə muğamlarımız var ki, düşüñürəm, kaş bunu başqa cür ifa edəydim.

– İfa etmədiyiniz üçün təəssüfləndiyiniz mahni varmı?

– O qədər xalq mahnları var ki... “Səgah” üstündə xalq mahnları var. Gərək işlənsin, oxunsun.

– Hazırda mahni bəstələyirsinizmi?

– Bəli, bəstəkarlıq iddiasında olmasam da, mahnlarımı ifa ediblər, indi də xalq mahnları kimi yaşadılır. Qoy oxusunlar, yaşasın, mən də dinləyim.

– Bu yaşda eviniz həm də iş yerinizdir. İndi nəsə ifa edə bilərsinizmi?

– Bağışlayın, bunun üçün səhhətim yaxşı olmalıdır. Hələ ki mümkün deyil.

Segah üstə bir çox mahnılarım var: “Bəh-Bəh”, “Gül açdı”, “Apardı sellər Saranı”, “Gəlmədi” və s. Hazırda tələbələrim də onları ifa edir. Dinləyirəm. Baxıram, sevinirəm.

– Bəlkə, yeni bəstələrinizdən də verəsiniz, oxusunlar.

– Əlbəttə, verirəm, oxuyurlar.

– İndiyə qədər sizi tarda ən yaxşı müşayiət edən, sözsüz anlayan kim olub?

– Sərvər İbrahimov, Əhsən Dadaşov. Onlarla uzun müddət işləmişəm.

– Bir dəfə demişdiniz ki, indiki tarzənlər arada mahnını çox uzadırlar. Belələri ifaçını çasdırırlar, yorurlar...

– O olmamalıdır. Bəli, müşayiət etmək çox çətindir. Bəzi xanəndələr də oxuyanda tarzənlərə müdaxilə edirlər. Hər şeyin öz yeri var. Adlarını çəkməsəm də, gənc tarzənlərimiz, ifaçılarımız var ki, onlar gələcəyin böyük sənətkarı olacaqlar, adları tarixə düşəcək.

– Arif müəllim, xanəndələrdən kimə həvəslə qulaq asırsınız?

– Hamiya qulaq asıram. Xüsusən Cabbara, Seyidə, Xan Şuşinskiyə... Allah hamısına rəhmət eləsin! Cavanlarımızdan da yaxşı xanəndələrimiz var. Yaxşı oxuyular.

– “Ayrı söhbət” verilişinin qonaqları sonda redaksiyaya hədiyyə verirlər...

– Haqqında yazılın kitablar var. Mən də onlardan birini öz imzamla sizə hədiyyə edirəm.

– Arif müəllim, çox sağ olun ki, bizə vaxt ayırdınız.

– Siz də çox sağ olun ki, gəldiniz. Səhhətimdə narahatlıq olsa da, sizi görməyimə çox şad oldum.

## Sevinc YUNUSLU

\*\*\*  
Çiçək kimi gülər üzün  
axşam düşüb, şəhlənib.  
Hara gedirsən beləcə  
boynubükük, ehlənib.  
Sənin çəkdiyin ağrılar  
milyon ildir köhnəlib.  
Dərd nədir, qurban olduğum?..  
Dərd adamı güldürər...

Səfi pozulmaz durnamin,  
bir naşı daş atmasa.  
Bircə düşmən qalib gələr,  
dost bizi quşatmasa.  
Tanrı bizi bu dünyaya  
Gətirib yaşatmasa,  
uzaqbaşı neyləyəcək?..  
Günbəgün süründürər...

Bu yel ki var boş başımda,  
qəm eləmə, keçəcək.  
Bir qız var bulaq başında  
əlində cam, içəcək.

Min cəfaya dözən könlüm  
bax buna da dözəcək!  
Məni heç nə öldürəmməz,  
yalanların öldürər!..

\*\*\*  
Görən, xatırlayırsan adın  
dilində oları?  
Gecə-gündüz sənə görə  
gözü boşalıb-dolayı...  
Məktublarım saralıbmı  
kitabında saxladığın?..  
Saçın cibimdədir hələ  
qoxlayıb ağladığım...

Sən gedəli Bakının buludları qaralıb,  
Sahilə qalxan yolun səkiləri daralıb...  
Həzin laylalı Xəzər  
ləpələr şəhəridi,  
Mənimçün hər yer sənsiz  
təpələr şəhəridi...  
Nə söyüd var, nə vələs,  
yoxdu həmin park yeri,  
bütün xatırəmizi söküb Bakının məri...

Sənin iş yerinin də  
binası özəlləşib.  
Üzülmədim...bir az da  
xatirən gözəlləşib...

Eh nə isə... eh nə isə, bir az  
özündən danış,  
Necə oldu ağ saçın əlimlə oldu tanış?..  
Boyuna dolandığım,  
gördüyüüm kimisənmi?..  
Elə həmin dərdindən  
oldüyüüm kimisənmi?..  
Elə darıxmışam ki...  
Neynirsən, nə edirsən?..  
Orda sənə kim deyir,  
“Oyan, işə gedirsən...”

\*\*\*

Həyatın bir anı ağ, bir anı qaranlıqdır,  
Hansı gülü qoxlasan, bir az  
məni taparsan.  
Bir də könlümü qırma, bir an  
çəkər getməyim –  
Çox oduma güvənmə,  
soyuyaram, yanarsan!

Göz yaşını mənimtək kim silə,  
kim anlaya?  
Kim bu yolu mənimtək başlaya,  
ya sonlaya.  
Mənim nə günahım var,  
gətiribdir dünyaya –  
O dünyada görüşsəz,  
anamı danlaysan...

Bilirsən, adı eşqdir göydə  
bütün dinlərin.  
Bu eşq ki var, bax bu eşq,  
bu eşq mində birlərin!  
Bu eşq ilə bircə mən s  
ahibiyəm yerlərin –  
Səni mən yaradaram, Allahı da  
danarsan...

\*\*\*

Səhra istidi, çöl isti,  
Sapsarı bir qum üzüyür...  
Ovuclarımda tər isti,  
Bəs niyə ruhum üzüyür?..  
Dirilə billəm səsindən,  
Gəl də çıxart qəfəsimdən...  
Balıqların nəfəsindən  
Tor udum-udum üzüyür...

Ay gecəyə qarışamır...  
Çay da bəndini aşamır.  
Geri gəl... sənsiz yaşanır,  
Bütün umudum üzüyür...

\*\*\*

Nə doldurər bir otaqlıq boşluğu?  
Heç bir alov yandırammaz könlümü.  
Kədər olur hər sevginin sonluğu,  
Nə desələr, inandırmaz könlümü.

Göz yaşına yanaqlarım sarıldı,  
Əllərinə çiçək verib yolladım.  
Dedim, küsmə, ayrılıq var həyatda,  
Yenə sənə ürək verib yolladım.

Bu sevgidən çevirmədim üzümü,  
Qırıldığım, incidiyim an oldu...  
Məni atıb bildiyini tutanda  
Qürurumun üstü-başı qan oldu.

Nə eylədin, düz elədin, əzizim.  
Sevgimizi can evindən oxladın.  
Məndən sənə zərər gəlməz, bilirsən,  
Daş səbərimi milyon dəfə yoxladın...

Nə sevdaysa, can çəkişdim öündə,  
Zülüm idi bir yalanın on dəfə.  
İndi mənə bağışlamı deyirsən?  
Bağışladım... Öləmk üçün son dəfə...

\*\*\*

Buludu bir az da sıxsan,  
Gözündən yağış çıxacaq.  
Bu dəfə vida yerinə  
Dilimdən alqış çıxacaq.

Verdim könlümü əlimlə.  
Dedim, oynama külümlə.  
Bir gün çəkdiyim zülümlər  
Sənə də tanış çıxacaq.

Bir dəli eşqsə ümidin,  
Mən getsəm, itsə ümidin...  
Bir zaman bitsə ümidin,  
Yuxunu danış, çıxacaq.

Bu eşq deyil əcəl-əcəl...  
Canımda qoymadı əsər...  
Sənə olan sevgilərin  
altından yarış çıxacaq...

Dünyanı tutan canım da  
Doymadı eşqin tamından.  
Sonumuz Cəmşid camından  
Torpaq... bir qarış çıxacaq...

\*\*\*

Sənin gözlərinə yuxu gedəndə  
Başının üstündə oyaq olacam.  
Nəyi atırsan-at onları atma,  
Sənə məktublarım dayaq olacaq,  
götür və qoxla...

Ta fəth edən olmaz könül adanı.  
Alan olmayanda dərdi-qadanı.  
Bağrının başında mənim məqamım  
Bir ağrı, bir boşluq, oyuq olacaq,  
əlinlə saxla...

Dadı olmayıacaq yağıın, balın da,  
Qardaş da, bacı da, eh, öz halında.

Ən məsud, ən kövrək, isti anında  
Yatağın bir anlıq soyuq olacaq,  
doyunca ağla...  
Yandırdın bağrını, közün öldürdüñ,  
İçində sevdalı sözü öldürdüñ.  
Yunuslu Sevinci özün öldürdüñ,  
Etməsən, el-aləm duyuq olacaq,  
gözünü bağla!

\*\*\*

Ürəyimin divarları döyülür,  
Sinəm üstən qoşa çəkir ağrı dağ.  
Biz tərəfdə qar ələnib Aveyə,  
Siz tərəfdə dumanlanıb Ağrıdağ...

Varılmayan səhralara qol açdım,  
Yollarında ayağıma qan açdım.  
Pənah dedim, Tanrı dedim, əl açdım,  
Min ümidiñ bircə qaldı ağrı sağ...

Bax, quzular yal-yamaca daraşib,  
Saçlarımdı, qollarına dolaşib...  
Ayrılımırıq, milyon kərə dalaşib  
Daha niyə biz bu eşqi ağrıdaq?

Yıxar səddi Arazla Kür, birləşər,  
Qarı bitər, qışı bitər güneyin...  
Gəl barışaq, günəşlənib Ağrıdağ,  
Ətəkləri çiçəklənib Aveyin...

\*\*\*

Gözlərimə yuxu getdi bir anlıq,  
Ağlı çasdı divardakı saatın.  
Elə gözəl açıldı ki üzünə –  
Əllərini əzbərləyibmiş qapım...

Elə gəldin, elə bil ki başıma  
Min ildir ki oyun açan deyilsən.  
Elə bil ki yastiğimin üstünə  
Çiçəkləri qoyub qaçan deyilsən...

Elə qorxdum, nəfəsini saçımda  
Tanımadım, nəfəsimə hopmadı.  
Sonra divlər atdı məni dənizə,  
Ancaq əlin əllərimdən qopmadı...

Yuxumda da əllərimlə yol açıb  
Yekəxana mən deyirdim “get”ləri.  
Addımbaşı sən öünüң yal atıb  
Üstümüzə hürdürürdüñ itləri.

Yuxumda da zəng gəlmışdi uzaqdan,  
Dalaşırdıq, sən kimisə öpmüsən!..  
Ayıldım ki, çay soyuyub, film bitib,  
Qollarımda yuxuyaca getmişən...

Həmin gecə səhərədək dünya da  
Çıxacaqdı ətrafindan oxunun.  
Ağlı çasdı divardakı saatın –  
Atasına lənət belə yuxunun...

\*\*\*

Gəl qapını bağlayaq  
Arxada qalsın hamı..  
Gəl unudaq halalı,  
Gəl unudaq haramı...

Bircə-bircə oxuyum  
Çoxluğunun şeirini...  
Mənimtək kim söyləyər  
Yoxluğunun şeirini?..  
Sərxoş deyək sağlığı,  
Xoşdur ruhun dağlığı.  
Gəl qaraldaq ağlığı,  
Gəl ağardaq qararı...

Bir sən, bir mən, bir ağ at,  
Bəsdir burdan qaçmağa...  
Əllərinindən tutmağa,  
Buludlarda uçmağa...

Ocaq haqqı, köz haqqı,  
Çəmən, çiçək, düz haqqı...  
Ağrı haqqı, söz haqqı –  
Sən sararsan yaramı...

Nə olsun ki, tufanda,  
Nə olsun, tələdəsən...  
Sən məni təslim edən  
Yeganə qələbəsən...

# İsa ZAKRİYEV



**İsa Zakriyev (1968)** çağdaş Çeçenistan’ın ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, jurnalist və redaktordur.

1968-ci ildə Çeçenistanın Urus - Martan rayonunun Komsomolsk (indiki Qoy-Cu) kəndində doğulub. 1992-ci ildə Çeçen Dövlət Pedaqoji Universitetini, 2007-ci ildə Rostov İqtisadiyyat Universitetini bitirib. “Paytaxt nyuz” müstəqil qəzetinin təsisçisi və baş redaktorudur. 2004-cü ildən Rusiya Jurnalistlər İttifaqının, 2019-cu ildən isə Rusiya Yazarılar İttifaqının üzvüdür. Rus və çeçen dillərində yazır. “Luisanna”, “Hər vahə ilgim deyil”, “Əsas məsələ barədə xülasə” adlı hekayə kitablarının müəllifidir.

## tərcümə saatı

### QISA HEKAYƏLƏR

*Seyfəddin Hüseynlinin tərcüməsində*

#### Evimin ruhu

Elə ilk fürsətdə evimin xarabalığını ziyarət elədim. Onu başqa xarabalıqlar arasında axtarış tapdım, partlayışın vurub üzə çıxardığı iri beton bünövrə qalığının yanında oturdum.

Məndən üz çevirirəm o. Yaman yaralı, səksəkəlidir, yaşıdagı dəhşət üzündən tamam başını itirib evimin ruhu.

– Bağışla. Əlimdən heç nə gəlmədi.

– Ehtiyac yoxdur, mən hər şeyi anlayıram.

– Yadındadırı, nə minvalla tikib-qurmuşduq?! Qonşular palçıq tutmağa kömək eləmişdilər, sonra ondan ciy kərpic kəsmişdik. Xalam pəncərələr vermişdi, atam isə dam üçün ləvazimat.

– Hə, yadımdadır. Xoş çağlar idi. Amma güllələr, qəlpələr aman vermədi. Cəhənnəm atəşi ilə cismimi dəldilər, odlu

deşiklər açdılar məndə. Mebellər əbəs yerə divarlarımın arxasında gizlənməyə çalışırdı. Qırıcıların uğultusundan, bombaların viyiltisindan, şaqqıltısından dəli olmuşdum. Sığovullar da tərk etdilər məni. Başqa bir yerdə, sizin yanınızda olmayı elə istəyirdim ki... Bilirsənmi, qan çox pis iy verir, ən çox da yananda. Sonra isə insan qalıqları çürüyür və sən bu üfunətdən boğulursan. Axırda da tank sürünbə gəlir, zırzəminin pəncərəsinə yoxlama atəsi açır, bünövrə büsbütün dağılır, içindəki armaturlar tükrüpdəci fəryadla sınır. Kim-sə də imdada yetmir...

Biz yenidən susduq, bir-birimizi dəli-cəsinə sevdiyimiz, xoşbəxt olduğumuz o çağlara daldıq.

– Mən səni dirçəldərəm, – birtəhər bəraət qazanmağa çalışdım.

– Necə? Məndən bir şey qalmayıb ki: bünövrəm ovulub, çıngıla dönüb, kərpiclərim ütülüb-qaralıb, ya da ora-bura səpələnib, ağaç millərim külə dönüb. Sənə başqa – yeni bir ev gərəkdir.

– Yenisi yox, sən lazımsan mənə.

– Yox. Mən o dəhşəti xatırlamaq, gəcənin yarısı, zəlzələyimiş kimi, titrəyib səni, uşaqlarını qorxutmaq istəmirəm... Yeri gəlmışkən, uşaqlarının günü necə keçir orada?

– Səndən ötrü dariixirlər.

– Xatırlayırlar ki məni? Siz davaya görə qaçıb gedəndə uşaqlar hələ körpəydilər.

– Onlar bilirlər axı insanın öz evi olmalıdır, o evin də öz ruhu.

– Mən yenə sizin ev olmağa çox sevinirdim. Ancaq belə də yaşaya bilmərəm, taqətim qalmayıb. Üzrlü say, ən rahatı budur ki, müharibənin əzib toza döndərdiyi evlərin ruhu ilə birgə mən də çəkilib gedim. Sənin başqa bir evin olar, onun da yeni, təravətli ruhu. Mən

isə ölümünə yorulmuşam. Ləngidim ki, səninlə vidalaşım. Ömrünüz xoş keçsin!..

...Evimin dağıntıları arasından qəfil bir ağ kəpənək pərvazlandı, ahəstəcə qanad çalıb viranə kəndin qərq olduğu sükutda gözdən itdi.

### Yandan çəkilmiş şəkil

Hərbi fotomüxbir çantadan ehtiyatla çıxardığı üçayağı səngər böyründə qurasıldı. Fotoaparatını da çıxardıb ştativə qondardı, şəkil çəkməyə hazır durdu.

– Hə, çavuş Atabiyev, hazırlsan?

– Elədir ki var! – qamətinə dartıb fəraigət vəziyyəti almış çavuş cavab verdi.

– Belə... sən... burə, obyektivə bax. Nə gözünü yerə dikmisən?

– Hara baxım? Cəld ol görüm, bu dəqiqə faşist təyyarələri gəlib bomba yağdıracaqlar...

– Budur ha, bu şüşəyə bax, – mavi gözlü kürən fotoqraf aparatın obyektivini çırtmaladı.

– Hara baxmağın nə fərqi? Tez elə, çək.

– Qulaq as, noxçı (*çeçen – tərc.*). Sən qəhrəmansan, keçən döyüsdə üç tank vurmusan, alman zabitini əsir götürmüsən. Belədir?

– Belədir.

– Biz sənin haqqında məqalə yazıb qəzetdə yayacağıq. Səni bütün ölkə tanıya-caq. Başa düşürsən?

– Yaxşı başa düşürəm. Buna görə də dik baxmaq istəmirəm.

– Niyə?

– Bax sən bu fotodan mənə də verəcək-sənmi?

– Verəcəyəm, – fotomüxbirin səbri tükənirdi.

– Mən onu evə göndərəcəyəm. Evdə atam baxacaq. Necə yəni, mən onun göz-lərinə dik baxmalıyam?

– Sən ki cəsur döyüşcüsən! İstənilən adamın gözlərinə dik baxa bilərsən!

– Bircə atamın yox! Heç vaxt onun gözlərinə dik baxmamışam, bu mənə yaraşmaz da. Birdən düşünər ki, lovğalınram, ya da gözlərimdə dikbaşlıq işaretisi görər.

Hərbi fotomüxbirin əlindəki siqaret söndü. Cəbhədə kimisə nə iləsə təəccüb-ləndirmək çətindir...

– Uzaqlara bax, noxçı, düşmənlər tərəfə: sən həm də öz atan naminə onlara qalib gələcəksən!

### Ana

Məlumdur, xaos müharibənin yalnız lap əvvəlində olur. Bir müddət sonra batını dünyamız, zərrəcikləri sürətləndirib toqquşdurən qurğudakı kimi, dəlicəsinə hərəkətlənir və müharibənin qarşısalılmaz, çılgın axarına qapılır.

Hər şey darmadağın olur. Uçulub-tökülən hər divarla, kösəvə dönen hər ağaclarla birlikdə xeyirdən, ədalətdən, aydın zəkadan, mərhəmətdən uzaqlaşırıq. Alışdığınız məntiq “ispan çəkməsi”ndəki sümüklər kimi qırılıb-ovxalanır, dağıntıların, yaxud meyitlərin altında gömülüb qalır. Dərimiz su istəmir, his və palçığa bürünüb gizlənməyi üstün tutur. Qulaqlarımız hansısa güllə ilə mərminin viylitləsini dəqiq seçir, amma qarğı qarlıltısını sağsağan qaqqıltısından ayıra bilmir.

...Onlar “Minutka”dakı yarıluçoq bir “xruşovka”nın zirzəmisində oturmışdalar: əyinlərində sıriqlı gödəkcə-şalvar olan üç cavan. Hərəsi bir künclə “AK”sini (Kalaşnikov avtomatı – tərc.) bağrına basmışdı, gurultular altında öz aləminə dalıb özündə “özü”nü arayırdı.

– Elə bilirsınız, qorxdum? – birisi qışqırıldı. – Dönük çıxdım yəni?

– Bildiyimiz budur ki, dostumuzun cəsədini götürə bilmədik. Sən onun lap yaxındaydın. Və o səni qorumuşdu...

– Snayper oranı vururdu, məni dəqiq aşıracaqdı, – sıriqlisinən qolundakı güllə yerini göstərdi.

Yoldaşları baxmadılar.

– Anam xəstədir mənim, ölüm ayağındadır... – o yenə qışqırıldı.

– Biz döyüşməyə gələndən hamımızın anası ölüm ayağındadır, – qışqırıqla da cavab verildi.

Bunu eşidəndə yeyin addımlarla zirzəmidən çıxdı, güllələr və qəlpələr yağan gecənin qoynunda gözdən itdi.

Qalan ikisi müharibənin cəhənnəmi andiran hay-küyü altında susub oturdu.

Gedən oğlan ertəsi gün gecə qayıtdı, dünən həlak olmuş yoldaşını da dartıb gətirdi. Onunla birgə özü də döşəməyə sərələndi.

– Anam bu gün dan üzü öldü. Mən onunla vildalaşıb “Yasin” oxuya bildim. Anamdan əvvəl bu həyatdan getmək istəmirdim, o buna dözməzdı...

Qanlı öskürək nitqini qırıldı.

– Həmin snayper... tutuzdurdu, axır ki...

Dostlarının daşa dönmüş qəlblərinin lap dibində gizlənib qalan yaşlar gözlərindən süzüldü.

### Həsənin oğlu

Baharda, təbiət oyanıb çiçəkləmiş alçaların bəyaz qırçınlı ləçəklərini oynadan vaxtda Qroznıdakı şəxsi mülklərdən ibarət məhəllənin xoş ətirli küçəsi ilə iki kişi addımlayırdı. Təxminən, on bir yaşında,

gözləri uşaqlara xas olmayan dərəcədə qayğılı bir oğlanla rastlaşdırılar. Kişilərdən biri dayanıb oğlanı yanına çağırırdı.

— Kimin oğlusan?

— Həsənin...

— Həə, Həsəninmi? Əla! Onunla köhnədən dostluğumuz var, hərçənd, çoxdanıdır, görüşmürük. Sənin atan yaxşı adamdır, etibarlı yoldaşdır, ağıllıdır, comərddir. Dəfələrlə məni çətin vəziyyətdən qurtarıb. Sağ olsun, sən gərək onunla fəxr edəsən, atana layiq oğul olasan. Amma onu belə təriflədiyimi özünə demə, Həsən bundan xoşlanmaz. Eləcə de ki, Murad çoxlu salam söylədi. Bir gün gəlib baş çəkərəm ona.

— Yaxşı, deyərəm...

Təəccübənləmiş uşaqlan onun eşidə bilməyəcəyi qədər uzaqlaşdıqda o biri kişi soruşdu:

— Həsən kimdir?

— Bilmirəm.

— Bəs nə oyun çıxarırdın elə?

— Sən gördünmü onun gözləri necə parıldadı? İndi o, atasına daha böyük hörmətlə yanaşacaq!

...Həsən bir il əvvəl ölmüşdü, amma oğlu “atasının dostu”nu qəmləndirmək istəmədi.

## On bir dekabr

Yaşlı bir kişi dekabra xas olmayan günəşli gündə Qroznının mərkəzi küçəsi ilə addimlayırdı. Başını gah yuxarı qaldırırdı, gah ciyinlərinə qısdı, qəfil yana çevirdi, sonra baxışlarını endirib — sanki yerdə itiyini axtarırdı — yoluna davam etdi. Daş döşəli səkida, olmayan çuxurlardan yan ötürmüş kimi, dolayı yeriyən kişi hərdən ani əyilib-dikəlir, gözlərində keçmişdən

qalan işarti parlayırdı. Sol əlinin biləkdən yuxarısını böyrünə sıxır, elə bil kimisə tutub saxlayırdı.

Kişi birdən cəld hərəkətlə sağ ovcunu yanına qısdı, yüngülçə axşadı. Dayandı, saçlarındakı hisi-tozu çırpılmış kimi, başını silkələdi, soyuq skamyaya çökdü. İki cavan qalxıb bu qəribə adamdan aralı oturdu.

— Oğlan, necə yaşın var? — kişi qəfil onların birindən soruşdu.

— İyirmi beş... Nədir ki?

— Heç nə, oğul, bağışla. Mənə elə gəldi ki, biz tanışmışq. Amma yanılmışam...

Ayağa qalxdı, düz iyirmi beş il əvvəl yaralanmış hamilə arvadını 9-cu şəhər xəstəxanasına çatdırı bilmədiyi o günü yenidən yaşaya-yışaya yoluna düzəldi. Dövrəsində isə qar dənəciklərilə rəqs edərək yerə səpələnən şiltaq qəlpələr uçuşurdu.

## Sal

Yoldaşları əsgəri Terekdən çəkib çıxartdılar. Sağ idi, amma silahını, papağını, çəkməsini itirmişdi. Dişləri tənəkə damı döyəcləyən dolu kimi çəqqıldayırdı, bu köhnə döyüşçünün bərələ qalıb qırılmayan gözlərinə dəhşət çökmişdə. Hamı düşündü ki, soyuq su və ölüm qorxusu haldan salıb onu, amma iş bunda deyildi. Dəfələrlə ölümlə üz-üzə gələn, ölümün onun yoldaşlarını necə biçib-tökdüyünü görən bu əsgər indi əzilib-sınmışdı, ömrü tərsavand olmuş, əvvəlki yenilməz cəsarəti və həm özünün, həm də başqalarının həyatına soyuqqanlı münasibəti altda qalmışdı. Elə bil cəhənnəmin quyusuna baxırdı, oradan üstünə qızmar qəlpələr sıçrayır, üzünün, başının dərisini qoparır, kəllə sümüyünü



xıncımlayıb  
beynini dağıdırdı.  
Sonra da ruhu bə-  
dəndən ayrılib  
çılpaqlaşır, Terekin dondurucu boz  
suyu ona tikan kimi sancılırdı.

— Onlar bizə hücum çəkdilər, cəmi  
qırx altı qız, — əsgər titrək səslə üzü  
boşluğa danışındı, — pərilər kimi gözəl,  
güclü, dirəşkən. Onlar qorxu bilmədən  
saldakı bütün heyəti çaya basıldılar. Səsləri  
ilahi məlahətli o gənc qızların çıçırtıları  
sanki vida nəğməsiydi. Hələ gözləri! Gözlərini görəydiniz!  
Onlarda hər cür təmasa, elə ölümün özünə də qatı ikrah vardı,  
qorxu, yaxud şübhə kölgəsi yox. Və bir də... bizim hamımızı  
özlərilə apara bilməməyin təəssüfü. Gözləri mənə, mənim batnimə,  
kiçik dünyama elə baxırdı, sanki gözlərimə ərinmiş qurğuşun axıb  
tökülürdü. Onlardan birinin əlləri xirdəyimi sıxdı, xırçıltı eşitdim.  
Heç yadımda deyil, o məngənədən necə qurtula bildim.

— Hamısı həlak oldu?  
— Belə olmaz, bu, düzgün deyil...  
Əsgər ağlamaq istəyirdi, amma bacarmırdı.



## Tural TURAN

\*\*\*

Bu gecə  
qoluna girdim kölgəmin.  
Keçdim  
tanımadığım küçələrin şah damarından.

Közərən işıqların sevişdiyi döngədə  
tanımadığım bir qapıya vuruldum.  
Göz yaşlarını unutduğum pəncərə  
bizi görünçə örپeyini üzünə çəkdi...  
Baxışlarımıza ayaqlarımıza uduzdu,  
bu gecə baxışlarımız qaldı heç-heçə...

Tutdum kölgəmin əlindən  
bir az da getdik.  
Elə həmin küçədə  
üzü kirli körpə ayaq izlərinin  
üşüdüyü  
bir səkiyə vuruldum.

Vurulmaqdan süd qoxusu gəlirdi,  
kölgəmlə uşaqlığımıza qayıtdıq.  
Kiritdik  
mühəribədən sonra  
yarımcıq doğulmuş göz yaşlarımızı.

Qısqandı bizi  
başımızın üstəki buludlar da və  
çıxardı alt paltalarını...  
Üzümüzü, gözümüzü gülləldi yağışlar.  
... Elə o an vurulduq göy üzünə,  
bayaqqı pəncərədən  
oğurladığımız baxışla...

## 1 NOYABR TABLOSU

Hardasa  
gözlərini itirmiş işiq  
unudulmuş bir qadın bədəninə toxunur  
noyabın qanı laxtalanan gecə...

Ardınca  
öz istisinə vurulur  
unudulmuş bir qoxu.

Haradasa  
boynubükük bir kölgə  
dodağından alışır...

Hansısa çarpayıda  
andını pozur bir yuxu...

Elə həmin an  
kilsə pəncərəsindən öpüb  
məscid divarında yuva quran gülleyə  
məktub yazır  
unudulmuş qadın baxışları:

— Gəl, gəl,  
gəl bir də öp  
çarpayımın soyuq tərəfini...

### ƏLLƏRİMİN YADDASI

Əllərim dil açır gecənin  
içindən keçən tənha işığa.  
Yalvarır o işığın kölgəsiz addımlarına ki,  
öz doğum günündə güllələməsin  
yanaqlarına əsir düşən payızı.

Əllərimin səsi eşidilmir bu gecə də,  
çıxbı gedir o tənha işiq,  
çıxbı gedir  
payızın sonuncu doğum gününə sarı.

...Və günəşin dirijorluğunda  
yixılır bütün küləklər  
ay işığının boynundan asılan  
edam kötüklərinə tərəf...

O an dili tutulur ovuclarımın,  
unudur gecə işıqlarına söykənən

bütün and yerlərini.  
Silinir,  
silinir əllərimin yaddaşından  
bütün müqəddəslər...

\*\*\*

Axan qandan günəş çıxır bu gecə...  
Qırx dörd gecənin qan yaddaşı  
dəfn olunur beləcə...

Dəyişir göylərin də  
dumanlı qan qrupu...  
Kimsə ay işığının alnından öpür.  
Kiminsə dodağında  
külü qalmış öpüş alışır.

Toplar da yorulub  
ölümə göndərdiyi  
balasını əzizləməkdən.  
Hardasa bir duanın  
yenə qanı sovrular.

...Elə bu dəqiqə  
açıılır savaşın sonuncu güləsi.  
Son mərminin də canı qurtarır  
ölümü yarıyuxulu gözləməkdən.  
Partlayan son mərmini  
axır nəfəsdə oyadır öz səsi...

İndi  
təmizlənir bütün bayraqlardan,  
təmizlənir  
ünvanı unudulmuş qan ləkəsi.

Bütün silahlar  
yuxuya gedir  
öz kölgəsində.  
Hansısa bədəndə soyuyan qəlpə  
özünə ilk məktub yazır  
son nəfəslər ölkəsindən...

İndi

boz silahların günahını  
kövrək bir sükut yuyacaq.  
Növbəti savaşadək  
təkçarpayılıq yuxular  
bir dul qadın sinəsində  
bir atasız körpə səsində  
qan qoxuyacaq, tabutum,  
qan qoxuyacaq!..

İndi... bütün güllələrin  
canı qurtarır adamlardan...  
İndi bütün silahların ibadət vaxtı  
növbəti müharibəyə qədər...  
Axan qandan günəş çıxır bu gecə...

## TƏNHA AD GÜNÜ TABLOSU

İndi,  
elə indi hansısa təqvimin doğum günüdü.  
Hansısa göz yaşının ayaqları burxular.

İndi,  
elə indi hardasa hönkürür yarımcıq bir  
dua.  
Hardasa tənha ocaqlar and içir qara suya...

...Bu an,  
elə bu an soyunur alın yazısını göy üzü.  
Süzülür ay işığından ilgimlərin key üzü.

Bir addım səsi sarılır xatırələrin boynuna.  
...Və hardasa bir qız  
unutduğu ünvani təzədən geyinir əyninə...

Bu dəm,  
elə bu dəm yiğisir gözləri  
pəncərələrdən yolların.  
Yollara məktub yazan  
ayaqyalın tablolarsa  
bakırə sağlıq deyir  
tənha ad gününə...

\*\*\*

Çıxdım noyabrdə təqvimin üstə,  
Soyuğun son izi içimə düşdü...  
Göy üzünün yarım qalan duası  
Sürüşərək ayaq ucuma düşdü.

Qəbrimi görünçə soluqlarımızda  
İtirdi sırrimi dodaqlarım da.  
Bulud səngər qazdı yanaqlarımızda,  
Payızın mərmisi saçımı düşdü...

## MÜHARİBƏDƏN SONRA...

(Göy üzünə rekviyem)

Bütün pəncərələr bükər boynunu,  
bütün qapıların sinəsi alışib-yanar...  
Bütün tabutlar dəyişər əynini,  
bütün kimsəsiz məzarlardan  
son andını unudan günəş doğar.

Dualar da çıxıb gedər  
mühəribələrdən sonra.  
Dualar da çıxıb gedər başıashağı.  
Elə ovuclar da...

Divardakı şəkillər  
saçlarını sıggallayır hər gecə  
ata yolu gözləyən  
neçə-neçə uşağı...  
Günəş doğar, səhər olar  
amma açılmaz sabahların  
ata tərəfi, ər tərəfi...  
Körpələrin göz yaşıdan yıxılar  
qara-qara buludların şərəfi...

...Sonra  
bütün gülüşlər özünə inanar,  
təbəssümlər dəyişər  
ışıkların dinini...  
Hər məzarın başı üstə  
bir dul qadının işığı yanar.

Üzü üstə yatan  
taykeş əsgər çəkmələrinin  
yuxusunu döyücləyər bir sual:  
– Göt üzü sağdımı?

## BU GECƏ ÖLƏNLƏRƏ...

Ümidlər tükəndi bu gecəyəri,  
Öldüm bir arzunun sinəsi üstə.  
Son nəfəsdə çağırmadım dostları,  
Öldüm zərrə-zərrə, öldüm ahəstə...  
Əvvəlcə döyüntüm yuxuya getdi,  
Sonra əllərimin nəbzi dayandı.  
Ardınca gözlərim sorğuya getdi,  
Sonra ayağımın izi dayandı...  
Başımı söykədim boynuma sarı.  
Göyün üzündə də dayandı zaman.  
Tanrıyla görüşdük bu gecəyəri,  
Sənsənmi? – səslədi işıq astadan...

## 8 NOYABR

Göz yaşimdandan Tanrı gəlib su içir,  
asılıb gözümüzdən duamın üzü.  
Ürək döyüntümdən bir manşet keçir:  
– İşıq bir gözümdü, ilgim bir gözüm...

Dan yeri üzündən açır yaşmağı,  
salır kürəyinə itkin qurşağı.  
Yenə də yuxumun gözü korlaşır,  
yenə bir nəgmənin tutulur dizi...

Hardasa can verir bir gullə səsi,  
yixılır bir əlsiz ağuşun üstə.  
Üfürüb andına ən son nəfəsi  
yazır son sözünü yağışın üstə...

\*\*\*

*Bu gecə yuxuda "Məkkəmiz" i gördüm,  
Şuşaya getmişdim. Yuxuda yazıldı bu  
şeir... Şuşaya getmədən Şuşada oldum,  
"mədəniyyətimizin Məkkəsi" ni gəzdim...  
Şuşada yaz idi... Amma gullər hələ də  
barit qoxuyurdu...*

Gəldim tozlu yaddaşımıla,  
Şuşa, məni tanıdınmı?  
Əlimdəki başdaşımdan  
Şuşa, məni tanıdınmı?

Yaxamda ildirim çaxır,  
Göz yaşimdandan dinim axır,  
Arxamdan öz kölgəm baxır...  
Şuşa, məni tanıdınmı?

Yaslanıb Cıdır düzünə,  
Sabahlar gəlir özünə...  
Bax Tanrıının sağ gözündən –  
Şuşa, məni tanıdınmı?

Qol qaldırıb azan səsi!  
Alnimda taleyim əsir...  
Hər duamın minarəsi –  
Şuşa, məni tanıdınmı?!

Bir yuxu var – ömür yoran...  
Dualardan səni soran...  
Mənəm – beş min illik Turan,  
Şuşa, məni tanıdınmı?..

## UZAQLIĞIN TABLOSU

Üşüdər gözlərini  
uzaq bir pəncərədə hönkürən işıq.  
Üşüdər – əynindəki tabut kimi...


Bir an titrədər kürəyini  
iyiəsiz skamyaların soyuqluğu.  
Tellərinə əl gəzdirər  
quru söyüdün budağı.

Söykənərsən göz yaşına  
fikirlərinqarışığı:  
unutdurar özünü  
xatırəldən sıçrayan  
qəlpələrin çoxluğu.

Keçmişin atdığı mərmilər  
qəfil isidər gözlərini...

Bir də baxarsan ki,  
nəbzı vurmur ayaq izinin...

...Və  
diz çöküb başdaşında  
yoxluğun soyuqluğu.

**Tural CƏFƏRLİ**

# YFORİYA

Atamın üzündəki kədərkarışiq təbəssüm onu yad və anlaşılmaz adama çevirmişdi. Yaşıl rəngli toxunma yun köynəyi hələ də yadimdadır. 90-larda belə köynəklər dəbdəydi. Alverçilərin ayağı Türkiyəyə açılandan sonra, demək olar ki, hamının əynində belə yaşıl yun köynəklərdən görmək olardı. İşığın, internetin olmadığı vaxtlar id... Evdə atamın başına yiğisib həvəslə danışlığı qədimi əhvalatlara qulaq asardıq. Atamın danışdıqları bizi qorxutsa da, onu maraqla dinləyir, əhvalatları gözümüzün öünüə gətirir və beləcə sehri bir aləmə düşürdük.

Məncə, atam yaxşı rejissor, ya da ssenarist ola bilərdi. Yadimdadı, atamın danışlığı əhvalatların birində qorxumdan altımı islatmışdım, həmin axşam səhərə

kimi gözümə yuxu getmədi. Sonra hər şey unuduldu, atam mühəribəyə getdi, ağır yaralandı, iki ay komada qaldı, ölümünü gözləyirdik, ümidiımız itirmişdik. Dəfn üçün hazırlıqlar görməyə başlamışdıq ki, atamın ayılması xəbəri gəldi. Çox qorxmuşdum, elə bilirdim ki, atam danışlığı əhvalatların gerçək olması üçün özünü ölülüyə vurub, sonra da dirilib... Evə qayıdanan sonra danışlığı qorxulu əhvalatları bu dəfə canlı yaşamağa başladıq...

\*\*\*

Atam mühəribədən qayıdanan sonra qəribə olmuşdu. Onun bu qəribəliklərinə dözməyəndə evdən çıxır və gecə yarısına qədər evə qayıtmırdım... Məni görəndə atamın qanı qaralırdı. Əsəbiləşir, sonra da

məni söyməyə başlayırdı. Anamın çarəsiz və yorgun baxışları “Görüm müharibə çıxaranın evi yixilsin” – deyirdi sanki. Mən isə susur, bu barədə danışmaq istəmirdim. Sanki belə də olmalı idi...

– Ata, yağış yağır, olar içəri keçim?!  
– Kəs səsini, kükük! Qal yağışın altın-da!

– ....  
– Ordasan?  
– Burdayam...  
– Ayaqqabılarını çıxar, qoy içində su dolsun.  
– ...  
– Nə vaxt içəri keçə bilərəm?  
– Hələ qal orda! Yağış kəssin, gələrsən!  
– ...

\*\*\*

O, yağış yağdığını üçün qaşqabağını tökür, yol boyu öz-özünə deyinib kimisə söyürdü... Və iti addımlarla belə bir görüntü yaradırdı ki, guya harasa tələsir... Başını iki əli ilə qaşıyır, dağıniq saçlarını düzəltmək istəsə də, alınmırdı. Hər gün parkda eyni skamyada əyləşib cibindən çıxardığı qəzet parçalarını ucadan oxuyurdu. Yağış onu başdan-ayağa islatsa da, heç nə vecinə deyildi. Skamyada oturub ayaqlarını qucaqlamışdı. Qəfil arxa tərəfdəki skamyada kimsə öskürdü. Cəld ətrafına boylandı. Heç kim yox idi. Sonra ayaqlarını üst-üstə aşırıb çirtma çalmağa başladı:

– Yağış yağır, edir alqış, yağış, yağış, edir qarğış... Mənə alqış, ona qarğış. Mənə alqış, ona qarğış. Yağış yağır, yağış yağır...

Heç kim məni axtarmırdı. Çünkü mən əvvəlcə özümü, sonra isə ailəməti itirmişdim. Hava yavaş-yavaş qaralırdı: “Gərək bu gecə intihar etməyim. Axı bu gecə Nərmini

gördüyüüm ilk gecədir... On il əvvəl, payız axşamında, metroda onu görən kimi əlimayağıma dolaşmışdı. Birtəhər özümü ələ alsam da, içimdə titrəyən “qorxu”nu qova bilmədim o gün... Yağış ara vermirdi. Sonra da... Sonra hər şey adiləşdi... Metroda it yiyəsini tanımadığı bir vaxtda tanımışdım onu. Yaddaşım zəif olsa da, onun baxışlarını, bir də yağışdan sonra torpaq qoxusunu xatırladan saçlarını heç vaxt unuda bilmirəm”...

\*\*\*

– Tfuu, sənin kimi oğulun üzünə! İşə yaramaz köpəyin oğlu!

– ....  
– Get özünü as. Odeyyy, çatı da var. Boyunu yerə soxum!!!

Bu, atamın mənə dediyi axırıncı sözlər idi. Sözün əsl mənasında axırıncı... Dəfn günü bərk yağış yağdı. Qonşular meyiti yumaq üçün həyətdə çadır qurub mürdəşiri gözləyirdilər. Əmim içəri keçdi. Yuyat yeri darısqal idi, yağış da bir yandan kəsmək bilmirdi. Qəbiristanlığa çatanda yağış bir az da gücləndi. Elə bildim atam dirilib, yenə məni söyəcək. Özü də sulu söyüşlərlə... Ancaq elə olmadı. Sonra üç ay yağış yağmadı. Quraqlıq oldu. O gündən sonra hər yağış yağında qorxuram. Elə bilişəm ki, atamın qəbri indicə su ilə dolacaq. O da qəbirdən qalxıb məni söyəcək, özü də sulu söyüşlərlə...

Yeməyi iştahla yeyər, qaşığı ağızına aparmaq əvəzinə, dodaqlarını qaşığa uzadardı. Yeməyini yeyib qurtaran kimi boşqabını yuyub, eyvana çıxardı. On azi bir saat eyvanda oturar, arada öskürər, sonra da deyinə-deyinə qəzet oxuyardı. Mətbəxdə oturub dinməzcə atamın deyinməyinə qulaq verərdim. Elə hey kimisə söyür, borcunu istəyir, and içir, sonra dedikləri-

ni təkrar edərdi. Yatanda xoruldayır, ancaq yuxuda heç kimi söymürdü. Hərdən atamın uşaq vaxtı bizə danışlığı qorxulu əhvalatlarına qulaq asmaq, yenidən altımı islatmaq istəyirəm. Ancaq bu əhvalatlar indi adama elə gülməli gəlir ki...

Nərminlə ayrılanда söz verdim ki, bir daha onu xatırlamayacam. O da mənə inandı. Hələ zarafatla dedi ki, onsuz da yaddaşın zəifdi, yəqin, məni elə yolüstü undarsan... Ancaq yanılmışdı. Bütün yollar onu mənə xatırlatdı... Hətta pis yollar da...

Tez-tez şəhərin ən tanınmış gecə klublarının birində barmen işləyən sinif yoldaşım Aysellə görüşürdüm. Həftəsonu məni işlədiyi klubda qonaq edirdi. Çox səliqəli qız idi. Müştərilərlə ədəbiyyatdan danışmağı sevirdi. Hətta Puşkinin şeirlərini əzbər bilən müştərilərlə ödənişsiz görüşməyə də razı olurdu. Sonra Puşkinin şeirlərini əzbərləyən müştərilərin sayı artmağa başlayanda söhbəti tutmuşdu. Qəfil Arthur Remboya keçid eləmişdi. Bir müddət müştərilərin sayında azalma oldu. Aysel boyununa, qoluna, bir də sinəsinə məşhur şairlərin şeirlərindən misraları tatu eləmişdi. Sinəsinə Salam Sarvanın iki misrasını döydürmüştü: "Sənin ad gününə gül dərmək üçün sinəmə çəkdiyin dağa çıxıram..." Bəzən pullu müştərilərin ona təklif etdiyi yüksək məbləğdən imtina edib Seyid Əzimin qəzəllərini əzbər bilən səfil bir müştərisinin görünənə tələsirdi... Aysel qısa müddətdə hardasa yüzə yaxın adama həm rus, həm də Azərbaycan poeziyasının klassiklərinin şeirlərini əzbərlətmışdı...

— Yaziq, ay bədbəxt, çıx get özünə başqa bir iş tap. Axırda bu axmaq və mənasız poeziyanın qurbanı olacaqsan!

Muradı xırıltılı səsindən tanıldım. Klubun mühafizə rəisi işləyən Muradla eyni

məktəbdə oxumuşuq, Ayseli sevirdi, ancaq bunu etiraf edə bilmirdi. Bir dəfə əlində Puşkinin kitabını görüb gülmüşdüm. Murad həmin kitabın Aysellə bir əlaqəsinin olmadığını desə də, inanmamışdım...

— Nə edim, ölürem də poeziyadan ötrü...

Aysel saqqızı ağızında şışirdib partladır, arada mənə göz vururdu.

— Yəqin, özün də şeir-zad yazırsan?

— Özüm şeir yazmasam da, mənə şeir yananlar çoxdu... Aysel elə qəhqəhə çəkdi ki, onun yerinə mən utandım. O gündən sonra bir daha Aysellə görüşmədim. Hiss elədim ki, poeziyaya olan münasibətim məni Ayseldən uzaqlaşdırıb...

Qapının cırıltısına ayıldım. Alik idi. Bütün günü zibilliklərdə eşələnən, gecələri isə sərxişluqdan açarını itirən Aliki düz on ildən çoxdu tanıyıram. Vağzalda tanış olmuşduq. Tələbə idim, axşamları vağzalda araba sürməklə cib xərcliyimi çıxarırdım. Alik də vağzalın çayçısı idi. Heç kimi yoxdu, özünün dediyi kimi "anadangəlmə yetindi"...

Qapını bağlamırdım. Bilirdim ki, Alik açarını itirir, ona görə də qapını açıq qoyub yatırdım. İkişim bir otaqda qalırdıq. Otaq deyəndə ki ucuq bir damın yarımcıq qalan bir komasını nəzərdə tuturam. Divardan atamın şəklini asmışdım. Alik də hər dəfə kişini soruşur, deyir, bu kişi hardansa mənə tanış gəlir. Ancaq yadına sala bilmir...

\*\*\*

— Gözlə, bir dənə çay qoyub gəlirəm.

— Əziyyət çəkmə, içib gəlmisəm. Yalan deyirəm. İki gündü ağızma yağış suyundan başqa bir şey dəymir...

– Nə əziyyət? Sənin kimi qonağın gözüm üstə yeri var.

Fuadı lap uşaqlıqdan tanıyıram. Bir məhlədə böyümüşük. Qorxaq və cılız olduğuna görə məhlə uşaqları onu tez-tez incidir, başına it oyunu açırdılar. Onu həmişə müdafiə edir, tərəfini saxlayırdım. Nəsə yazığım gəlirdi. İndi özəl xəstəxanaların birində həkim işləyir. Sağ olsun, çox köməyimə çatır. Arada cib xərcliyi də verir. Götürmək istəmirəm. Pulu zorla cibimə basır:

– Bunu qoy cibinə, sən mənim canım, mənə Ayseldən danış...

– Ayseldi də...

– Puşkini yenə sevir?! – dodaqları əsir.

– Yox, Seyid Əzimi sevir daha...

– İlahi... – deyib susur. Sağollaşıb çölə çıxıram. Fuad Ayseli dəlicəsinə sevirdi. Ancaq ədəbiyyatı zəif bildiyi üçün Aysel onu heç vaxt yaxınına buraxmırıdı...

Çölə çıxan kimi quşdum. Boğazım düyünləndi. Az qala nəfəsim kəsiləcəkdi. Birtəhər yaxınlıqdakı kafeyə tərəf getdim. İki saatdan sonra özümə gəldim. Hər dəfə Fuadla görüşəndən sonra halım xarab olurdu. Ya qusmağım gəlirdi, ya da başım ağrıydı. Həyətdə dayanıb ətrafa baxa-baxa mızıldanmağa başladım. Göyün üzünü alan qara buludları görüb əsəbiləşdim. Öz-özümə fikirləşdim: “yenə yağış yağacaq”. Heç beş dəqiqə keçmədi ki, yağış yağımağa başladı...

Küçənin başında iki it bir-biri ilə boğuşur, pişiklər də damın üstündən bu davaya tamaşa edir, bir qədər aralıda dayanan adamlar əlində telefon bu boğuşmanı çəkir-dilər. Qəfil yağış gücləndi. Hərə bir tərəfə dağınışdı. İtlər isə hələ də boğuşurdu. Səkinin qırığında oturub ayaqqabılarımı çıxardım. Corablarımı sıxıb yenidən geyindim.

Ayaqqabılarımın içi su ilə doldu. Atamı xatırladım. Görəsən, niyə ayaqqabılarımın su ilə dolmasını istəyirdi? Bu sual məni həmişə düşündürür və qorxudurdu... Qalxmaq istəyirdim ki, kimsə əlini ciynimə qoydu, başımı qaldırmadan dilləndim:

– Kimsən?

– Dur, evdə səni gözləyirlər! Səsindən tanıdım. Nərminin səsi idi...


– Kim?

– Gedək, özün görərsən!

– Hələ yox...

– Niyə?!

– Gözlə, yağış kəssin, sonra!..



Ceyhun ÖTKƏM

\*\*\*

fənər tut hər kəsin üzünə bir-bir,  
aman ver, axtarım tapım özümü...  
ömür vaxtı deyil bu darmacalda,  
zaman ver, axtarım tapım özümü...

yox ikən var oldum, var isəm, yoxam,  
özümə çatmağa atılmış oxam,  
qorxuram səhv düşəm, yadımdan çıxam,  
nişan ver, axtarım tapım özümü...

ən üstdə bir ev var-qapısı altda,  
durmuşam o evin çatısı altda...  
itmışəm alnimin yazısı altda,  
pozan ver, axtarım tapım özümü...

\*\*\*

mən bir günəbaxan olsam  
günəbaxanlar cərgəsində,

pozaram bu qayidəni...  
sənə baxaram...  
pozuram bu qafiyəni,  
mən günəbaxan deyiləm,  
“sənəbaxanam”...  
insanın yerəbaxanı,  
kişinin falabaxanı,  
qadının qarayaxanı,  
xəstənin ələbaxanı,  
ürəyin sözəbaxanı aciz olur...

mən nə yerəbaxanam,  
nə günəbaxan...  
mən sənəbaxanam...  
sən günəşdən gözəlsən,  
sən günəşdən günəşsən!

mən nə dostun başa,  
nə düşmənin ayağa baxanıyam...  
baxışım bayquş baxışının kəskinliyi...  
özüm gözdən uzaq xarabaxanayam...

mən nə itin ulduza hürəni,  
nə yetimin gözəgirəni,  
nə də insanın uzaqgörəniyəm...  
sevginin gözünün kor olduğu dünyanın  
kor bucağından kor-peşman,  
lal-peşman sənə baxıram...

\*\*\*

üzümüz də yoxdu ki yağış  
umaq buluddan,  
yağışın nə günahı? kimin üzünə yağsin?  
danışdım ki, dərdimi, qəmimi buludlara,  
dərdin üzünə dursun, qəmin üzünə yağsim...  
soyuduqmu, sevgilim? payızmı canımıza  
saldı soyuqdəyməni, gətirdi naxoşluğu?  
qəfil bir şimşək çaxa, bələ bu qaranlığı,  
qəfil bir dolu yağa, doldura bu boşluğu...

ağla, sevgilim, ağla... hayqır üzü dənizə,  
bilirsən, balıqların dərində qulağı var...  
ağla, sevgilim, ağla... danış bulud dilində,  
buludun dili varsa, yerin də qulağı var...

## "EEEY, SƏS SALMAQ OLMAZ"

Zəka VİLAYƏTOĞLU

Axşam evimizin həyətində maşını saxlayıb kondisionerin sərinlətdiyi salondan bayırı çıxınca sanki qaynar bir qazanın içində düşdüm. Elə bil havanın özü bu dəhşətli istidən can vermiş, ölmüşdü. Uşaqları kənddən şəhərə ən azı on gün tez gətirdiyimi düşünüb peşmanladım. Necə dözəcəkdirələr bu istilərə? Gecə səhərəcən kondisioner işləyən sərin otağın havasını yaxşı idи, ya sərin və tərtəmiz dağ havası?.. Nə isə... axır ki, iki aylıq yay istirahətindən sonra yenidən od tutub yanın şəhərimizə gəlib çıxmışdıq.

Turalın yadından heç nə çıxmayıb-kiçik oğlumu deyirəm. Şəhərdə olduğumuz müddətdə daim evdə atılıb-düşür, haray-qışqırıq salırdı. Buna görə narahat olan, alt qatda yaşayan qonşumuz Dilavər

kişinin arvadı dəfələrlə öz hirsinə-hikkəsinə bürünüb yelpələk kimi (nə qədər ağır çəkili olsa da) dördüncü mərtəbəyə qalxırdı. Zəngin basılmasından, səbri çatmayıb üstəgəl dəmir qapımızı taqqıldatmasından onun qəzəbli olduğu həmən duyulurdu. Adama elə gəlirdi ki, dünyanın köchaköç vaxtıdır.

Təbii, qadın, Turalın və böyük oğlum Turxanın atılıb-düşməsindən, onların rəhathlığını pozmasından qəzəblənirdi və bu qəzəbini mütləq bizim başımızdan yağıdırmalı idи, yağıdırırdı da. Amma bizim cavabımız yalnız susmaq və ara-sıra üzr diləmək olurdu.

Axı neyləmək olar, körpə Turalı necə oyundan, atılıb-düşməkdən saxlamaq, öz uşaqlığını uşaq kimi yaşamasından məhrum etmək olar?

Turxan böyükdür, ikinci sınıfı bitirib, o anlayır bunu və bəzi istisnalar olmaqla, özünü təmkinli, ağıllı aparır, deyilənlərdən nəticə çıxarır.

Arvadından fərqli olaraq, Dilavər kişi çox mehriban, qayğıkeş adamdır. Uzun illər orta məktəbdə müəllim işləyib. Turalla da möhkəm dostdurlar. Bircə dəfə də olsun Turaldan şikayətləndiyini eşitmədim, duymadım. Amma arvadı... of... arvadı deyir ki, sizin bu uşaqlar yaşamağı haram edir bizə. Deyir: kişi şəkər xəstəsidir, insult keçirdib, özümün də təzyiqim tez-tez kəllə-çarxa qalxı...

Mənim də nəvələrim var. Onlar da bizə gələndə atılıb-düşürlər. Alt qatda yaşayan qonşumuz altdan yuxarı nə iləsə tavanı elə hikkə ilə döyür, taqqıldadır, adamın həyəcandan, az qala, ürəyi qopub düşür ki, bəs görəsən, qonşuda nə xoşagəlməz hadisə baş verib?! Bu döyəcləmədən sonra da bizə elə hücuma keçir, elə bil qanlı düşmənik!.. Allah göstərməsin!.. Özləri də guya ziyalıdırlar. Hələ rusdillidilər. Deyirlər, guya aristokratdlar, nəmənədilər... Belə qonşulardan danışın eeee... Allahınıza şükür edin ki, uşaqlarınız rahatlığımızı pozanda biz altdan yuxarı döşəmənizi taqqıldadıb sizi təşvişə salmırıq...

Qadın haqlı idi; biz gecə-gündüz Tanrıımıza şükür etməli idik və edirik də. Ən azı ona görə ki, bütün xoşbəxtliyimizi bizə məhz bu mənzildə verib, çox ağıracılardan, bəzi itkilərdən sonra Turxanı, Turalı bu evdə verib bizə və bizi həyata bağlayıb, yaşamımızı mənalandırıb, gözəlləşdirib. Və şükür etməliyik ki, başımız üstündə Tanrıdan başqa kimsə yoxdur. Kimsə yoxdur ki, yuxarıda taqqıltı salsın, rahatlığımızı pozsun. Kimsə olsa belə, kiminsə uşağı rahatlığımızı pozsa belə, biz

altdan yuxarı hikkə ilə tavanı döyəcləyəcək kimi bir əxlaqın, düşüncənin sahibi deyilik.

Tural xeyli ağıllanıb, göz dəyməsin. Kənddə yaxşı mənada çıxarmadığı oyun qalmadı. Ən xoşum gələni də, şəhərdə tapşırıqlarından, dediklərimdən nəticə çıxarması idi. Şəhərdəki evimzdə səsküy salanda, atılıb-düşəndə deyirdim: səs salmaq olmaz! Dilavər baba yatır! O, səsküydən narahat olur, xəstədir, qoca babadır, onu incitmək olmaz! Bunları yadında möhkəm saxlayıb və kənddə, böyük, kiçik, kim səs-küy salsa, atılıb-düşsə, deyirdi: “Eyyy, səs salmayın, Dilavər baba yatır, xəstədir, onu incitmək olmaz!”

Bakıya qayıdarkən yolumuzu Qəbələdən saldıq. İstədim ki, Azərbaycanımızın bir neçə qədim şəhəriylə uşaqları tanış edim. Bu, Turxana xüsusiylə çox gərəkli idi; bu il üçüncü sınıfə gedəcəkdi. Yəqin ki, müəllimi kimin yayı harda və necə keçirdiyini soruşacaqdı. Bu məqsədlə də onu Qəbələ, İsmayıllı, Şamaxı şəhərləriylə, qismən də olsa, tanış edir, qısa məlumatlar verirəm...

Bakıya doğru yol gedirik. Tural tez-tez hara və niyə getdiyimizi soruşur. Yenidən kəndə-çox sevdiyi babasının, nənəsinin yanına qayıtməq istəyir. Arabir telefonla danışdırıram onları. Turaldan, Turxandan ayrı qalmış nənənin, babanın səsi titrəyir, kövrəldikləri, darıxdıqları hiss olunur. Və babasının hansıa sorğusunu cavablandırımaq əvəzinə Tural məndən soruşur: “Ata, biz Dilavər babanın yanına gedirik?!”

“Hə” – deyirəm. O dəqiqə deyir: “Ata, səs salmaq olmaz, aaa, Dilavər baba yatır!..”

İllərdən sonra Tanrı rəhm edib, sevindirib bizi; Turxan və Turalı göndərib öm-

rümüzə, həyatımıza. Ona görə də bütün fərəhimiz, yerişimiz, duruşumuz onlarla bağlıdır. Onlar kimi sevinir, onlar kimi kədərlənir, onlar kimi gülürük. Hətta elə bilirik, onlarla birgə doğulmuşuq dünyaya və biz də onlarla eyni yaşdayıq...

Şamaxıya yaxınlaşırıq. Şəhərin girişindən solda – yolun qıraqında bir kişi dayanıb. Eşitdiyimə görə, düz iyirmi beş il yol müfəttişi vəzifəsində çalışıb. Bu müddət ərzində kimsənin ürəyini qırmayıb və kimsədən bircə manat da olsun, rüşvət almayıb. İndi təqəüddədir. Yola, peşəsinə sadıq olaraq, yenə də yollardadır. Sanki bura onun iş yeridir. Hər gün öz köhnə avtomobili ilə buraya gəlir, axşam saatlarınıñan burdakı nəhəng ağacın altında kölgələnir, yanından ötən avtomobilər dayanır, sürücülər onu ehtiramla salamlayır, hal-əhval tutur, sonunda ona zamanında etdiyi xeyirxahlığına görə üç-beş manat pul verir, gedirdilər.

Maşını sabiq yol müfəttişinin yanında saxlayıram. O, bunu görünçə yaxınlaşır pəncərədən bizi salamlayır, Tural və Turxana xeyir-dua dolu sözler söyləyir. Turalın gələcəkdə həkim, Turxanın isə hüquqşunas olmasını Tanrıdan diləyir. Bu, məni çox fərəhləndirir və həm də təəccübəldirir; elə bil bu kişi mənim ürəyimdən keçənlərdən xəbərdar idi. Sanki bildi ki, həmişə arzu edirəm ki, Tural gözəl bir həkim, Turxan da insanların hüquq müdafiəçisi olsun. Bununla da bu keçmiş yol qoruyucusuna rəğbətim ikiqat artır... Sonda yenə də o, ağız dolusu dua edir, bizi Bakıya aparan yola doğru uğurlayır...

Axşamçağı Bakıya çatırıq. Turxan və Tural fərəhlə, həyəcanla Bakını salamlayır,

əllərini yellədirlər. Tural, babasının öyrətdiyi şeiri söyləyir:

“El bilir ki, sən mənimsən,  
yurdum, yuvam, məskənimsən...”

...Pilləkənləri qalxırıq. Evimizi salamlayırıq. Qapıları açırıq, otaqların sanki bağrı yarılib dəhşətli istidən. Bir anlıq bayır çıxırıq. Tural da yanımızdadır. Sorusur: “Ata, niyə qaranlıx oldu?.. Ata, biz kəndə niyə qayıtmadıq?.. Ata, Dilavər baba hanı?..”

Qapıbir qonşumuz olan professor xanım kənddən qayıtdığımızı duyub bayır çıxır...

O, bizə ilk gündən özünü professor kimi təqdim edib və öz aramızda ondan söz açanda həmişə “professor elə dedi”, “professor belə dedi” deyirik.

Professor xanım çox ədalı və özündən də çox razıdır. Kimsəni də bəyənməz. Həmişə də eyvanda məni görən kimi yaxınlaşır və deyir: “Siz də ziyalısız, biz də. Bura bizim yerimiz deyil. Bu cahillərin, nadanların, pintilərin qonşuluğunda yaşamaq bizə yaraşmir. Bircə bu binalar da plana düşsəydi, canımızı götürüb qaçırdıq burdan. Deyirlər, hər kvadrat metrinə yaxşı pul verəcəklər... Gərək evi təmir etdirməyəydiniz, havayı pul tökdünüz. Tezliklə alıb uçurdacaqlar bu binanı... Bu qonşularımız var eee... Tf!.. Allahın lənətinə gəlsinlər!.. Siz ziyalısız eee, ona görə dərdimi açıram sizə. Bu biri qonşular nə zibildirlər ki, özümü endirib də özüm haqqında onlara nəsə deyim?!”

Professor bizə “xoşgəldin” etdikdən sonra yenə dedi-qoduya başladı: “Bu ətyeməz qonşumuz var aaa, offf, bilirsiz nələr var onda?!”

Ətyeməz qonşumuz mehriban bir qadın idi. Əslən Şəki şəhərindən olan bu qadın və əri, demək olar, bizim ən yaxşı qonşularımız idilər. Övladları da çox tərbiyəli, ağıllı təsir bağışlayırdılar. Amma onlar öz dinlərini dəyişmiş; müsəlmanlıqdan çıxmışdır. Xristian da deyildilər. Bilmirəm, deyəsən, buddizmi qəbul etmişdilər, ya nə idisə, qurban kəsilərkən onlara verdiyimiz qurban payını həmin qadın geri qaytarmışdı ki, biz belə şeyləri qəbul etmirik, bu, bizim dinimizə ziddir-filan. Elə bu üzdən də professor onun adını “Ətyeməz” qoymuşdu.

Tural əlimdən tutaraq maraq dolu baxışlarını professorun üzünə tuşlamışdı. Professorun dedi-qodusu bitənə oxşamırıdı. Bakının dözülməz istisi də o biri yandan üzmüdü məni.

Professorun danışığından, deyəsən, Tural da xoşlanmadı və qəfil dedi: “Eeeey, səs salmaq olmaz! Aşağıda Dilavər baba yatır!..”

Elə həmin il şəhərin mərkəzində yerleşən evimizi satıb çoxdan arzusunda olduğum, şəhərətrafi, sakit, havası təmiz, təbiəti gözəl olan bir məkanda torpaq sahəsi alaraq könlümüzcə olan bir ev tikdirdik. Artıq kimlərisə rahatsız edəcək kimi bir qorxumuz yox idi. Evimizin alt-üst qatında da kimlərsə yaşamırdı və hər şey bütünlükə yalnız bizim özümüzə məxsus idi – bütün rahatlığı və bütün çatışmazlıqları ilə. Ancaq Tural hələ də ehtiyatla davranırdı; evimizə gələn qonaqlara, onların azyaşlı uşaqlarına öncədən xəbərdarlıq edirdi: “Eeey, səs salmaq olmaz! Aşağıda Dilavər baba yatır!”



uraman HÜSEYN

## LAÇIN DAĞLARI

Səninlə qayıdan illər nə gözəl,  
Gəldi yurdumuzun əlvən baharı.  
Çiçəklər nə gözəl, güllər nə gözəl,  
Həyata qaytardıq o laləzarı.

Qəlbimiz məhbəsdə, könlümüz darda,  
Gözlər yolda qaldı, qəlb intizarda.  
Biz sizə güvəndik, əridi qar da,  
Cənnət Qarabağın sərvəti, varı.

Örtdü üstünüüzü bulud yorğanlar,  
Bitdi ayrılıqlar, keçdi zamanlar.  
Dedik, dərdimizi başqa kim anlar?  
Gəldik hüzuruna, Laçın dağları!

## YORĞUN YOL

Ürəyi qan ağlayan  
yaralı həyat da dəyişir  
düşmən məğlub olanda.  
Gözəlləşir vətən,  
yenidən abadlaşır,  
tikilir, qurulur.  
Həsrət də

bağlı qalmış xonçasını  
yığıb gedir,  
axan sular durulur.  
Dərdimizi çəkə-çəkə  
getdi həsrət də, dərd də,  
düşmənin əbədi  
məğlub olduğu dünyaya  
yola düşdülər.  
O yol da çoxdan yorulub,  
sönüb işıqlar,  
zülmətə qərq olub,  
bağlanıb qapısı  
nankorların üzünə.  
Bağlı qapılar arxasında qalan,  
əllərinin çatmadığı,  
ünlərinin yetmədiyi  
arzularının qaranlıq dünyasına  
çekilib düşmən.  
Cənnəti işgal etmək xəyalı  
suya düşənlər!  
Yorğun yolunuz  
cəhənnəmə aparır sizi.  
O yolların gözləri  
İndi yol çekir.  
Gedin,  
yolunuzu azmayın bir də!

## MÜHARİBƏ OLMAYAYDI

Güllələr susaydı,  
Güllər açayıdı,  
bəzəyəydi hər yeri.  
Gözlərimizdən gülüş  
nur saçayıdı  
dərd-qəmin üstünə.  
Gözəl həyatın  
insanla qəsdi nə?  
Öləydi qəddar müharibə,  
gözəl sülh  
əvəz edəydi onu.  
Qara bəxtli qan yerinə  
şəffaf su olaydı –  
saf su.  
Çıxayıdı həyat  
zibillikdən,  
dönəydi cənnətə.  
Göz yaşlarına  
sevinc səbəb olaydı.  
Qorxmayaydı uşaqlar,  
ağlamayaydı analar,  
müharibə olmayıyadı!

## İLLƏR

Sinəsinə dağ kimi çəkilən  
ayaq izləri  
toza dönüb uçacaq havaya.  
Qara günləri  
Zəfər günəşinə təslim etdiyi  
gündən bəri  
xoşbəxtliyə addım-addım  
aparacaq bizi.  
Doğacaq o günəş  
zülmət gecələrimizə,  
daha görməyəcəyik  
susuz qalan çiçək kimi  
solan illəri.  
Xoşbəxt bir dünyada keçəcək  
ömrümüzün  
dərdimizə həmdərd  
olan illəri.

## QÖNÇƏ ÜMİDİMİZ

Yaman zülm çəkdik o illərdə biz,  
Çadır şəhər oldu, vəqon ev oldu.  
Yenə düşmən çıxdı dost bildiyimiz,  
Qönçə ümidimiz saraldı, soldu.

Yanan çıraq idik, yanmadıq, söndük.  
Darıxdı hər cəmən, hər dağ, hər dərə.  
Vətəndə qaçqına, köckünə döndük,  
Şükür, gəlib çıxdıq bu xoş günlərə.

Qalmadı heç yerdə düşməndən bir iz,  
Bəlkə, bundan sonra ağ günlər görək.  
Gülsün gözlərimiz, bitsin dərdimiz,  
Qönçələr həmişə gül açsıń gərək!

## NAĞILIN SONU

Namərd dost, xain qonşu, mələk  
cildində şeytan,  
Uzaq dur, bizdən uzaq, düşməsin  
bura yolun.  
Ey vəhşi, ey yırtıcı, necə olmusan insan?  
Özünü yazıq kimi göstərən buqələmun.

Əridi qar, getdi qış, vaxtı çatdı baharın,  
Dedik, ey yağı düşmən, el çək  
bu yurdadan, el çək!  
“İti qovan”la qovduq, kəsildi ayaqların  
Qalib vətənimizə uzanan əllərintək.

Bürünüb ağ bayrağa, cəhənnəmə gedirsən,  
Gözü yaşlı, bağıri qan, məğlub  
düşmən donunda.  
Dövran dəyişib artıq, özünə zülm edirsən,  
Göydən alma düşmədi  
bu nağılin sonunda?

# VƏTƏN AĞRILARININ AGIRLIĞI

(Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poeması haqqında)



**Nizami TAĞISOY**  
*professor*

Ələkbər Salahzadənin yaradıcılığına vətənpərvərlik müstəvisində nəzər saldıqda, onun vətənlə bağlı qələmə aldiqlarının birinci və ikinci kateqoriyalara bölgüsünü apararkən bir sıra çətinliklərlə üzleşməli oluruq. Çünkü Salahzadənin özü də, bütün yaradıcılığı da təpədən-dırnağa vətənpərvərlik ruhuna köklənmişdir. Hansını deyəsən, hansından danışasan, bırdırmı, beşdirmi?! Şairin bu qəbildən olan əsərlərindən bir neçəsinin adını çəkək: “Vətən”, “O tay-bu tay mahnısı”, “Torpaq”, “İçərişəhər”, “Qız qalası”, “Qəbələ”, “Beşbarmaq dağı”, “Xəzər”, “Qavaldaş”, “Şuşa”, “Qobustan”, “Xocalı xəcilləri” və digər çoxsaylı nümunələrin mayasının Vətən və vətənpərvərlikdən rişələndiyini görməmək mümkün deyil. Burada biz onların hamısından söz açmaq fikrində deyilik. Şairin vətənpərvərlik ovqatı ilə süslənmiş “Xocalı xəcilləri” poeması haqqında xüsusi olaraq ətraflı danışmağı zəruri hesab edirik. “Xocalı xəcilləri” poeması Birinci Qarabağ müharibəsində erməni separatçıları və qatilləri tərəfindən xainəsinə qətlə yetirilib şəhid edilmiş tanınmış telereportyor və jurnalist Çingiz Musta-

fayevə həsr edilmişdir. Bu poemada müəllif öz qəhrəmanının vətənpərvərlik çizgilərini yüksək şəkildə ortaya qoymağın müvəffəq olmuşdur. Ə.Salahzadənin “Xocalı xəcilləri”ndə müəllifin qeyd etdiyimiz məharəti, ustalığı özünün ən yüksək nöqtəsinə çatıb, odur ki, bu əsərlə bağlı müşahidələrimizi dilə gətirərkən qabartdığımız məqamları xüsusilə vurgulamağı zəruri hesab edirik. Onu da vurgulayaq ki, biz dünya ədəbiyyatından qorxunc və insanı dəhşətə gətirən, nitqini kilidləşdirən səhnələri özündə eks etdirən çoxsaylı əsərlər oxumuşuq.

Qara Yanvar, Xocalı, Mart qırğınları, ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri digər çoxsaylı dəhşətlərlə bağlı nəinki Azərbaycan, həm də rus, fransız, erməni, gürcü, türk, amerikan, litva, moldovan, özbək, qazax və digər xalqların nümayəndələri – jurnalistləri, telereportyorları, publisistləri, yazıçıları, tarixçiləri saysız-hesabsız bədii, publisistik və elmi əsərlər qələmə almışlar. Burada onlardan danışmayacaq. Cox ağır və üzücüdür. Odur ki, yalnız Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poemasını

yeni dən oxumaq (eyni zamanda onun haqqında yazmaq) bizim üçün son dərəcə çətin olacaqdır. Poemanın hər bir sətrindən dəhşət saçır. Bizə belə gelir ki, şair onu yazarkən tamamilə qorxunc bir dünyanın içindən keçib, dəfələrlə nitqi kilidləşib, özündən gedib. Bütün bunlara baxmayaraq, həmin qorxunc hadisələrin qeyri-adi faciəvi mənzərəsini uğurla yaradıb. Poema Milli Qəhrəman, cəsur jurnalist və tele-reportyor Çingiz Mustafayevin xatirəsinə həsr olunsa da, onun mətni və məzmunu bundan qat-qat əzəmətlə və təəssüf yaranan, xalqımızın başına gətirilən müsibətlərin nəzəmdə nadir təsviri üstəleyən elementlərlə göz öündə canlandırmaqdır. Poema "XX əsrin xronikası", XXVI bir-birindən fərqli parçalardan, başlıqlardan və "XXI əsrin "X" ilinin xronikası"ndan ibarətdir. Başlangıç gözlerimiz qarşısında tarixin və gedişatın dəhşətlərini yaradır. İstədik ki, əsərin az bir hissəsində yalnız kiçik parçaları fragmentar şəkildə oxucuların diqqətinə çatdırıq. Lakin bunu edə bilmədi. Bildiyimiz kimi, Ələkbər Salahzadənin yazdığı istər kiçik, istərsə də iri həcmli nümunələr olsun, onların mətnlərində sintaqmatik bölgü aparmaq çətin olur, çünkü söz sözün, ifadə ifadənin içində elə şəkildə yerləşdirilir, elə formada yapılandırılır ki, onlardan birini digərinin içindən ayırib təqdim etmək şairinin deyiminin müyyəyən dərəcədə zədələnməsinə gətirib çıxara bilir.

Poemanın qeyd etdiyimiz yerindən başlayaraq, Çingiz sanki kinofilmlərdə olduğu kimi bu vahiməli mənzərələri:

Ağ-qırmızı kəfən üstdə  
donanları görə-görə,  
gördüyüñü, çəkdiyini  
Çingiz hönkürə-hönkürə...  
Qucağında  
oda düşmüş,  
yanıb-sönmüş körpə Çingiz,  
ağı deyib qan ağlayır,



tükü ürpə-ürpə Çingiz.

...Bu nə gündü, bu nə yerdi,  
hami ölü, bir diri yox.

Uşaq belə kor doğulmur,  
gözlərinin heç biri yox...

(s. 6-7) – deyə-deyə hicqırığını saxlaya bilmir.

Müəllif bütün poema boyu Xocalını Xirosima, Xatin, Liditse, Sonqmi və digər ölüm və dəhşət düşərgələri ilə müqayisə edib onun külünü göyə sovuranları lə-nətləyir. Bütün bu mənzərələri yarada-yarada şair həm də faciənin keçmişinə yəni əvvəlinə, xronologiyasına ekskurs edir. 1989-cu ildən doğma tarixi Azərbay-can torpaqları olan Vedibasarda, Göyçədə başlanan köchakköçə, öldürülənlərin öldüyündən, qarlı yolda donanlardan bəhs edir, "İnsafdan qıt qat-qat qəddar düşmən" in etdiklärini, onun "qat-qat qəddar, qatıdan qatı qəddar, qatıldən də qat-qat, qat-qat qəddar düşmən" (s.14) "keyfiyyətlərini" sıfətin çoxaltma dərəcəsində düşmənin mahiyyətinin dərindən açılması üçün bə-dii-poetik priyom kimi istifadə edir:

Şər toxumlu  
oğru mini,  
əyri mini  
zaman-zaman  
dümsükləyib qoymur ölə Əhriməni...  
(s.15) – deməklə erməninin südünün, öyüdüünün qarışılığından, mənəviyyatının qısrılığından danışmaqla ermənilərin və onların havadarlarının antibəşəri obrazlarını oxucunun gözü önündə ustalıqla yaradır.

Eyni zamanda bütün bu qorxunc təsvirlər Çingizin kamerasında “səhnələşir”. Bununla yanaşı, Xocalı faciəsi fevral ayında baş verdiyindən Ə.Salahzadə həmdə fevralın ay kimi yarımcıqlığını, kəsikliyini də poemanın infrastrukturuna uğurla daxil edir:

Gün sarıdan yarımayan  
fevral ən gödək aydı.  
O ilin iliyində  
bir günü göynək aydı...

(s. 18) – deyir və nəzərdə məhz həmin mənfur fevral ayının 25-dən 26-na keçən günü-gecəni nəzərdə tutur:

26 fevral,  
366-ci motoatıcı alay  
topla, tankla  
haylarına hay verdi, hay.  
Yerdən ürkdü  
göyə uçdu nalə, haray  
«366»  
bir ilin 366 gününü  
o günün içindəcə  
tankların altda saldı...  
(s.19).

Ə.Salahzadə Xocalı qətlamını dominant olaraq təsvir predmetinə çevirsə də, yenə də buna qədər digər illərdə xalqımızın başına gətirilənləri göstərməkdən, oxucunun diqqətini ayıq saxlamaqdan, yaddaşını dirçəltməkdən, oyatmaqdan usanmır

və içindən keçən “mənzərlər”i daha geniş planda göstərməklə:

...1905-də

buynuzları qından çıxdı,  
çıxdı, həm də qandan çıxdı!

1918-də

Bakıda mart qırğınları.  
Qarabağda, Qubada, Şamaxıda...  
kim tökmüşdə o qanları?

(s. 20) – deyə sual edir. Və yenidən bir də digər qanlı hadisələrin xronologiyasını gözlərimiz önündə canlandırır:

20 noyabr Qarakənddə göydə vuruldu,  
20 yanvar Bakıda qaraldı,

26 fevral Xocalıda xar oldu,

(s. 21) – deyərək, insanlığa qarşı törədilən bu faciələrin nəinki təkcə Azərbaycanın, həm də bütün dünyanın böyük bələləri olduğunu pisləyərək təsvirlərinin təsir gücünü bir an belə oləzitmirdi.

Ə.Salahzadənin poetik şərhində və poemanın məzmununda ermənilərin yaxın “bacısı” baronessa Koks da öz payını gərəyincə alır:

Köksündə erməni ahı  
baronessa Koks  
ha gəlib-gedir Xankəndiyə –  
fokus çıxarır, fokus.  
Hansı dumanlıqdansa  
terroristi torsuz, tələsiz çıxarır:  
yazıq quzu, baxtsız-talesiz çıxarır.  
Qaniçəni qan içindən  
ləkəsiz, suçsuz çıxarır.  
Bazara çeynənməmiş saqqız çıxarır.  
Haqsızı haqlı,  
haqlını haqsız çıxarır...  
(s. 22)

Xocalı soyqırımına ermənilərin havadarları olan dövlətlərdə münasibət birmənalı olmasa da, 27 fevral 1992-ci ildə “Vəşin-

qton post” qəzetiñin müxbiri Tomas Qolts yazırıdı: “6 min əhalisi olan Xocalıdan qaçmağa müvəffəq olan qaçqınlar məlumat verirdilər ki, ermənilərin hücumu zamanı 500-dən artıq insan, qadınlar və uşaqlar da daxil olmaqla öldürülmüşdülər... Dağlıq Qarabağ qaçqınları arasında Ağdama gəlib çatanlar sırasında iki türkmen əsgəri də vardır ki, onlar SSRİ Daxili Qoşunlarında xidmət etmişdilər. Onlar Stepanakertdən (Xankəndidən) qaçarkən ermənilərdən olan serjantlar onları ona görə döyürdülər ki, onlar müsəlmandırlar”.

“Independent-Röyters” agentliyinin müxbiri Elen Bomak xəbər verirdi ki, döyüsdən sonra ermənilərin Xocalıya hücum zamanı öldürdükəri çoxlu insanları azərbaycanlılar Ağdamda dəfn etmişdilər. “Dünyanın burada olanlardan xəbəri yoxdur. Biz ölüruk, siz isə baxırsız” – dəfndə iştirak edənlər jurnalistlərə qışqıraraq belə müraciət edirdilər.

Yuxarıda adını çəkdiyimiz Tomas Qolts Ağdamdan 1 mart 1992-ci ildə “Sandi tayms” qəzetində yazırıdı: «Sağ qalanların sözünə görə, ermənilər atəş açaraq 450 azərbaycanlını bıçaqla kəsib doğramışdır. Onların çoxu qadınlar və uşaqlar idi. Yüzlərlə, bəlkə də, minlərlə insan itkin düşmüş, məhv edilmişdi.

İstilaçılar qadın və uşaqları müdafiə edən əsgərləri və xoşməramlıları da öldürdürlər... Ağdam xəstəxanası qanlı terror səhnəsinə bənzəyirdi”.

3 mart 1992-ci il tarixli “Nyu-York Tayms” qəzeti isə yazırıdı: «İnsanların cəsədləri şil-küt edilmişdi”.

3 mart 1992-ci ilin “Tayms” qəzetiñin müxbiri Anatol Liven “İşıqlandırılmamış soyqırımı” adlı yazısında “Biz gördüyüümüz 31 meyitdən yalnız üçü formada olub, onlardan biri polis, ikisi milli könüllü idi. Qalanları (8-i qadın və 3-ü uşaq) olmaqla

mülki paltarda idilər. İki ailə bir yerdə məhv edilmişdi, onların arasında həm də qucağında körpə uşaq olan qadınlar var idi”.

3 mart 1992-ci ildə Hərbi Hava Qüvvələrinin səhər xəbərlərində reportyor canlı efirdə bildirirdi ki, o, ermənilər tərəfindən doğranmış və dağlardan tapılıb yiğilmiş 100 kişi, qadın və uşaq meyitini gözləri ilə görmüşdür. Onların hamısı bir metrlik məsaflədən başa atəş açılmaqla qətlə yetirilmişdir”. “Ermənilərin başını ucaldan, qəhrəmanlıqlarını təbliğ edən” bu tipli yüzlərlə, minlərlə material, sənəd bu gün də saxlanılmaqla həmin acı illərin yaddasından yüzilliklər ərzində pozulmayaqdır. Bütün bunlarla bağlı danışmaq çox qorxundur. Odur ki, onlardan birinin də yazdığını oxuculara çatdırıb yenə də Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poemasının üstünə qayıtmağı zəruri hesab edirik. 27 fevral 1992-ci ildə Moskvada nəşr olunan “Kommersant” qəzeti oxucularına “Xocalı soyqırımı dünyanın gözü ilə” adlı materialda belə bir məlumat çatdırılmışdı: “1992-ci ilin fevralın 25-dən – 26-na keçən gecə azərbaycanlılar yaşıyan Qarabağ şəhəri olan Xocalı ermənilər tərəfindən güclü hücumda məruz qalmışdır. 366-ci Rusiya Motoatıcı Alayı hücumda iştirak etmişdir. Nəticədə 613 nəfər öldürülmüş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüştür”.

Burada bu mənbələrə ona görə müraciət etməyi vacib hesab etdik ki, ermənilərin bir xalq (əgər belə demək mümkünsə!), bir millət (və yenə də əgər onları millət adlandırmış olarsa!) hansı “yüksek etnik-milli, mədəni-mənəvi əxlaq daşıyıcıları olduğunu” bir daha oxucuların yadداşında daşlaşdırıraq.

Bax bütün bu qeyd olunanlara görə Ələkbər Salahzadə dünyanın işlərinə, gər-

dişinə Xocalıda ermənilərin törətdikləri ilə bağlı dünyanın kor olub, laqeyd qalmasını dəfələrlə hayqırılmışdır:

Bir ona bax, –  
oyununa bax –  
cani olduğunu bilə-bilə  
canini cani saymır.  
Bəlkə də, canilərə  
qaynayıq qanı, saymır!  
Ayrı gözlə ona baxır,  
əyri gözlə buna  
(s. 23).

Belə fərqli münasibətlər zəminində  
şair rəngləri bir qədər də qatılışdırır:

ATƏM gedir –  
ATƏT gəlir,  
“Gəl-get” gəlir,  
“Get-gəl” gedir...  
itə ət verib gedir,  
ata vəd verib gedir  
(s. 24).

Elə buradaca onu da əlavə edib deyir:  
“Qoca dünya yiyesizdi” bəyəm?  
sən özünə güvən yalnız,  
bel bağlama BMT-yə,  
qat kəsib, qat,  
dördqat kəsib,  
kif atıb dörd qətnaməsi!  
(s.25)

Salahzadə ermənilərin və onların həvadalarının siyasi gedişlərini və oyunlarını yaxşı görürdü:

İşgala işgal deməsən,  
işgalçıya işgalçi,  
bir kimsəni alandımı,  
cənab, saya işgalçı?  
(s.25)

Ələkbər ATƏT və Minsk qrupuna daxil olanların da iç üzünü bizə olduqca

parlaq aynada göstərməklə onların xarakterik cizgilərini uğurla vurğulayır:

Üç həmsədr, həmdəm sədr,  
hər üçü də  
həm çox ayıq, həm dəm sədr.  
Üçü də bir gəlib-gedir  
ağlamaz ki, gülüb gedir!  
...Birdən hərdən yada düşür  
bədnəm Bermud üçbucağı,  
bəlli dayı – üç ayının  
“yumru” armud üçbucağı....  
(s. 26)

Müəllif poemada daim erməni işgalini təbliğ və tərənnüm edən Moskvadakı erməniyonümlü “Vesti” programını da öz yaradıcılıq obyektivinə gətirir, orada çalışan tendensioz zurnalıstların (jurnalistlərin yox!) Dağlıq Qarabağa, Azərbaycana və türk dünyasına baxışlarını ortaya qoyur:

Bir “Vesti” vardı bir vaxt, bir “Vesti”,  
ordan burası min verstdi.  
Oxunu atıb yayını gizlədərdi,  
Çaqqalın arxasında ayını gizlədərdi  
(s. 28).

Ə.Salahzadə eyni zamanda Qarabağda baş verən bu hadisələrdəki “barmaqlar”dan, “burmaqlar”dan, “buyurmaqlar”dan, “zərin, zorun, torun alət barmağı”ndan, barmaqlardan barınanlardan, “şeytanlığın barmağı”ndan, “izi itən baş Barmağın barmaq-barmaq qarmağı”ndan, “Külə dönmüş” (Xocalıdan) şəhərdən, “Yerin qan içində” yanmasından, “Yerdən bir yerin silinməsi”ndən, “səfirin sıniq şəhadət barmağından”, körpələrin həmin günü nə çəkdiklərindən, “imdad dilədiyi”ndən, onların öz harayları, fəryadları və qışqırıqları ilə Yaradanı soraqlamasından, o bağıraq uşaqların göz yaşlarının daşları əriməsin-dən yana-yana bəhs edirdi.

Ələkbər Salahzadə poema boyu Xocalıda baş vermişləri sanki gözü ilə gördü-

yündən bu şəhərin son dərəcə tükürpədici mənzərəsini oxucunun ömürlük yaddaşına ötürür. Bununla belə, poemanın episentrində Çingiz Mustafayevin özü dayanır. O, bir ilgim kimi görünür, şairin nəzmə çəkdiklərinin, təsvirlərinin gücləndirilməsi üçün nə varsa, hamısı onun yaddaşına yardımçı olur.

Erməni karatelçilərindən biri Arkadi Ter-Tadevosyan Xocalı əməliyyatına həzirlığın üç həftə ərzində aparıldığını və bu zaman 487 erməni cəlladının bu soyqırımda iştirakını, bronemaşınlardan və tankəleyhinə texnikalardan istifadə edildiyini etiraf etmişdi. Xocalı soyqırımda gülələnmə ən münbət və rahat məhvətmə forması idi. Çünkü onlar bundan azərbaycanlıları qat-qat ağır psixoloji baxımdan sindırmaq üçün kütləvi məhvin daha effektiv üsullarına əl atmışdır. Ermənilərin 1941-1945-ci illərdə alman faşistlərinin və ordusunun bir batalyonə bərabər tutulan 4 “Aynzatsqrupu”na daxil olan “A” qrupu Şərqi Prussiyadan Litva, Latviya, Estoniya istiqamətində Sankt-Peterburqa (o vaxtkı Leninqrad) gələrkən bu qrup yolda Kaunas, Riga, Vilnüs şəhərləri ərazilərində yəhudiləri doğrayıb tökmüş, “Aynzatsqrupu”n “B” qrupu isə işgal olunmuş, Polşadan Belarusa – Minskə, Smolenskə yola düşüb yəhudiləri Qrodno, Minsk, Brest-litovsk, Slonim, Qomel, Mogilyov və digər şəhərlərdə qəddarcasına qətlə yetirdiklərindən də artıq qəddarlıq törətmışdılər.

Çingiz Xocalıda baş vermiş dəhşətləri atəş altında, mərmi qabağında qorxmadan, çəkinmədən öz kamerasının yaddaşına köçürüdü. Ələkbər Salahzadə də bu cəsur reportyorum kamerasında bütün yer almışları öz oxularına ötürürdü. Çingizin döyüsdən qaçanlara hiddətlə dediyi:

Hara üz tutursuz,  
hara gedirsiz?  
Yoxsa cəhənnəmə, gora gedirsiz?  
dörd gözlə haqlayırdı.  
Çoxadamlıq kamerada  
yoxlayıb saxlayırdı,  
qırılırdı lentlərində  
xəcil-xəcil yerdən-yurdən qaçaqlar,  
torpağının üstündən  
əkilməyə qaçaqlar...  
Nələr görmüşdü Çingiz,  
nələr, nələr çəkmişdi;  
bir-birindən qorxulu  
mənzərələr çəkmişdi  
(s. 32).

Ə.Salahzadə poemada Çingizin dili ilə digər məsələlərə – doğma torpağa, Vətənə kəc baxanlara baş qəhrəmanın dili ilə daş atması da, onun torpaq hayında olmayanların bəzilərinin – yaramaz nakəslərin, nadanların özlərinə başının qarışmasını da səciyyəvi təsvir vasitələri ilə qələmə alırdı.

Eyni zamanda sanki öz-özünə giley-lənirdi “özgəlik terrorçumuz yox, elə özümüzün terrorçusuyuq” deməklə “Bir yad toyuğuna “kış” eləmərik, on beş eləsələr-beş eləmərik”, “yağı da gəlsə, ürəyi gen... qonaqcıllarıq” deyir və sonra da Bakı neftinin Xocalını yandırmasından danışır:

Havada neft qoxusu da vardı o gecə,  
bəs necə?!  
Bir az da hövllənib havalanmışdı alov,  
Qaballanmışdı.  
Baklarındakı  
Bakı nefti diriltmişdi tankları,  
od saçmışdı yanğıları.  
Bəli, Xocalını bir az da  
Bakı nefti  
yandırıb-yaxmışdı.  
Xocalı külə dönmüş,  
neft tüstüyü, hisə-pasa çıxmışdı...  
(s. 36).

Doğrudan da, bir qədər düşündükdə insanı qəribə hisslər bürüyür bizdə ürəyiciqliğa (bəlkə də, sadəlövhilüyə!) bax ki, öz torpağımızda qucaq açıb şərait yaratdığımız, yedirtdiyimiz, əlindən tutub, qayığını çəkib adam etdiyimiz, insanlar cərgəsinə qoşduğumuz ermənilər öz neftimizlə özümüzə, tanklarına tökdükləri neftimizlə canımızın bəlasına çevrilmişdilər. Bununla belə, poema müəllifi onu da biliyor:

Hər halda, ola bilməz  
Xocalıdan fəryadları eşidə,  
insan olan sevinə,  
insan olan qəşş edə...  
inanmaq olmur hələ,  
bir erməni  
o fəryadı qoparan ana yerinə  
qoymasın özünü bir anlıq belə,  
o terrorçu anası  
ağlayıb xisin-xisin,  
südünə lənət deyib  
özünü qarışmasın...

(s. 37-38)

Salahzadənin poemasının bu yerini nümunə gətirərək yaddaşımızda istedadlı bədii-poetik təfəkkür sahibi, nəsimizin ağsaqqalı Vüdadi Babanlığının 1994-cü ildə qələmə aldığı son dərəcə iibrətamız, etnik-milli kimliyimizi bütün mahiyyəti ilə nümayiş etdirən “Ana intiqamı” povesti öz ideya-məzmun və məram-mahiyyəti ilə çoxsaylı xalqlara və millətlərə örnek ola biləcək əsər kimi canlanır (Babanlı V. “Ana intiqamı”. Bakı, “Yazıcı”, 1994). Müxtəsər şəkildə söyləsək, əsərdə söhbət erməni faşistləri tərəfindən qətlə yetirilmiş (şəhid olmuş) oğluna görə ananın çox böyük əzab-əziyyətdən sonra hərbi komissarlığa müraciət edib ermənilərlə döyüşə yollanması təsvir edilir. Ananın meşədə erməni işgalçuları ilə tamamilə yaxın məsa-fədə onlardan birinə atəş açması hali

göstərilir. Tam döyüş və atəş vəziyyətində olan avtomatın lüləsini ana düşmənə tərəf çevirsə də, erməni əsgərinin cavənlığına baxıb, həmin ermənin anasının hansı hissələr keçirəcəyini düşündüyündən azərbaycanlı ananın əli tətiyə getmir. Analıq, bəşərilik və insanlıq hissi oğlunun intiqamını almaq hissindən daha yüksəkdə dayanır və ana erməniyə atəş açmaq fikrindən vaz keçir. Bu, Azərbaycan xalqının yetişdirdiyi Anadır. Erməni anaları isə azərbaycanlı ananın əksinə olaraq, dinc azərbaycanlı balalarının, körpələrinin ahvavına laqeyd qalır, imkan, fürsət tapdıqda karatelçi ermənilərlə birləşib onları qətlə yetirir. Görünür, burada etnik-genetik, tarixi-milli dünyagörüşünün və xalq mədəniyyətinin oynadığı rolun özü də daha böyük önem daşıyır.

Poemanın XXIII bölməsində nikbin notlar getdikcə daha çox üstünlük təşkil edir. Müəllif inanır ki:

Böyük Xocalıda doğulan uşaqla  
o gecə sağ qalan,  
hərəsi bir yana dağılan uşaqlar.  
Çadırlara toxunur başları,  
çatılır qaşları;  
yaraq götürməyə çatmır yaşları.  
Qalxır boyları,  
uzanır əlləri.  
Onlar  
hər günü səd-səd aşır,  
Xocalıya addım-addım yaxınlaşır...  
(s. 39-40).

Ə.Salahzadə “Xocalı xəcilləri” poemasını qələmə aldığı dövrdə hələ 2020-ci ilin 27 sentyabrına 16 ildən artıq bir zaman məsafəsi qalırdı. Həmin dövrlərdə ATƏM, ATƏT və Minsk qrupu ölkələrini təmsil edən nümayəndlər Bakıya və İrəvana gəlib-gedir, erməniləri qısqırdırıb Azərbaycanın üstünə salır, Azərbaycana isə yalançı

vədlər verib geriyə qayıdaraq riyakarlıq edirdilər. Bunu bütün dünya, o cümlədən sənət adamları, söz adamları, siyasətçilər, şairlər, yazıçılar, publisistlər, alimlər, çoxsaylı qələm sahibləri, adi insanlar yaxşı görürdülər. Ələkbər Salahzadənin də hafizəsi belə yanaşmaları və tendensiozluğunu yetərinçə süzgəcdən keçirirdi.

Odur ki, müəllif poemasının bir neçə yerində onların boşuna gəlib-getməsini istehza ilə yada salır:

Biri gəlir, biri gedir səfirin,  
sayı itir səfirin,  
işgalçının qaşqasını  
görən var, göstərən yox.  
Heç birinin  
şəhadət barmağını görən yox...  
(s.41).

Bunu da qeyd edək ki, misli görünməmiş Xocalı soyqırımından sonra erməni qəsbkarları nəinki sakitləşir, əksinə daha da quduzaşırıldılar. Onlar öz havadarlarının köməyinə arxanalararaq vandallıqlarını daha da genişləndirirdilər. Azərbaycanın çoxsaylı yaşayış məntəqələrini atəşə tutur, dinc əhalini qanına bələyirdilər. Jurnalist və telereportyor Çingizi (beynəlxalq konvensiya qanunlarında jurnalistlərə, telereportyorlara qarşı silah işlədilməsinin yolverilməzliyinə baxmayaraq) də ermənilər qatlı yetirdilər. Bunu müəllif xüsusi şəkildə təsvir predmetinə çevirir:

Dəni-dəni dinsizlər  
dənlədilər Çingizi.  
... Köksündə qumbarası,  
əlində kamerası  
ağacda idi Çingiz,  
ayaqda idi Çingiz.  
Kol dibində gizlənib  
o ağacdan dərdilər.  
Yox, budaqtək budayıb  
Yer üzünə sərdilər.

Qucağında körpə, Çingiz  
o gün o qanlı düzdə  
o necə oxumaqdı –  
bəlkə də, “Segah” üstə?  
O necə ağrımaqdı,  
O necə oxşamaqdı?  
Naləsi ürək dələn  
ağıcıya oxşamaqdı.  
O necə ağlamaqdı,  
O necə hönkürməkdi?  
O gün Çingiz başdan-başa  
qan ağlayan ürəkdi...  
(s. 42-43).

Elə buradaca yada salaq ki, Çingiz Mustafayev özünün jurnalistlik karyerasına həvəskar kamerman kimi başlamaqla sovet ordusunun 20 Yanvar 1990-ci ildə Bakıda dinc əhaliyə qarşı törətdiyi qəddar qırğınları əks etdirməyi qarşıya məqsəd qoyduqdan sonra Dağlıq Qarabağda gedən hadisələri kamerasının yaddaşına həkk etməklə hərbi jurnalist kimi fəaliyyət göstərirdi. O, dəfələrlə həyatını risklər altında qoymuşdu. Onun gördüyü ən mühüm işlərdən biri də ermənilərin Xocalıda törətdiklərini video-süjet kimi dünyaya yayması idi. O, Xocalı hadisələrindən təxminən üç ay yarımla sonra 15 iyun 1992-ci ildə Qarabağın Naxçıvanlı kəndində gedən qanlı döyüslərdə ölümcül yaralanmışdı. Çingiz məsuliyyətli və vətənpərvər jurnalist kimi ovaxtkı “215 kl” studiyasında işləyərkən Azərbaycan televiziyasına tamamilə yeni bir nəfəs gətirərək, öz korporativ maraqlarını qoruyan məmurların antimilli fəaliyyətinə qarşı çıxır, yalnız özlərini düşünüb dövlət maraqlarına zidd hərəkət edənləri amansız və kəskin tənqid atəşinə tuturdu. Odur ki, şair, Çingizin kamerasındaki lentlərin çoxlarının paxırını açdığını olduqca relyefli göstərməyə çalışır:

Gözləyə-gözləyə çəkdiklərini  
qaldı gözləyə-gözləyə,  
gizlədi, gizlədi, dözənlər dözdü,  
kamera dözmədi Çingizsizliyə.  
...Qırılan lentlərilə  
çoxlarını şad elədi kamera,  
yurd-yuvadan erkən qorxub qaçanları  
sanki azad elədi.  
Əmin-arxayıñ  
cumdular Bakıya şadlıq evləri tikməyə,  
“Şuşa”lar ucaltmağa,  
Xarı bülbülləri xar eləməyə  
Bir heçkən  
özünü var eləməyə  
(s. 43-44).

Çingiz Mustafayev bir jurnalist, tele-reportyor və milli mücahid kimi son dərəcə prinsipial və təəssübkeş Vətən Daşı idi. Çingiz Mustafayevin ermənilərə, onların vandallığına qarşı dayanan silahı onun kamerası idi. Jurnalistikaya həkimlikdən gəlsə də, o, bu sahədə özünü kvalifikasiyalı telejurnalist kimi göstərə bilmış, öz dövrünün əlçatmaz və ünyetməz adamlarından – siyasətçilərindən M.Qorbaçov, B. Yeltsin, N.Nazarbayev, A.Mütəllibov və eyni zamanda özünün antiAzərbaycan mövqeyi və ermənipərəstliyi ilə seçilən Raisa Qorbaçova və Qalina Strarovoyto-

vadan və d. müsahibələr götürmiş, özünü əsl vətənpərvər kimi təsdiqləmişdir.

Ələkbər Salahzadə Milli Qəhrəman Çingiz Mustafayevə özünün “Xocalı xəcilləri” poeması ilə bir poetik rekviyem qoyub getmişdir. Onun həyatı və jurnalistlik fəaliyyəti bundan sonra bir sıra kinofilmlərdə də “Adam cinsi arasında cins adam”, “Bəd xəbər gətirən qəribə adamlar” (1993), “Azərbaycanda namus və sevgi ilə” (2006), “Bəd xəbər gətirən qəribə insanlar – 2” (2005), “Payızın 17 ani” (2007) və s. kimi nümunələrdə işıqlandırılmışdır.

Düşünürük ki, Ə.Salahzadə “Xocalı xəcilləri” poemasında Çingiz Mustafayevi və Xocalı soyqırımını kifayət qədər obyektiv, sənədli-poetik bir janrıda işıqlandırmış, xalqımızın qəhrəmanlıq tarixinin, eyni zamanda erməni faşistlərinin və onların havadarlarının iç üzünün açılmasında orijinal bədii, poetik və epik mənbə kimi uzun illər boyunca yaratmağa müvəffəq olmuşdur. Təəssüf ki, nə Çingiz Mustafayev, nə də Ələkbər Salahzadə Qarabağımızın bütünlükə murdar erməni tapdagından azad olunmasını, ərazi bütövlüyüümüzün bərpasını görmədilər. Hər ikinizin ruhu aramla uyunsun, ey Azərbaycanımızın ünlü Vətən Daşları!



## Rəsmiyə SABİR

### QADIN

Səni tanıyorum, qadın...  
Üzündəki minillik kədər  
tanışdır mənə.  
Nə etsən də,  
fələk gəlməz ki  
imana-dinə.

Səni tanıyorum, qadın...  
Daşındığın zibil torbaları  
ürəyinə ağır gələr.  
Bu arsız dərd də gəlib  
sənin könlündə dincələr.

Səni tanıyorum, qadın...  
Nə istəyir fələk səndən?  
Əli ətəyindən uzun bəxtin  
utanıb keçər gendən.

Səni tanıyorum, qadın...  
Dünya ruhuna dar olar.  
Al-əlvan yaz çiçəkləri  
payız əllərində solar.



Səni tanıyorum, qadın...  
Fəqət, unutdum.  
Görən, nəydi sənin adın?..

***Içindən yixılır adam  
(Ramiz Rövşən)***

**BU MƏHƏBBƏT**

Bu məhəbbət bir az göydən,  
Bir az da yerdən sıxılır.  
Dünya ruhumuz boydadır,  
Fərq etməz, hardan baxılır.

Sən getdin, yox oldu izin,  
Mən süründüm dizin-dizin,  
Baxmadığımız dənizin  
Suyu gözümə yığılır.

Yoxdur səndən xəbər-ətər,  
Həsrətin hər vaxt təzə-tər,  
Üst-üstə toplanan dərdlər  
Hamısı ömürdən çıxılır.

Hicran ağır, ürək kövrək,  
Gəl bu dərdin yükünü çək,  
Bir gün qurumuş ağactək  
Hər kəs içindən yixılır.

**MƏN VƏ SƏN**

Mən həqiqət arayırdım,  
Sən yalan kimi çıxdın qarşıma.  
Mən ümid arayırdım,  
Sən güman kimi çıxdın qarşıma.  
Mən xoşbəxtlik arayırdım,  
Sən təsəlli kimi çıxdın qarşıma.  
Mən əbədiyyət arayırdım,  
Sən ömür kimi çıxdın qarşıma.  
Mən Yer üzündə  
Nə vaxtsa itirdiyim  
Özümü axtarırdım,  
Sən çıxdın qarşıma...

**SƏN YOXSAN**

Sən yoxsan,  
Bayırda  
bahar fəslidir.  
Amma bənövşələrin  
boynu bükükdür  
hələ də...

Sən yoxsan,  
Bayırda  
yay fəslidir.  
Günəş həsrətindən  
alışib-yanır.

Sən yoxsan,  
Bayırda  
payız fəslidir.  
Sarı yarpaqlar  
təbiətin  
qırmızı xəyanəti üzündən  
intihar edir.

Sən yoxsan,  
Bayırda  
qış fəslidir.  
Küçələrin buzunu  
ayrılığın alovu  
yandırıb-yaxır...

Sən yoxsan,  
Bütün fəsillərdə,  
bütün aylarda,  
bütün günlərdə  
içimdə  
sənsizlik havası var...

**İLĞİM**

Mən –  
kökündən qoparılmış  
bir ağacam.  
Kötüüm belə qalmamış...

Mən –  
sındırılmış bir şüşəyəm.  
Toxunsan,  
qırıntılarım  
doğrayar əllərini...

Mən –  
saralmış bir yarpağam.  
Daha baharlar belə  
dəyişə bilməz rəngimi...

Mən –  
bir boşluğunam  
ucsuz-bucaqsız...  
Yaxın gəlmə,  
yıxılarsan...

## DÜNYANIN İÇ ÜZÜ

Ömrümüzün yollarına  
Duman, yağış, sis bürünür.  
Çıxır astarı üzünə,  
Hərdən iç üzü görünür.

Fələk də bizə zülm edir,  
Bəxtimizin gözün didir,  
Gedənlər uçaraq gedir,  
Yerdə qalanlar sürünür...

Hüznlü payız axşamı,  
Kədərə qərq olub hamı,  
Küləklər üfürür şamı,  
Dünyanın işığı sönür...

## BÖYÜK İNSANLAR

(Müəllimlərimə ithaf)

Bu kiçik dünyamızda  
böyük insanlar da var.  
Onların ürəyindən  
cucərərək boy atar  
böyük-böyük amallar.

Böyük insanların  
kölgəsi düşər  
kiməsizlərin ahının odunun  
yandırıldığı küçələrə.

Böyük insanların  
varlığı nur saçar  
işığı azalan dünyaya,  
qaranlıq gecələrə...

Böyük insanlar  
dərdlərin bizi  
küncə sıxdığı həyatda  
qəlbimizdə böyüyər,  
qəlbimizi böyüdər...

Həmin böyük insanlar  
bu kiçik dünyamızda  
böyük iz qoyub gedər...

## QAYITDIM

Əvvəl bu dünyada bir yuxu gördüm,  
Sonra da röyəmi yozub qayıtdım.  
Bu həyatda hər gün gördükərimi  
Ömür kitabına yazıb qayıtdım.

Qürurum yolumda keçilməz qaya,  
Dəndlər qəlb evimdə durdu sıraya,  
Doyunca baxmadım bu tamaşaşa,  
Uzaqdan gözəcə süzüb qayıtdım.

Amansız fələkdən çox gördüm həmlə,  
Yaxın sirdəş oldum kədərlə, qəmlə,  
Kağızın üstündə lələk qələmlə  
Özüm öz qəbrimi qazıb qayıtdım.

## ZALIM

Sevgi nağılı uydurub  
Məni inandırdın, zalım.  
Şirin xəyalə dalmışdım,  
Niyə oyandırdın, zalım?

Məhv etdi bizi inadın,  
Taleyi, bəxti qınadın,  
Qəlbimi saxlayammadın,  
Düşürüb sindirdin, zalim.

Bir-bir itirdim ilimi,  
Tapmadın mənim dilimi,  
Suyçun çırpınan qəlbimi  
Qana boyandırdın, zalim.

Bu dünya mənlə yağımı,  
Axtarıram dayağımı,  
Of, söndürüb çıraqımı  
Canımı yandırdın, zalim.

Şanlı qələbə çaldın, sənə zəfər yaraşır,  
Şöhrətinin sədası indi sərhədlər aşır,  
Sənə xalqın qəlbində məhəbbət aşib-daşır,  
Qisasımızı alıb ovutduн dərdi-səri,  
Azərbaycan əsgəri!

Əsla dayanma, igid, yürü ancaq irəli,  
Döyüşlərdə hayqırtın dağı, daşları dəlir,  
Uzaqdan Bozqurdların ayaq səsləri gəlir...  
Silinir Yer üzünүn bütün pisliyi, şəri,  
Azərbaycan əsgəri!  
Azərbaycan əsgəri!

## AZƏRBAYCAN ƏSGƏRİ

Sən Vətən torpağında silinməyən  
bir izsən,  
Bu günsən, gələcəksən, şanlı tariximizsən,  
Sənin şücaətini necə vəsf eləyim mən,  
Ey Odlar diyarının igid, qəhrəman əri,  
Azərbaycan əsgəri!

Bu torpaq and yerimiz, sən qürur  
mənbəyisən,  
Yolunu kəsə bilməz nə duman,  
nə də ki çən,  
Vətənə sıpər olan şəhidsən, qazisən sən,  
Biz müqəddəs bilirik məzarın olan yeri,  
Azərbaycan əsgəri!  
Addımların titrədir dağı, dərəni, daşı,  
Zəfərlə başa vurdun sən bu çətin savaşı,  
Hünərini unutmaz bu tarixin yaddaşı,  
Cəngavər ruhlusən sən uzaq  
keçmişdən bəri,  
Azərbaycan əsgəri!

Qutsal qanı qarışdı, torpağı Vətən etdi,  
Şanlı zəfər yolunu rəşadətiylə getdi,  
Qayaların buzunu nəfəsiylə əritdi,  
Göytürk xaqqanlarının xələfidir hər biri –  
Azərbaycan əsgəri!

# VASİF SÜLEYMAN YARADICILIĞI HAQQINDA

Ədəbiyyat dedikdə bir şey başa düzürük – ayrı-ayrı insanların, xalqın və ya bəşəriyyətin yaratdığı elmi, bədii, fəlsəfi əsərlərin toplusu və bu əsərlərin dövrümüzdə, mənəviyyatımızda, mədəniyyətimzdə yaratdığı oyanış, inkişaf. Bəzən şair bir misrası ilə, yazıçı bir qəhrəmanı ilə ömürlük insan yaddaşına həkk olunur. Bu gün də Azərbaycan ədəbiyyatının xidmətində dayanan böyük söz ustadlarımız gələcək nəsillərə ədəbi töhfələr verməkdə davam edir.

Yazıçı Anarın ədəbiyyatımıza bəxş etdiyi əsərlər və unudulmaz obrazlar, Vaqif Səmədoğlu yaradıcılığındakı sehrli misralar, Sabir Rüstəmxanlı qələminin gücü, Məmməd İsmayıllı böyüklüğünün açdığı cığırlar və s. (bu siyahını daha da artırmaq olar), onların saldıqları ədəbi körpülər ölkə hüdudlarını aşaraq ərazi baxımından kiçik olan dövlətimizin böyüklüğünü dünyada bir daha təsdiq edir.

Brilyant da balacadır, amma dəyəri hər zaman böyükdür – sözünü əbəs yerə deməyiblər və o qiymətli əşya üstündə hər zaman çətin mübarizələr olub. Azərbay-

canımız da dünya xəritəsinə nəzər salanda balaca boyu ilə, amma böyük ürəyi və saysız-hesabsız sənətkarları, işıqlı elm insanları, qəhrəmanları ilə, təbii, zəngin sərvətləri ilə par-par parıldayaraq tarix boyu çoxlarını narahat etsə də, incidilsə də, göz qamaşdırmaqdə davam edir.

Bəlkə də, mətləbdən çox kənara çıxdığımı düşünəcəksiniz, amma heç də kənarda deyiləm... Bu gün sizə uzun illərdir əsrarəngiz misraları ilə ədəbiyyat qəzetlərinin və jurnallarının səhifələrində söz-söz döyünen Vasif Süleyman yaradıcılığı, onun şeir-şeir yaratdığı möctüzələr haqqında söz açmağı özümə mənəvi borc bildim. Vasif Süleyman haqqında yazmaq, bəlkə də, mənim üçün tezdir, çünki şairin yaradıcılığı və ədəbiyyat sahəsində sərf etdiyi əmək ən azı yaşım qədərdir. Mənim və bir çox həmyaşıllarının, həmkarlarının irəliləməsində də onun mənəvi dəstəyi danılmazdır.

Nə sevdin sevəntək, nə üz çevirdin,  
Adı təsəlliyydin, adı umuddun.  
Mən səni hamidan yaxşı sevirdim,  
Sən məni hamidan yaxşı unutdun...



Biz, dövrün gəncləri onu ilk də bu şeiri ilə tanımışıq, öncə sosial şəbəkələrin axtarış bölməsində bu səmimi, gözəl misraların sahibinin kim olduğu ilə maraqlanıb sonra da başqa şeirlərini axtarıb oxumağa başlamışıq...

Hamidan yaxşı unudulduğunu düşünen şair, əslində, fərqində deyildir ki, bu şeirləri ilə o, ədəbiyyat tarixinin gözəl səhifələrində hər zaman vərəqlənəcək, əsla unudulmayacaqdır. Oxuduqca bəzən bu misraların yaranmasına səbəb olan şair yaşantılarına da təşəkkür etmək istəyirsən... Çünkü ən gözəl əsərlər ağrılardan, böyük hissiyyatdan doğulur və yaradıcı insan əsər yazarkən dünyaya körpə gətirən bir ananın keçirdiyi ağrıları yaşayır, o ağrılar ki, insan qabırğasının qırılmasına bərabər acı verən hisslərdir... Nəticədə isə öz bəhrəsini görən insan o çəkdiyi ağrıların şirinliyini də yaşayır. Və yaradıcı şəxs hissələrini ifadə edə bilməyən minlərlə insanın duyğularının ifadəcisinə çevrilir. Qısaca desəm, şeir şairin övladı kimi doğulub insanlığın hissi kimi yaşayır...

Bu gün Vasif Süleyman yaradıcılığının dakı ağrılı hissələr də öz şirinliyini ədəbiyyat dünyasında aldığı dəyərlə, dildən-dilə, ağızdan-ağıza keçərək tarixin və insanların yaddaşında yaşayır, yaşayacaqdır.

Səssiz harayımı indi kim duya,  
Budurmu dediyin əlçatmaz röya...  
Görürsən, bir yanda bu boyda dünya,  
Təkcə sən durubsan bir tərəfimdə...

Dünyanın, yerin orbitindən kənara çıxıb, öz həssas duyğularını ürək tərəfinə, ömrünün ən gözəl tərəfinə qoyub şair...

Bu əvəzsiz duyğuları, əslində, hər kəs yaşayır və ya özünü yaşamış kimi hiss edir, amma hər kəs bu qədər gözəl ifadə edə bilmir... Şairin gördükəleri, şeirə çevrilənlər İlahinin bəxş etdiyi özəl hissələrdir. Məncə,

şairlər Tanrıya insanlardan daha yaxındır və Allahın Yer üzündəki duyğu, insanlıq, ədalət təmsilçiləridir. Şəxsiyyəti və insanlığı haqqın tərzisində zəif çəkilən insan oğlu kimliyindən və vəzifəsindən asılı olmayaraq dünyaya nə əta edərsə-etsin, mənim üçün dəyərsizdir.

Vasif Süleyman isə bir şəxsiyyət olaraq da sözü ilə, əməli ilə, özü ilə, insanlığı ilə bütündür. Onun misralarından bəhrələnən çox gənclər var ki, şair böyük bir təvazökarlıqla bu gün də onların yanındadır. Vasif Süleymanın mənim və həmkarlarının yaradıcılığını çox dəyərləndirdiyini, ata, dost qayğısını hər zaman hiss etmişəm, bu gün də hiss edirəm...

Tanrıya “Bircə sən qalıbsan, bir də EŞQ qalib” – deyən müəllif başqa bir şeirində də İlahidən eşqdən yanaların bir yerə toplamasını istəyərək o insanların bir-birini daha yaxşı anlayacağını düşünür:

Qaytaraq nə varsa, yerindir, yerə,  
Gah göyə qarışır, gah da sərr, yerə.  
Eşqdən yanaları topla bir yerə,  
Həmi bir-birini anlar, İlahi!

Və ya:

Göydə quşlara da nəmər verərəm  
Adımı gətirən xəbər boyunca.

– deyən şair mənəvi hissələrin dünyasının heç bir maddi neməti ilə əvəzolunma-zığını bir daha təsdiq edərək insanları saf sevgiyə və təmiz hissələri qorumağa səsləyir... O hissələr ki, onlar satın alınmır, onların orijinallığı və təbiiliyi saflıqdan, paklıqdan ibarətdir. İnsan mənəvi zənginliyini itirincə böyük bir boşluğa düşür, həyat rəngsiz, dadsız və qoxusuz olur, günlər isə bir-birini bitirməyə tələsən ömrün ağır depressiv hissələri ilə daha da mənasızlaşdır:

Tapdım gözlərimdə bəxtin ağıını,  
Arzum həsrətimnən baş eyləmədi.

Mən gördüm ürəyin ağlamağını,  
Ağladı, bir damla yaş eyləmədi.

Bu bəndi oxuyarkən nə zamansa internet səhifələrində rastlaşdığını “Ürək ağlayanda gözdən tər axarmış...” – sözləri yaddaşımda yenidən təzələnir.

O, ağ günü yalnız gözlərinin ağında görən arzularının yorulduğunu desə də, ürəyinin bir damla yaş belə axıtmadığı halda içün-için ağlaya bildiyini şeir boyu dilə gətirir. Ağlamaq yalnız göz yaşı demək deyildir çunki. İnsan bir rəsm əsərində fırçaların hərəkəti boyunca, bir musiqinin ucalıb-enən ritmində də, bir şeirin sonuncu misrasında da duyğuları ağlada bilir. Ağrıları göz yaşlarıyla ifadə etmək, əslində, insanı rahatlaşdırır, ürəyini boşaltmağa imkan yaradır, ağlaya bilməmək, kədərini içünə atmaq isə ağrıların ən əzablısıdır. O zaman ağır bir yük olaraq daşıyırsan özünü. Bəzən səssiz bir yerdə var gücünə bağıraraq ağlayıb ayağının altındakı torpağı daşlaşdıqdan sonra içindəki bütün yüksəkləri ətrafdə əks-səda verən səssizliyə boşaltmaq o ağırlığı içindən atmağa kömək edir. Kişilər isə çox nadir hallarda ağlaya bilirlər. Yaşantıların ağırlığını içində daşıdıqca bu yükün altında ürəyin çıyıləri bükülür, ürək zədə alır.

Tanrı yazdığını neyniyəsiyəm,  
Bu boyda saflığın divanəsiyəm.  
Mən bu məhəbbətin azan səsiyəm,  
And içmək istəsəm, Quran olursan.

Sevgi müqəddəs hissərlə o zaman bərabər tutulur ki, o, həqiqətən də, uğrunda hər azaba qatlanmağa dəysin. O an “Quran-Kərim”ə yalandan and içməyə qorxan inanchı insan duyğuları yaşayırsan. Bu halda eşq İlahiləşir, güvən yerinə, qibləgahına, and yerinə və səcdə yerinə çevrilir... Bu yaşantılar bəşər övladının həyatında ən

günahsız, ən saf tərəfidir, məncə. Nə xoş belə sevməyi, sevilməyi bacaranların halına... Vasif Süleyman da şair duyğularını qələminə dolduraraq sevən ürəkləri belə fəth edir...

Ömrünün 60-cı ilinə şeir kitabları, publisistik yazıları və məqalələri ilə adımlayan şair bu zaman ərzində müsbət insani keyfiyyətlərini də yanından ayırmayıb. Yaxşılıq və xeyirxahlıq onun ölüm yollarının ən vəfələ silahdaşıdır. O, sözüylə də, əməlləriylə də gözəllik və xeyirxahlıq uğrunda 60 ildir ki, ölüm qət edir. Şairə yaradıcılıq və insanlıq zirvəsində daha uzun, sağlam ölüm arzu edirəm.

Tanrı yaxşıları həyatımızdan və dünyamızdan əskik etməsin.

Aysel XANLARQIZI

# MELOMAN

(sənədli hekayə)

“Söziün qurtardığı yerdə musiqi başlayır”.

Artur ŞOPENHAUER

...Diksiniy yuxudan ayılandan sonra bir müddət harada olduğunu müəyyən edə bilmədi – görünür, nənəsi demişkən, silkələniy yuxusunun içindən hələ tam çıxmamışdı. Yuxuda gördükələrini və yaşadığı hissələri şüurunun fokusuna heç cür yiğə bilmirdi: elə bil məkan və zaman duyğusunu itirmişdi. Axı harada idi o? Yuxuda gördüyü o möhtəşəm konsert salonunda, yoxsa həyətlərindəki böyük gilas ağacının altında? Bəs onda bu taxta divarlar nə idi? Həyətlərinin hasarları bir yana, konsert salonunun divarları taxtadan olmur axı.

Qəfildən ona elə gəldi ki, heç yerdə də deyil, haradasa uzarlarda mavi səmada qanadsız-filansız uçur və belə getsə, ruhu bu dünyani tərk edib həmişəlik məchul bir aləmə qovuşacaq.

Gün növbətçisinin ucadan dediyi və boş dəhlizin divarlarına dəyib əks-səda verən sözlər öz işini gördü:

– Farağat! Böyük növbətçisi çıxışa!

Konsert salonu artıq bir ildən də artıq hər gecə yattığı kazarmanın soyuq divar-

ları arasında əriyib yox oldu, həyətlərindəki gilas ağacından gələn xoş qoxu burundan çəkilib getdi, hansısa bir qüvvə asudəlik içində üzən ruhunu sanki aşağı çəkib Rusyanın uzaq bir qəsəbəsində yerləşən əlahiddə bölüyüntaxtadan tikilmiş kazarmasındakı əsgər çarpayısına bağladı. Amma nə növbətçinin kobud səsi, nə də kazarmanın soyuqluğu bayaqdan içində qövr edən o səsə – “Rast”ın möhtəşəm melodiyalarına dov gələ, onları susdurra bilmədi, çünki o melodiyalar çıxdan ruhunun bir parçasına çevrilmişdi.

“Rast” simfonik müğəməna olan bu sevda ürəyində nə vaxt cürcəmişdi, ruhuna necə hopmuşdu, bilmirdi. Bunu sözlə ifadə etmək çətin, bəlkə də, mümkünüsüz idi. Əsgərliyə gəlməmişdən əvvəl son iki ildə dostunun Bakıdan alıb gətirdiyi valı hər gün azından iki dəfə oxutdurub dinləməsəydi, nəfəsi tincixirdi. Ələlxüsus da gecə yatmadan əvvəl onu mütəq dinləməli idi, yoxsa yata bilməzdi. Və çox vaxt da o melodiyaların təsirindən məst olub nə vaxt yuxuya getdiyindən xəbəri olmazdı. Belə

vaxtlarda anasının o biri otaqdan deyinə-deyinə gəlib (qrammofonu) şəbəkədən ayırmagını görməsə də, dediyi (və çox güman ki, hər dəfə təkrar etdiyi) sözləri bir dəfə yarıyuxulu vəziyyətdə eşitmışdı: “Vallah, bu gədənin başı çöñəcək... Nə görüb bu səs-küydə, bilmirəm”.

“Ay səni, mənim əziz anam. Bu, səs-küy deyil ey, mənim ruhumdur, qiyafəsi-ni dəyişib musiqiyə, melodiyaya çəvrilib. Onu dinləyəndə özümü görürəm, elə bil ikinci dəfə doğuluram”.

28 dəqiqlik simfoniyaya o qədər qu-laq asmışdı ki, artıq əzbər bilirdi, ürəyi istəyəndə ağızında zümzümə edirdi. Əlbəttə ki, özü üçün. Amma necə oldusa, bir dəfə çayxanada dostlarının yanında bu sevdadan söz saldı və simfoniyanın final hissəsini şövqlə, həvəslə ağızında ifa elədi. O vaxt dostlarından biri anasının dediklərini təəccüb, heyrətqarşıq istehza ilə bir qədər başqa formada təkrarladı:

— Qardaş, belə getsə, sən dəli olacaqsan...

Lügətlərə baxıb öyrənmişdi ki, onun kimi adamlara meloman deyirlər, yəni janrından, növündən asılı olmayaraq bütün musiqi əsərlərinə maraq göstərən, musiqi ilə yaşayan adam. Doğrudan da, musiqi onun üçün kefinin duru vaxtlarında əylənmək, vaxt keçirmək üçün vasitə yox, hissələrin, duyğuların səsi, ruhun obrazı, əksi kimi bir şey idi və o, bu səsləri duya, oxuya, o obrazları görə bilirdi. Onun fikrincə, bu dünyada hər şeyin – daşın, yarpağın... ən başlıcası isə hər bir insanın öz musiqi obrazı vardı, adamlar təkcə canlı varlıq kimi yox, həm də öz xarakterlərinə, temperamentlərinə uyğun musiqi melodiyası kimi mövcud idilər. Uşaq mahnılarından tutmuş, böyük simfoniyalara qədər xoşuna gələn xeyli musiqi vardı. Amma “Rast”ın onun üçün

ayır aləm idi. Bu əsərdə nə isə sırlı, magik bir qüvvə vardı, onu dinləyəndə asudəlik, xoşbəxtlik, işıq içində üzürdü, “Rast”ın güzgüsündə özünün heç kimə açmadığı sırlarını gördü, elə bil öz-özü ilə sonu görünməyən, heç vaxt bitməyəcək əbədi səhbətə başlayırdı.

Əsgər gedəndə “Rast” yazılmış valı evlərində qoyub “Rast” in özünü ürəyində Rusyanın bu uzaq qəsəbəsinə gətirdi, evləri, doğmaları üçün darixanda onunla səhbətləşdi, dərdləşdi, soyuq, şaxtalı qış gecələrində qarovalda olanda “Rast”ın istisnə qızındı, “Rast”ın melodiyalarından qanad taxıb Vətənə – küçədəki akasiya ağacının xoş ətri dolan həyətlərinə sarı uçdu...

Bu gecə də bu yuxu!

Qəribə yuxu idi – elə bil nə əvvəli vardı, nə də sonu. Gördü ki, böyük, işıqlı bir konsert salonunda tək-tənha oturub. Qəfildən maestro Niyazi sağ tərəfdəki qapıdan daxil olub səhnəyə qalxdı, onu gözləyən orkestrin qarşısına keçib salona baş əydi, elə üzü salona dayanıb cibindən çıxardığı dirijor çubuğu havada yellədi və elə o andaca “Rast”ın möhtəşəm sə-daları ürəyinə sancılıb ruhunu zəbt elədi.

O, televizorda maestronu dirijorluq edən yerdə görmüşdü, amma indi bir vaxtlar gördüklerinin içində idi – maestronun melodiyaların tempinə, ritminə uyğun dəyişən sifətini, əllərinin qeyri-adi hərəkətlərini, barmaqlarının rəqsini canlı izləyirdi.

O heç vaxt dirijorun üzü salona, arxası isə orkestrə tərəf dayanıb dirijorluq etdiyini görməmişdi və yəqin ki, heç vaxt da görməyəcəkdi. Amma indi ağılna gəlməyən olayın şahidi idi. Yuxu məkanında – öz yuxusunun içində olduğunu bilmirdi axı. Bunu qəfildən diksənib yuxudan ayılandan bir müddət sonra bildi.

İndi çarpayıda uzanıb o yuxunu bütün təfərrrüati ilə yadına salmağa çalışma-çalışa

içində baş qaldıran yeni bir istəyi – “Rast”ın özünü, daha doğrusu, “Rast” yazılmış valı bura gətirdirmək, təkcə özünün yox, hamının eşidəcəyi tərzdə səsləndirib bu qəsəbənin havasının, səmasının canına hopdurmaq arzusunu reallaşdırmaq barədə düşündürdü...

Səhər yeməyindən bir saat sonra adına “Leninckaya komnata” dedikləri otaqda ictimai-siyasi məşğələ vaxtı ali hərbi məktəbi bu il bitirmiş gənc leytenant Şiyanovalar xalqlar dostluğun barədə mühazirə oxuyanda dəftərindən bir vərəq qoparıb dostu Yasinə aşağıdakı məzmunda məktub yazdı:

“Yasin, salam. Bu məktubu məşğələ vaxtı tələsik yazıram. Xahiş edirəm, onu oxuyandan sonra bizə get, anama de ki, kitab şəkinin üstünə qoymuş valoxudanın yanındakı valı – sənin Bakıdan alıb gətirdiyin “Rast”ın valını deyirəm – sənə versin. Onu mümkün qədər tez mənə göndər.

Hələlik bu qədər.  
Dostlara salam de”.

\*\*\*

Düz iki həftənin tamamında gözlədiyi bağlama gəldi. Böyük val idi, bir üzünə “Rast”, o biri üzünə maestronun müxtəlif janrlarda bəstələdiyi kiçik həcmli əsərlər yazılmışdı. Elə bu üzün düz ortasında maestronun hansısa qızıldən kəsib götürdüyü şəklini yapışdırmışdı.

Valı sığalladı, şəklə baxanda evdə qoyub gəldiyi valoxudan gəlib durdu gözlərinin qabağında, kövrəldi və sevincinin təntənəsini tam yaşamağa macal tapmamış fikir onu götürdü: “Yaxşı, mən bu valı harada, necə oxudacam ki, səsini hamı eşitsin?”

Aydındır ki, valı sığallayıb üzünə baxmaq üçün gətirdirməmişdi. Amma indi başa düşdü ki, onu burada səsləndirmək şansının olmamasını nəzərə almayıbmış.

Pərt halda boynunu qaşıya-qaşıya vəziyyətdən çıxış yolu axtarmağa başladı və qəfildən bircə anın içindəcə o yolu tapdı... “Dayan, dayan... Böyükdə hər gün səhər yerbəyerinin sonunda SSRİ-nin dövlət himnini səsləndirən valoxudan var axı. Niyə ağlıma gəlmir bayaqdan? Düzdür, onun qoyulduğu otağın açarı həmişə starşinada olur və otağa ondan başqa heç kimin girməyə icazəsi yoxdur. Nə olsun? Xahiş edərəm, yarım saat mənə icazə verər”.

Eni təxminən bir, uzunluğu da iki metr olan o hücrədə heç vaxt olmamışdı. Amma eşitmişdi ki, orada üstünə köhnə bir valoxudan qoyulmuş kiçik mizdən və SSRİ-nin dövlət himni yazılmış valdan başqa heç nə yoxdur. Hər gün səhər yerbəyerinin sonunda hərbi hissənin komandiri ucadan “Farağat” komandası, ardınca da əlini baş geyiminə yaxınlaşdırıb “SSRİ- nin hava sərhədlərinin müdafiəsi üçün döyük növbəsinə başla” əmrini verən kimi içəridə hazır dayanmış starşına valoxudanın iynəsini işə salırdı və himnin həyətdəki dirəyə bərkidilmiş səsucaldandan pərvazlanan sədaları kiçik qəsəbənin, bəlkə də, hər yerinə yayılırdı...

Axşam yeməyindən sonra starşinaya yaxınlaşdı:

– Yoldaş starşına, müraciət etmək olar?

Starşına içkili adamların gözləri kimi süzülən gözlərini ona zilləyib dedi:

– Olar.

– Xahiş edirən nəzarətinizdə olan kiçik otaqdakı valoxudandan yarım saat istifadə etməyimə icazə verəsiniz.

Nəyə görəsə ümid edirdi ki, starşına tərəddüd etmədən açarı çıxarıb ona verəcək və sonra da gedəcək öz vacib işlərinin dalınca.

Amma tam əksinə oldu.

– Başın xarab olub-nədir, yoldaş əsgər? O valoxudanın köməyi ilə hər səhər

dövlət himni səslənir. Onun saz olmağına başımla cavabdehəm – bu bir. İkincisi, nəyinə lazımdır o valoxudan sənin?

Eşitdiklərindən dilxor, məyus olsa da, axıra kimi getmək qərarına gəldi.

– Bir val var, onu səsləndirəcəm.

Starşınanın gözləri qəzəblə parıldadı:

– Val? Nə val? Nəyi səsləndirəcəksən onunla?

– "Rast" simfonik muğamını, – fəxrlə dedi. – Bizim böyük dirijor və bəstəkar Niyazinin əsəridir.

Starşına dünyagörüşü yüz qram araq, turşuya qoyulmuş beş-altı xiyar, əsgərlərin həftəsonu hamamlanması, alt paltarlarının camaşırhanada yuyulub təmizlənməsi və bu kimi digər qayğılarla məhdudlaşan tipik rus mujiklərindəndi və indi onun həmin o illərdə nəinki himminin təəssübünü belə canıyananlıqla çəkdiyi SSRİ-də, hətta onun hüdudlarından kənardı da yaxşı tanınan, dünyanın tanınmış dirijorlarından hesab olunan Niyazini tanımaması hardasa təbii idi. Amma dediyi sözlər Niyazinin, onun təmsil etdiyi xalqın sanbalına qətiyyən yaraşmadı:

– Sənin "Rast"ın bilirsən hara getsin?  
– Həmin o vulqar sözü işlətdi, – Niyazidir, Miyazidir, o da dalınca. Simfoniya yanan olub bunlar. Sizin qiy-qışqırığınıza görə karyeramı risk altına qoymalıyam? – alovlu çıxışına tipik rus sözləri ilə nöqtə qoymağı da unutmadı, – černomazı çurbanlar!

Starşınanın ağızından çıxan hər söz başına ağır çəkic zərbəsi kimi dəyir, ruhuna mismar kimi sancılırdı, amma cavab verə bilmirdi, çünkü ən kəsə cavab starşınanın üzünə tüpürmək idi ki, andıra qalmış subardinasiya qadağası buna imkan vermirdi.

Bir müddət hərəkətsiz dayandı və çıxışını bitirib öz vacib işlərinin dalınca gedən starşına hələ gözdən itməmiş ağlına gələn fikirdən diksinib – elə bil yeni Amer-

ika kəşf eləmişdi – öz-özünə piçildədi: "Səhv etdin, həddi keçdin, yoldaş starşına. Sən sən ol, mən də mən. Səni qiy-qışqırıq adlandırdığın o "Rast"ın sədaları altın-da farağat dayandırmamasam, dədəmin oğlu deyiləm. Onda görərik kimdir çurban".

Səhər yerbəyeri həmişə 13-15 dəqiqə çəkirdi. Ertəsi gün də elə oldu. Komandır ötən günün döyüş növbəsini qısaca təhlil elədi, yaxşı xidmətinə görə kimlərisə təriflədi, pis xidmətinə görə kobud sözlərlə kimlərisə tənqid elədi, yeni gün üçün tapşırıqlar verdi və nəhayət, əlini baş geyiminə yaxınlaşdırıb hər gün verdiyi əmri təkrarladı:

– SSRİ-nin hava sərhədlərini qorumaq üçün döyüş növbəsinə başla!

Sıradə rus, özbək, gürcü, ukraynalı, erməni millətindən olan əsgərlər, sıranın karşısındı və komandırın yanında dayanmış zabitlər özlərini "qurudub" farağat vəziyyəti aldılar və və bir neçə addımlıqda dirəyə bağlanmış səsucaldandan SSRİ-nin himni əvəzinə "Rast"ın möhtəşəm sədaları gözdən-könüldən uzaq bu kiçik qəsəbənin səmasına yayıldı.

Kimin birinci özünə gəldiyini demək çətin idi. Bu səslər orada olanların hamisinin qulaqlarından girib içlərində bir firtına, təlatüm yaratdı. Neçə saniyə keçdi, bir Allah bilir. "Qurumış" bədənlər bir-bir boşalmağa, gözlər hədəqəsində çıxmaga başladı. Ardınca komandır elə əcaib bir səslə nərildədi ki, elə bil fili yerə yixib başını kəsirdilər.

Starşına özünə gəlib iynəni valdan ayıran kimi komandırın növbəti bağlılığı həyəti başına götürdü.

– Bu nədir belə?

Sonra üzünü sağ tərəfə – həmin o kiçik otaqlı həyətə baxan pəncərəsinə tutub yenə hiddətlə bağırdı:

– Yoldaş starşına, səndən soruşuram: bu nədir?!

Əlində “Rast”ın valını tutmuş starşına öks tərəfdən – kazarmanın qapısından çıxıb yüyürə-yüyürə komandırə yanaşdı və it kimi zingildədi:

– Əclaf gecə pəncərədən girib valı dəyişdirib, yoldaş komandır... Mən... mən günahkar deyiləm...

– Bəs sən kor idin? Görmədin bunu?

– Ağlıma gəlmədi, yoldas komandır, – starşına komandırın qəzəbli baxışlarına tabğatılmədi, başını əyib yerə baxdı.

– Sənin heç vaxt ağlın olmayıb və olmayıacaq da, starşına. Sən çurban kimi bir şeysən. Lap çumosan. Bildin?

Sonra valı qoyuna dönmüş starşının əlindən dartıb aldı, və üzünü sıraya çevirib dedi:

– Kimdir bu diversant, çıxsın irəli.

Bu olaya mərd-mərdanə, kişi kimi nöqtə qoymaq lazım idi. Ona görə də tərəddüdsüz, mərd-mərdanə dedi:

– Mən...

Komandır səs gələn tərəfə baxıb onu gördü.

– Sıradan çıx! – elə bil məglub edəcəyinə əmin olduğu rəqibini rinqə çağırırdı.

O, sıradan çıxdı, sonra hərbi qaydada çevrilib üzü sıraya tərəf dayandı.

– Sənin başın xarab olub, əsgər, yoxsa bu sütlə vaxtında hərbi tribunal keçir ürəyindən? Bilmirsən ki, dövlətin himni həmin dövlətin toxunulmaz atributudur? Başa düşmürsən ki, odla oynayırsan? – yağıdırıcı bu suallara cavab gözləmədən sol tərəfində dayanmış leytenant Şiyanova tərəf çevrildi. – Bax öz işinə fəxr elə, yoldaş leytenant. Sənin tərbiyə etdiyin əsgərdir bu.

Şiyanova gozlərini yerə dikib dinmədi.

– Yaxşı, bunu niyə, hansı məqsədlə

elədin? – komandır yenə ona müraciət etdi.

– Amma kişi kimi düzünü de.

Mən o vala yazılmış əsərə qulaq asmaq istayırdım, yoldaş komandır.

Komandır əlindəki vala saymazyana nəzər salıb soruşdu:

– Bunu qayda-qanun çərçivəsində, adam kimi edə bilməzdim?

– Adam kimi eləməyə imkan vermədilər, – deyib komandırın yanında dəyənmiş starşinaya baxdı.

Komandır starşınınə ecaib forma almış sıfətini süzüb, deyəsən, işin nə yerdə olduğunu başa düşdü.

– Yoldaş starşına, sənə xidməti işinə yazılıqla şiddətli töhmət, sənə isə – yenə Şiyanova baxdı, – töhmət elan edirəm. Hər ikinizin tutduğunuz vəzifəyə uyğun olmamanız barədə tam qərara gələndən sonra bu barədə yuxarı komandanlığa raport yazacam. Bunu – əlindəki valı leytenantə uzatdı, – hələlik özündə saxla, əgər iş yuxarı komandanlığa qədər böyüsa, əşyayı-dəlil kimi lazım olacaq. – Sonra əsgərə tərəf çevrilib onu başdan ayağa süzdü

– Səni isə hələlik 2 günlük həbs edirəm. Özü də cəzani haupvaxtda yox, kartof anbarında çəkəcəksən.

...Hərbi hissədə hamının “komandırın kurortu” adlandırdığı köhnə anbarın böyük hussəsi yerin altında idi. Ora girəndə ki-fləmiş kartof iyi içəridəki rütubətə qarışib ürəyini bulandırsa da, buna əhəmiyyət vermədi. İçində qəribə bir xatircəmlik, əminlik vardi. Əsas məsələ həll olunmuş, starşının dərsini vermiş, “Rast” in heç olmasa giriş hissəsini canlı dirləmiş, üstəlik, bu qəsəbənin havasına, səmasına qovuşdurmuşdu.

Və xoşbəxtcəsinə  
fikirləşirdi ki, illər keçəcək, nə  
starşına, nə bu olayın iştirakçıları, nə də  
onun özü bu dünyada olmayıacaq, amma bu  
qəsəbənin havası “Rast”ın o möhtəşəm sədalarını öz  
canında həmişə gəzdirəcək...



## İltimas SƏMİMİ

### YOX OLAR

Səni xatırlayanlardan  
Biri belə  
Kövrəlmədi.  
Yoxluğuna nə göy qaraldı,  
Nə yer üşüdü.  
Sənsizlik belə başladı,  
Belə də ötəcək...  
Doğmaların yaddaşında  
Yaxasını cıran acı xatirələrin  
Köz-köz sönər.  
Əlləri qoynunda  
Xəyallara qərq olmuş  
Neçə söz  
Payız yarpağı kimi soldu.  
Yoxluğuna  
Nə zaman dayanar,  
Nə də göy üzündə günəş  
Yox olar.

### OYANA

Arzular məzarlığına dönən  
Bu yarımcıq ömür  
Kimindir?  
Bir az göz yaşı,  
Bir az da hicran qoxuyur.  
Üstündən ayrılıqlar  
Yol salıb,  
Ölümə üz tutanlar  
Ağır-ağır yeriyir.  
«Yaşamaq» kəlməsi  
Göz yaşı sıxmaqdadır.  
Şirin bir yuxuya sarılıb  
Ömrü bitirməyənlər  
Mümkün deyil oyana.

### SİLİNƏR

Ovcunu bərk sıx,  
Yollar qaçar əlindən.

Ayağın altında torpaq  
Diksinqer,  
İçində yuxusu qarışmış  
Arzuların  
Yarpaq-yarpaq saralar.  
Təsəllin bir qarış yol,  
Bir qasıq ümidi.  
Nə yol bitir,  
Nə ümid.  
Bu sükut alın yazındır,  
Bütün cığırlar ayrılığa aparır.  
Yer üzünə kölgə tökən  
Bu qaranlıq gecə  
Taleyini oxuyur.  
Kiri, qoy küləklər əsməsin,  
Yer üzündə bütün xatirələr silinər...

## ADA KİMİ

Sığalmı istədin?  
Küləklər əsdi.  
Qəfil bir yaz yağışı  
Yollara süzülən  
Bütün göz yaşlarını yudu.  
İndi Yer üzündə  
Bir «Əlvida» kəlməsi  
Göyərməkdədir.  
Kölgəsində tənha bir qoca  
Xatirələrə qərq olub.  
Qayğılardan sıxlıan ürəyi  
Dənizdə,  
Üstündə qara ruhlar dolaşan  
Kiçik bir ada kimi...

## BİRCƏ XATİRƏ QALIR

O gözlərdən uzaq düşmək  
Qəfil ölümlə  
Üz-üzə gəlməkdir.  
Hər şey bitmiş kimi...  
Evin bir küncünə  
Qıslılıq ağlamaqdan başqa


Sevənlərin əlindən  
Nə gəlir ki?  
Ona da vaxt olsa.  
İntizar bir yandan,  
Həsrət bir yandan.  
Şəhər nə vaxt doğuldu,  
Gün nə tez ötüdü,  
Axşam nə tez düşdü?..  
Sevənlərə yeltək ötən zamandan  
Bircə xatirə qalır...

## YAVAŞ-YAVAŞ İTƏCƏKSƏN

Sevdiyin insanlar da  
Çıxıb gedəcək,  
Yorğun baxışlarından  
Heç nə duya bilməzsən.  
Qaranlıq gecədə  
Başının üstündən  
Qara ruhlar dolaşar.  
Qorxulu yuxular,  
Qulağına axan səslər  
Səni bir an da rahat qoymaz.  
Ürəyini didən  
Ölüm xofu,  
Yaddaşından silinməyən  
Bir nakam sevgi saçlarını yolacaq.  
Sən o sevginin kölgəsində  
Yavaş-yavaş itəcəksən...

## AXTARMAQDADIR

Yorulub əldən düşdü:  
Kim hansı qapıda,  
Hansı tində,  
Hansı küçədə?  
Şəhər sükut içində,  
Hava da göz yaşı  
Qoxuyur.  
Balıqsız dəniz kimi,  
Bu şəhərin küçələrində  
Bir kimsə yox.  
Qara ruhlar dolaşır.



Yollar yorulub,  
Bir yarpaq piçiltisına  
Həsrət qalıb elə bil.  
Əllərim qaranlığa  
Qərq olmuş küçələrdə  
İtirdiyim günləri axtarmaqdadır...

## QARA EDİB

Üz tutub qarşidakı  
O divara da  
Bir kəlmə söz de.  
Daşqəlbli insanlartək  
Soyuqanlı...  
Önündə qan tökülsə də,  
Yenə susar.  
Kilidləmiş o ağ qapı  
Heç kimin üzünə açılmaz.  
O ağ qapıya üz tutanlar  
Ümidinin hər şeydən  
Üzüldüyüünü bilib  
Hönkür-hönkür ağlayarlar.  
Elə bil dar ağacdır,  
Cəllad kötüyür,  
Qəfil çaxan bir gullədir.  
O ağ qapı ağ olsa da,  
Çox insanın taleyini qara edib...

Mübariz CƏFƏRLİ

# AMADƏ

Milçəklərə

Arı ilə milcək pəncərəsində xırda bir deşik olan balaca bir otaqda qalsa, arı bayıra yol axtara-axtara min kərə özünü şüşəyə, özü də az qala şüşənin eyni yerinə vurub tələf olacaq. Çünkü bir xətlə, eyni cürə hərəkət eləyib azadlığa qovuşmaq istəyir. Loru dildə desəm, başı dəfələrlə divara, pəncərəyə dəysə də, inadından dönmür, yolunu dəyişmir. Milçəksə usanmadan, yorulmaq bilmədən dolanbac, ziqzaqlı şəkildə otağın hər tərəfində uçacaq, nəhayət, pəncərədəki balaca deşiyi tapıb bayıra çıxacaq. Bəzi adamlar da belədi. Ağılı fikirləşincə dəli vurub çayı keçir. Dünyadan bixəbər, ancaq işbaz, çevik adam gecə-gündüz qapılar döyə-döyə, sağa-sola vurnuxa-vurnuxa, böyüklerin qabağında əyilə-əyilə, mənsəb sahiblərinin əlindən-ayağından öpə-öpə özünə bir gün ağlayır, etəkləri yalaya-yalaya öz ali məqsədinə, arzusuna çatıb sanballı bir vəzifə sahibi olur. Nadanların aqillərdən yaxşı, firavan yaşamasının səbəbi budu. Müdriksə ətalətə mübtəladı... Bunların hansı üstündü demək, sormaq, beləliklə də, müdriklə çevik nadanı eyni daş-tərəziyə qoymağın özü mizanı elə bəri başdan əymək deməkdi. Hərəsinin öz yeri, öz işi, öz yaşam tərzi var. Müdrik ona görə var-dövlət dalınca qaçmır ki, dünya malı adidən-adi görsənir ona. Həm də yanını yerdən qaldırmağa tənbəllik eləyir. Belə çıxır ki, tənbəllik özü də müdriklik əlamətidi. Amma sözsüz ki, müdriklik-nadanlıq, yaxşılıq-pislik nisbi anlayışdı. Ölçülər azca dəyişən kimi o anlayışlar da kəlləmayallaq olur, nadan müdrikə, müdrik səfəhə, yaxşı pisə, pis isə əladan-əlaya çevirilir. Çünkü heç nə dayanıqlı deyil, hər şey hərəkətdədi. Ona görə kənara çəkilib ağılli-ağılli hər şeyə

qiymət verməyə tələsməyək. Onsuz da verdiyimiz qiymət düz, dəqiq olmayıcaq. Bir də ayılıb görəcəyik ki, ya həddindən artıq baha dəyərləndirmişik lazımsız misi, ya da qızılı, lələ öz layiqli qiymətini verə bilməmişik. Qiymət qoyan nəinki heç nəyin əsl dəyərini bilmir, eləcə də özünün ən dəyərsiz varlıq olmağından xəbərsizdi. Necə deyiblər onu; ləldir, əşrəfdir, düşübdü nadan əlinə. Zər qədrini zərgər bilər. Zərgər də ki yoxdu, bəndələrdən əlini üzüb, məhsərəcən qalxıb göyün yeddinci qatına. Sözümün canı ondadı ki, məxluqun bütün dəyərləri dəyişkəndi. Bu günün qəhrəmanı sabahın qurbanlığıdı. Özünə dəyər verə bilməyen külli-kainatı necə qiymətləndirib aləmlərin sırınlə vaqif olacaq? Balaca bir cüçünün, aqcaqanadın, milçeyin əlində aciz qalan başından çox-çox yekə işlər görmək istəyindədi. Əzəmətli fateh löv-ğə-lovğa necə demişdi kasib müdrikə? “Ey böyük alim, ürəyindən keçənləri de, əmr eləyim bir göz qırpmında hüzuruna gətirsinlər”. Müdrik də cavab vermişdi ki, bacarırsansa, milçəklərin kökünü kəs, milçəklər məni çox incidir. Beləcə, fateh başından yekə qələt elədiyini anlamışdı. Məxluq milçəkləri yox eləmək xəyalına düşsə, öz nəсли qırılar. Bu dünyada neçə min növü olan milçeyin öhdəsindən faşir məxluq necə gəlsin? Sənə, sənin yaratdıqlarına inanmayana lənət, Xudaya! Demə, qidalanmayan milçəklər də varmış Yer üzündə. Əlbət ki, məxluq çox yazıqdı, qorxaqdı, bütün yaramazlıqları da elə qorxusundan törədir. Yox olanlar Yaradanın iradəsi ilə qeybə çəkilir. İnsan dağıdıcıdı, qırıcıdı, qan tökəndi, fitnə-fəsad törədəndi, şükür ki, tamam yox eləmək qüdrəti yoxdu onda. Yoxsa Yer üzü çoxdan məhv olmuşdu.

O ki qaldı milçəklərin amadə yeməyinə, hazırla nazir olmağına, milçəklərin zəhmətkeş arılarla, qarışqalarla müqayisəsinə, mən bunu da düzgün saymırıam, hər yaradılanın öz yeri var. Həm də Yer üzündəki bütün müqayisələr qüsurludu...

Milçəklərin hazırlıyeyən olmayı da cəfəngiyatdı. Bağışla məni, hazırlıyeyən yalnız nəcisin milçəkləridi, zibillik milçəkləridi. Dadlı xörəyə daraşan şapalaq arasında əzilib xurd-xəsil olmayı da gözünün altına almalıdı. Həmişə, hər yerdə belədi, havayı ləzzətin bədəlini gec-tez canınla ödəməlisən. Ölənlərin behiştlik, mənim rəhmətlik atamın yekə əlləri vardi. Yay vaxtı süfrə başında oturanda hərdən əllərini vurardı bir-birinə. Baxardı ki, ovuclarının arasında əzilib içi çıxan milçəklərin sayı hesabı yoxdu. Kişi heç əllərini də yumazdı bir şapalaqda qırıx milçəyi əzəndən sonra. Başlayırdı heç nə olmayıbmış kimi Allah verəndən iştahla yeməyə. Özü də əllə, qasıqsız, çəngəlsiz-filansız... Ancaq yavan çörəyi belə elə iştahla yeyərdi ki, baxanın ağızının suyu axardı. Yazıq iş-güç, əkin-biçin adamı idi. Səhərdən-axşamacan, gecə-gündüz torpaqla əlləşirdi, bel, kətmən əlindən düşmürdü. Çəkdiyi zəhmət onu iştaha gətirirdi, eynən maşın kimi də, məni sürmüsənsə, zəhmət çək, nöyütümü, benzinimi tök. Özü də qədd-qamətli, dimdik, şümal kişi idi rəhmətlik. İndiki kişilərin çoxunun qarnı ona görə hamilə arvadlara bənzəyir ki, zəhmət çəkməmiş, işləməmiş, tər dabanlarından axmamış bir ucdnan yeyir. Bilmirəm, nə təhər deyim ki, Allaha-Tanrıya xoş getsin, elə bil həyətdə dayanıb sürülməmiş, üstündə milçəklər yatan maşına bir ucdnan benzin tökürlər. O vaxt milçəkqiran-zad nə gəzirdi? Ya təzək yandırardıq ağcaqanadların, qara

milçəklərin, uçan-qacaq min cürə qurdun, cücünü, həşəratın əlindən, ya da ertədən girərdik miçətkənə. Bəzən şamını da elə miçətkəndə eləyənlər olurdu. İndi cürbəcür dərmanlar çıxıb, evə vurursan, milçək kandardan içəri girmir, ətirfason mayeləri bədəninə sürtürsən, ağcaqanad sənə yaxın durmur. Hamısı pul tələsidi. Adamlar gündə bir hoqqa çıxarırlar, odu söndürüb külü ilə oynayırlar. Xəbərləri yoxdu ki, zahiri bər-bəzəyə aludə olub min ildi nəinki yerlərində sayırlar, il-ildən geriləyirlər. Yuxudadılar hələ, dərin bir yuxuda, məhsər günü qəfil ayılıb görəcəklər ki, dərin, dibsiz, qaynar bir quyunun içində düşübələr. Onda da gec olacaq, day əlləri heç yana çatmayacaq...

Sənin işlərin nə təhər gedir? Evdə oturmağından belə başa düşürəm ki, bikarçılıq, iş gördürən yoxdu hələ ki... Neynək, darixma, qismət Allahdan, verən də odu, alan da... Məxluqu da qınamalı deyil, qazancı qarnına güclə çatır, day svarka-mvarka işi heç kəsin yadına düşmür. Hərdənbir dincəlmək də lazımdı, gecə-gündüz işləyib dünya malından ötrü özünü öldürmək səfehlikdi. Hara istəyirsin, fırla, milçək olmaq qarışqa kimi min bir zillət çəkməkdən yaxşıdı. Necə deyiblər onu, ağılli olub yerin-göyün fikrini eləyincə, özünü dəliliyə vur, qoy sənin dərdini çəksinlər. Nə isə, sənə ləzzətli küftə-bozbaş gətirmişəm, dur qızdır, bu günlük onu ye, sabaha Allah kərimdi...

## BAL arılara

Deyirlər, arıların beş gözü var. Necə gözü olur-olsun, mən arıların ifrat zəhmətkeşliyin divanəlik, səfəhlik sayıram. Baxmayaraq ki, "Quran"da da bal arısına aid məxsusi surə var. Bununla belə, işləyə bilməyən, xəstə arının qanadlarını yolub yuvadan kənara ataraq tələf eləmək qəddarlığın son həddidid. Yaratığını, min bir dərdin dərmanı olan balını qədirbilməz məxluq yeyəcəksə, zillət çəkməyin mənası nədi? Düzdü, ayılar da məşədəki balı yeməyi xoşlayır, arının balından savayı südü də çox xeyirlidi. Amma bunun o xeyri yaradana, arılara nə dəxli? Gecə-gündüz zəhmət çək, gündə neçə kilometr uç, hər güldən bir qətrə toplayıb can dərmanı yarat ki, naşükür adamlar acıdan ölməsin. Artıb, çoxalıb qarışqa kimi düzü-dünyamı tutsun, güc toplayaraq hər yeri dağdırıb xarabazara çevirsin, məhsər gününü yaxınlaşdırınsın. İnsan ruzi tapmayıb acliqdan gəbərməliydi, kökü kəsilməliydi ki, bu dünya, Yer üzü rahat nəfəs alsin. Dağıdıcı üçün ruzi yaratmaq onunla əlbir olub öz-özünə qənim kəsilməkdi. Qəddar arı ailəsinin kəskin qaydaları xəstə balasını yeyib heç olmasa fiziki birləşmək duyğusunu gerçəkləşdirən pişiklərin adətindən də qat-qat dözülməzdi. Pişik balasını acliqdan yox, əlacısızlıqdan, istədiyindən yeyir. Balası ilə bir yerdə olmaqdan ötrü... Qədim, antik dövrdə də təxminən belə rituallara rast gəlinirdi. Ad çəkmək istəmirəm, amma sevimli, bilikli sagirdləri, tələbələri ilə cinsəl yaxınlıq eləyən filosoflar vardi. Hər bir tələbə arzulayırdı ki, ustadi onunla yaxınlıq eləsin, çünki bu yaxınlıq həmin tələbənin

seçilmiş olmasından, ən yüksək mərtəbəyə çatmasından xəbər verirdi. Bəzi antik filosoflar haqqında məhz buna görə ölüm hökmü çıxarılmışdı. Bu işin dinimizə zidd olduğu ilə, çox böyük günah sayılması ilə işim yoxdu. Hərçənd bunun tarixi bizim dinimizdən çox-çox əvvəllərə gedib çıxır, elə İslAMDAN qabaqkı dirlər də bu işin ən bağışlanmaz suç olduğunu deyirdi. Bu öz yerində, əsas məsələ heyvanların, həşəratların, insanların qoyduğu qaydadakı oləzik oxşarlıqdadı. Xəstə körpəni yeyib onunla birləşmək, işləyə bilməyən balasının qanadlarını yolub öldürmək, bir də ki öz oğlun qədər istədiyin ən istedadlı tələbənlə yaxınlıq eləmək... Şübhəsiz, bu qaydalardan ən iyrənci adamlarındı, ona görə ki, quramadı, nəfsə, şəhvətə xidmət eləməkdi. Hələ mən bunun dini tərəfini qoyuram bir qırğa. Beləcə, yenə eyni nəticəyə gəlirik; Adəm övladı yaranmışların ən yararsızı, ən murdarıdır... Yaradan belə murdar məxluqu yalnız dağıdıcılığına görə xəlq eləyə bilərdi.

Nə gözlərini bərəldib diqqətlə qulaq asırsan? Başa düşürəm ki, heç nə qanırsan. Səndə qəbahət yoxdu, hərdən mən özüm də öz fikirlərimin arasında dolaşıb qalıram, çıxış yolu tapa bilmirəm. Adamları da heyvanlarla, həşəratlarla müqayisə eləmək olar? Mən onları müqayisə eləmirəm, bərabər də tutmuram, mən balaca bir kəndin axundu kimi hökm verirəm özlüyümdə. Hökm verməyə ixtiyarım olmasa da, illərdi gəldiyim nəticəni dilimə gətirirəm: insan nəinki heyvandan, həşəratdan da aşağıdı. Əstəğfürullah, təkcə Qurbanolduğum tərəfindən seçilmiş müqəddəslərdən savayı... Əfsus ki, onların da, həyatlarını bu yolda fəda eləyənlərin də gücü yetmədi adamları düz yola gətirməyə...

Mənə adı adam kimi baxma, nə dediyimi yaxşı bilirəm mən. Sənin başının tükü sanı kitab oxumuşam. Hərçənd, sənin də saçın seyrəlib. Keçəlləşirsən ya-vaş-yavaş... Mənim rəhmətlik dədəm də cavan vaxtından dazlaşmışdı. Yazığın yel xəstəliyi də vardı, sümüklərinin, oynaqlarının ağrısından səhərəcən yata bilmirdi rəhmətlik. Yazda cürbəcür arılar tutub soxurdu maykasının altına ki, vursun arılar onu. Arının zəhəri də xeyirlidi axı... Di gəl, arılar da neştərini sıxmurdı, batırmırdı onun bədəninə, vurmurdu onu... O qədər tənbəki çəkmişdi ki, təkcə üst-başından yox, bədənidən, qırmızımtıl dərisindən də tütün iyi gəlirdi kişinin. Arılar da sakitcə mürgüləyirdi, gəzirdi kişinin maykasının altında, azadlığa çıxmaga məqam axtarırdı, vəssalam. Dədəm də gözləməkdən bezikib axırda deyinə-deyinə, hirslə əynindəkini soyunurdu, əzilib xurd-xəşil olan arılar düşürdü yerə, qurtulanlarsa tez uçub gedirdi.

Mən dədəmə oxşamamışam, dayılarımı çəkmişəm, saçlarım coddu, sıxdı,ancaq qar kimi ağappaqdı. Lap şaxta babaya oxşayıram. Saçım ağı, bığım-saqqalım ağı... Amma saçın ağarmağındansa elə tökülməyi yaxşıdı. Hərçənd, indi buna da çarə tapıblar, keçəl başa tük əkirkər, ağı saçı rəngləyib qapqara qaraldılar. Bir növ, Allaha demirəm, zamanə kələk gəlirlər indiki kişilər. Odey, Şirzadın oğlu çənə Bayram lap ağını çıxardıb; arvad kimi saçını saraldıb, eləyib sapsarı... Sən də görmüsən, yəqin. O abır-həya bilməz Bayram sarı başı ilə səhərdən-axşamacan şəstlə o yana gedir, bu yana gedir. Utanmaq-zad da qalmayıb adamlarda. Nə deyim, vallah, indi heç

bilmək olur ki, kim hansı məzhəbə qulluq eləyir. Kimin əlinə nə gəlir, sürtür başına ki, belə moddu... Məxluq lap yolunu azib. Əzəldən var idi hüsnü-cəmalı, indi də olub dəli Bayraməli...

Arı dedim, yadıma düşdü, sənin üçün bir banka xalis bal gətirmişəm, acanda çörəyin üstünə yaxıb yeyərsən. İstəsən, bir az kərə yağrı da qatarsan. Yağnan balı bir-birinə qarışdıranda lap ləzzətli olur...

# ƏDƏBİ FRAQMENTLƏR

**Vaqif YUSİFLİ**

## Adilə Nəzər

Adilə Nəzər (Adilə Həsən qızı Nəzərovə) artıq yeddi şeir kitabının müəllifidir və imzasını çoxdan tanıdıb. İndi şairlərin türk, rus, fars, ingilis dillərində şeirləri ilə çıxış etməsi qətiyyən təəccüb doğurmur. Adilə xanım da “çoxdilli” şairdir. Onun İraq Yazıçılar Birliyinin üzvü olması da sensasiya sayılmaz. Və Adilə xanımın filologiya üzrə fəlsəfə doktoru kimi fəaliyyəti də (“Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti” – 40-a qədər elmi məqalənin və bir monoqrafiyanın müəllifidir) buraya əlavə olunsa (hələ aldığı “San yarlığı” mükafatını, respublikada və xarici ölkələrdə elmi konfranslarda çıxışları), görün Adilə xanım necə zəki bir qadınmış deyərsən...

Sabah Adilə Nəzər hansı şirkətinsə prezidenti ola bilər, ya bir yaxşı vəzifə kreslosunda əyləşə bilər. Amma mənim nəzərimdə o, şairdir. Şairlik isə nə vəzifədir, nə də hansı qurumunsa sədrliyi... Şairlik ürəklə baş-başa verməkdir, həyatı,

dünyanı, gözəlliyi, təbiəti, günəşi, ayı, ulduzları, gülü-çiçəyi hamının gördüyündən fərqli görməkdir.

Hansı ağrlardan çıxdın,  
Hansı əzablardan gəldin?  
Harda ağladın, kim bildi,  
Kim bildi ki, harda güldün?

Ruhumun yağmur havası,  
Könlümün duman yerisən.  
Kiminin ümid işığı,  
Kiminin güman yerisən.

Sən elə müqəddəssən ki,  
Ayağı yalın girirəm.  
Aynaya baxanda sanki  
Məni yox, səni görürəm.

Oxuduqca hər sətrini,  
Hər hərfini seyr edirəm.  
Sənin özün olum deyə,  
Ta adımı şair edirəm.

Şairin şeir ömrü yaşamağı barədə eti-  
rafları çox eşitmışık.

Adilə Nəzərin ayrıca “Şeir” şeiri də var.  
Burada onun şeirə müxtəlif yanaşmaları  
ilə üzлəşirik. “Şeir nədir?” sualına cavablar  
səslənir:

Şeir bir az  
Tanrıyla dostluq yaratma ittifaqıdır,  
Bir az da şeirin özünü tanıtma ixtirası.  
Bir az da buludların  
Yaddaşındakı yağışların lirikasıdır.  
Şeir sözə vurğunluq sənətidi.

Şairin Tanrı ilə dostluq yaratmaq “itti-  
fağı” barədə çox eşitmışık, bir az da özünü  
tanıtma “ixtirası” – məlum. Bəs sonra?  
Hələlik təzə bir söz eşitmirik.

Amma:  
Şeirdən əvvəl ağrısı gəlir,  
Şeir həm də ömrü  
uzadan nəfəs.  
Yıxıl hər misrasına, səcdə et,  
Şeir bazarıdır könlüm...

Təbii ki, Adilənin şeir haqqında fikir-  
ləri onun özünün düşüncələridir. Bəzən  
heç razılaşmırısan da. “Şeir adı, qulağa  
xoş gələn uzaq bir coğrafiyadır, rəng kor-  
luğudur, səs karlığıdır”, yaxud “bir ucuz  
sevgiyə bir bahalı canın ödənişindən epi-  
tafiyadır” – razılaşmaq olmaz...

Şeiri bu qədər sağa-sola, coğrafiyaya,  
epitafiyyaya sürükləmək neçin?

Amma Adilə Nəzərin elə şeirləri var  
ki, o “coğrafiya”nı, o “epitafiya”nı da yix-  
ib-sürüyür, əsl şeir obrazı ilə qarşımızda  
canlanır. Atasının xatırosinə həsr etdiyi  
“Mən ağladım” şeiri kimi...

Ağlamaq – patoloji mənada anlaşılısa,  
hüzn, ələm, hicqıraq gətirər. Amma bu  
şeirdə ağlamaq kövrəkliyin, həzinliyin po-  
etik ifadəsinə çevirilir:

Qızılı saçlarını gün yandıran  
iyul gecəsiydi...  
Gündüzün havası, gecənin sükutu  
ağrı dedi,  
Mən ağladım.  
Yeddi gün əvvəl –  
Namazının ilk gündündə xəzan gəldi,  
Bütün yarpaqlar tar-mar oldu,  
titrədi, üzüdü.  
Həyat budağından  
bir yarpaq düşdü – ata adında.

Desəm ki, Adilə Nəzər əsl ovqat  
şairidir, inandırmaq çətin olmaz. Şeir elə  
ovqatdan, əhvali-ruhiyyənin rəngarəng,  
çəşidli çalarlarından yaranmırmı? – de-  
yəcəksiniz. Amma məsələ burasındadır ki,  
hər şairin ovqatı onun öz fərdi dünyasının  
bəlirtiləridir. Bahar qışdan betər ola  
bilərmi? Bu da ovqatdan asılıdı:

Xəbərin oldumu?  
Çox çağırıdım bu gecə,  
İlk heca və son heca: –  
Al apar məni  
Bu xəzan vurmuş baharın əlindən,  
Allah!  
Bu bahar gözümdən düşdü,  
Bu bahar məni qışdan betər üzütdü.

Elə güman eləməyin, Adilə Nəzər  
yalnız ovqat şairidir; canında yatıb qalan  
duygularını ovqatı gələndə şeirə çevirir,  
hətta gününü də qeyd edir. (“2 dekabr  
şeiri” və s.). Və elə güman eləməyin ki,  
onun sevgi şeirləri ancaq pessimist ovqat  
aşılıyır sənə, mənə, ona...

Xocalı işgal olunanda qəfəsdə bir quş...  
harada olduğunu anlamadığı dar və tüstülü  
bir qəfəsdədir. Xain gözətçilər tez-tez içəri  
dalıb süngüləyirdilər hiss etmədiyi bədəni-  
ni... Yaxud:

Çətindir xar olmaq yağı içində,  
Bu xalq ümidindən hələ güc alır.  
Qalib dərd içində, ağrı içində  
Əsir düşən körpələri, qocaları.  
Qarabağın şəhid düşən balası  
Xocalıdır, Xocalıdır, Xocalı.

Və Adilə Nəzərin o illərdə – 44 gün-lük zəfərdən öncə yazdığı bir şeirdə “Lap hönkürüb ağlaram, axşın yaşım bulaqtək, Bilim xarıbülbüllər açıb ləçəklənəcək” – “sinəsindən qoparsa Qarabağ adlı dağı, gözlərimi möhürtək o dağa basdıraram”. İndi göz yaşlarının bulaq kimi axmağına lüzum yox, xarıbülbüllər ləçək-ləçəkdir...

“Əsgərə məktub” şeiri hecanın az-az rast gəlinən on ikiliyində yazılıb və uğur – xeyir-dua – yola salma mərasimi ilə səsləşən ritmə uyğundur:

Tələsir qonmağa üçrəngli bayraqın  
Laçında, Şuşada başına hər dağın.  
Azadlıq gözləyir o əsir torpağın,  
Qisasın qalmasın – şərəfə toxunur.

Hələ ki yurd-yuvam, el-obam dardadı,  
Hardadır qələbən, zəfərin hardadı?!  
Yolunu gözləyən qız intizardadı,  
Adına dualar oxuyur, oxuyur...

Adilə Nəzərin şeirlərini fəsil bölgüsü ilə səciyyələndirək, deyərik ki, bu şeirlər payız fəslinə daha çox oxşayır. Özü də bunu etiraf edir:

Payız hakim olub şeirlərimə,  
Nə yazsam, vərəqdə saralıb solur.  
Hələ tab edirəm bu ayrılığa,  
Gecəni çekirəm səhərlərimə.  
Vaxt gələr, yazaram yazdan, hələ ki  
Payız hakim olub şeirlərimə.

“Əsən dəli küləklər” də, ağac olmaq istəyi də, yağışı dinləmək də payızdan,

daha doğrusu, payızın şair ürəyində sakın olmasından xəbər verir. Amma bu, məsələnin ancaq zahiri tərəfidir. Əsas odur ki, Adilə Nəzərə, nə qədər subyektiv səslənsə də, payız – şairi – darıxan qadın deyə bilərəmmi? Yenə də onun bir etirafı:

Hər yerdə eyni fəsil,  
hər yerdə eyni hava,  
İçim, çölüm payızdı,  
Rəngim də avazdı.  
Köç edən durnaların avazına boylanır  
İçimdə rəngi solan gül qoxulu ümidiłar.  
Çölümdə göy üzünüñ  
ətəyindən sarmaşan  
o boz-qara buludlar.

Adilə Həzərin şeirləri və şeir kitabları barədə bir neçə məqalə ilə tanış olmuşuq. Tərifləyiblər, xoşlarına gələn şeirlərindən misallar da götəriblər. Amma bir suala cavab verilməyib ki, axı bu Adilə Nəzərin poetik inkişafı, bir şair kimi inkişafı nəzərə çarpmı?

Başlıca uğurları hansı yönədir, zəiflikləri necə?

Adilə Nəzər yeddi şeir kitabının müəllifidir və artıq fərdi üslubu da, deyim tərzisi də özünəməxsusluğu ilə seçilir. Əgər poeziyada SƏS məfhumu da bir faktor kimi götürülsə, Adilə Nəzərin də poetik səsi formalasılıb. Məncə, onun “50 yaşın şeiri”ni elə bu mənada SƏS də adlandırmak olar.

Sən məni yaza bilərsənmi?  
Anlada bilərsənmi ruhumun rəngini?  
Səhərlərimin yağış qoxusunu,  
Gündüzlərimin sıxıntılarını...

Bu SƏSin güc aldığı mənbə ürəkdir...

Adilə Nəzərdən götirdiyim şeir parçaları onun sərbəstdə yazdıqlarıdır. Amma o, hecada da mükəmməl şeirlər yazır:

Dünya-aləm sevgi dolu,  
Açılib könlümün yolu.  
Dil-dil ötən bir bülbülü  
Yazır məhəbbət şeiri.

Qəlbim oda yanır hər gün,  
Gözlərim yoluna sürgün.  
Əlim nə soyuq, nə yorğun,  
Yazır məhəbbət şeiri.

Yaxud:

Bir göl kimiyəm, lalam,  
Sən axar çaysan hələ.  
Mən səndə daşam, lıləm,  
Çöküb axa bilmirəm.

Sən mənim can evimin  
Təməl bina daşsan.  
Evim çökəcək deyə,  
Söküb ata bilmirəm.

Adilə Nəzər bir şeirində yazır:

Mən niyə həsrətə qucaq açım ki,  
Mənim də dərd adlı öz sevgilim var.

Onu dərd adlı sevgilisi sözdür, şeiri-  
dir... Əgər beləysə, eşq olsun o Dərdə!

### Elnur Uğur

“Şairin əsərlərini oxuyub yaşam-  
aq-həmin əsərlərin bütün zənginliyini,  
məzmununun bütün dərinliyini öz daxili  
aləminə keçirmək, öz qəlbində duymaq  
deməkdir. Gərək müəyyən bir müddət  
şairin təsiri altına düşəsən, onun gözləri ilə  
həyata baxasan, onun qulağı ilə eşidəsən,  
onun dili ilə danışasan, belə olmasa, şairi  
anlaya bilməzsən”. Dahi rus tənqidçisi  
V.Q.Belinskinin bu fikri şair-oxucu qa-

rşılıqlı münasibətini və sevgisini ifadə etmək üçün ən dəqiq bir kriteriyadır. Hər şair öz şeirlərində yaşayır, onun özü üçün qurduğu aləm təkcə özünə aid olmur.O şeirlər kimlərinsə ürəyinə yol tapmalıdır. Əlbəttə, şair-oxucu münasibəti və sevgisi hər zaman baş vermir, necə deyərlər, hər şair hər oxucu ilə yalnız o zaman dil tapa bilir ki, oxucu onu düşündürən suallara o şairin şeirlərində cavab tapa bilir. Bir də axı şeir ürəklə ağlın vəhdətini eks etdirirsə, kimsə ürəyinin, kimsə də ağlının təşviqiylə hərəkət edir, çünkü oxular arasında yalnız hissələr üzərində qurulan şeirlərə meyil edənlər daha çoxdur, amma yalnız rasional düşüncəyə istinad edən şeirlər də çox yazıılır. Büyük şairimiz Məmməd Araz yazırı: “Şeir fikirlə hissin şərīkli övladıdır. Hansının ata, hansının ana olduğunu demək çətindir. Bu, mürəkkəb təfəkkür prosesidir. Yaxşı olar ki, ürək ağıllı, ağıl isə ürəkli olsun. Bunlar öz övladlarını birlikdə böyüdüb tərbiyə etsinlər”.

Mətləbdən uzaqlaşmayım, çünkü söz sözü çəkir. Çox da təfərrüata varmadan mən bir şairin – Elnur Uğur Abdiyevin son illərdə yazdığı şeirlərindən söz açmaq istəyirəm. Bu şairi çoxdan tanıyıram, demək olar ki, mətbuatda çıxan əksər şeirlərini izləmişəm. Neçə il önce çapdan çıxan şeir kitablarını da vərəqləmişəm, o şeir kitablarında Elnurun poetik axtarışları hiss olunurdu. Yalnız hiss olunurdu. Elə şeirləri vardı ki, cismi yerində, amma canı yox idi. Amma şairlik həm də məsuliyyət –sözə ehya vermək, təzə fikir söyləmək tələb edir və Elnur Uğur bu məsuliyyəti dərk elədi:

Daş altından qalxan otun  
Ümidi var yaşamağa.  
Hər sobanın odun-odun  
Ümidi var yaşamağa.

Yer döşəmə, səma tavan,  
Tən ortada boşluq hava.  
Quş qura bilirsə yuva,  
Ümidi var yaşamağa.

Ən böyük ağrı sevməkdi,  
Ayrılığı ilk kim əkdi?  
Bilsən, ölmək dirilməkdi,  
Ümidin var yaşamağa.

Yaşamağın – var olmağın mənası haqqında yüzlərlə şeirlər yazılıb və bundan sonra da yazılaceq. Amma Elnurun bu şeiri fikrin poetik ifadəsi baxımından maraq doğurur. Elnurun digər şeirlərində də belə düşündürücü məqamlara tez-tez rast gəlirik. Sırf düşüncədən doğan, amma ifadə etmək istədiyi fikri şeirin bədii təsvir ahənginə uyğunlaşdırın şeirlərdir bunlar. Elə bil Elnur onu narahat edən fikirləri oxucunun öhdəsinə buraxır. O, həyatın, gerçəkliliyin müxtəlif anımlarına, olaylarına müraciət edir:

Hər gün səhəri gülərək açmaq  
vaxtın intiharıdır.  
Ölümü öldürmək yaşamaqdır.  
Ölümü öldürməyə nə top mərmisinin,  
Nə qumbara qəlpəsinin gücü çatar.  
Ölümü öldürməyə bir göz qırpmı sevgi,  
bir ümid elçiliyi edər.  
Hər gün gecələr səni  
yadına salırsa xatirələr,  
yaşamağa dəyər!!!

Bu şeir təkcə fikir söyləmək xatırınə yazılmayıb, həm də fikrin ifadə tərzinə görə seçilir. Elə şeirdə “Ayrılığı ilk kim əkdi” misrası... “Ayrılığı saldın” ifadəsini həmişə eşitmışık, amma onu əkmək ifadəsi yenidir. Şeirdə “vaxtın intiharı”, “sənin nəzərlərində böyümək”, maraqlı deyimlərdir. Və əgər Elnurun hər şeirində bir və

ya bir neçə belə deyimlərə rast gəliriksə, çox gözəl!

Elnurun şeirlərini bir neçə bölgüyə ayırmak olar. Birinci bölgüdə şərti olaraq müstəqil fikirlərlə aşilan şeirlərdir ki, bu şeirlər Elnur Uğurun müəyyən bir anlayış haqqında düşündüklərini ifadə edir. Məsələn, o, insan sevincini “göz yaşlarında boğulmaq”, “anadan təzə doğulmaq” “sevinəndə adam o qədər təmiz olur ki, qanadı olsa, mələk deyərdim sevinənlərə” kimi ifadə edir. “Bir gecənin şeiri”ndə sənsizlik anlayışı lirik qəhrəmanın ayla, ulduzlarla, günəşlə paralel olaraq təqdim edilir. Yəni demək istəyir ki, sənsizlik, əslində, bundan doğan tənhalıq kainatı da darıxdır. Müstəqil fikirlərlə aşilan şeirlərində predmetləri mənalandırmaq, onları təşbeh və metafora ilə nümayiş etdirmək diqqəti xüsusilə cəlb edir və əlbəttə, şairin şairliyi elə bundadır. Və bir də Elnur assosiativ şeirə də meyil edir. Məsələn, “Sevdim” şeirini misal göstərə bilərəm:

Şimal qütbü kimi soyuq biriydim,  
Doğdun günəş kimi, isitdin məni.  
Əridim su oldum, qar dənəsiydim,  
Dağ boyda dərələr eşitdi məni.

Səni necə sevdim, necə, bilmədim?  
Həqiqət cavabsız bu sualdadır.  
O qardan əriyib su olanadək  
Olanım-qalanım hələ əldədir.

Gör hardan haracan gətirdin məni?  
Qar idim, doğradın damarlamı.  
Su kimi axıram, baxırsan, sudur,  
Su qarın qanıdır, eh, qarın qanı.

Assosiativ təfəkkür obrazlı təfəkkürün davamıdır və burada daha incə və zahirən daha mürəkkəb ümumiləşdirmələr diqqəti cəlb edir. Mərhum şair-tədqiqatçı Arif Abdullazadə yazdı ki, burada bənzəyən-

lə bənzədilən arasındaki “məsafə” daha uzun olur, mənə dərinliyi daha ləkənifadə tərzinə əsaslanır, ümumi məzmun, konkret hiss və fikir çox zaman yada salmaq və düşündürmək yolu ilə yaranır. “Səvdim” şeirləndə də Şimal qütbü və soyuqluq sevgililərə təşbih edilir və buna əks mənzərə günəş və isitmək metaforası yaranır. Günəş və istilik isə təbii ki, qarı və suyu əridəcək. Sevən adamın halı qar və su ilə təşbihlənir. Amma burada suyun qarın qanına təsbih edilməsi “bənzəyənlə bənzədilən arasındaki məsafənin” daha uzun olmasına şərtlənir. Su qarın qanı ola bilərmi? Burada assosiativ təfəkkür “ola bilər” sualına cavab verir. Və sonda “Böyük sevgilərin qandır sübutu”

Elnur Uğurun “Azərbaycan” jurnalının bir sayında da bir neçə şeiri ilə tanış oldum. “Şəhid qəbri” və “Abidə” şeirlərində fərqlənməyə can atır və hər iki şeirdə təzə söz deməyə çalışır.

Harda şəhid qəbri varsa,  
Vətən oradan başlanır.  
Vətən hər sərhəddə bitir,  
Şəhid qəbrində canlanır.

Baxırsan torpaq məzara,  
Altı diri, üstü diri.  
Bu məzar sabaha qapı,  
Bu məzar xalqın and yeri.

yaxud:

Xocalı-şəhid şəhər.  
Qar üstə bir gəlinin qırmızı yaylığı  
Vətən namusunun həyası idi, qızarırdı.  
Səndən keçənlər  
Özündən keçə bilməyənlərdi.  
Səndə güllələnənlər  
Əslində, ölümü güllələyənlərdi.

Elnur Uğur bir şair kimi artıq özünü təsdiq etmək mərhələsindədir və deyim ki,

bu proses başa çatır. Təbii ki, onun şeirləri arasında müəyyən “xıltlar” da nəzərə çarpır. Xüsusilə müəyyən bir fikrin mübahisəli məqamlarında qətiyyən onunla razılaşmışsan. Məsələn, “Sevmək” şeirində yazır: “Ən gözəl intihar yaşamaqdır”. –Burada intiharla yaşamaq arasında heç bir uyarlıq (birinin o birini təsdiq etməsi) yoxdur. Yaxud həmin şeirdə “Sevginin bir adı da kiçilməkdir elə” – mənfi bir anlayışı sevgi ilə tən tutmaq olarmı? Guya “insanlar kiçiləndə böyüyürler”. Bir də axı Füzuli babamız “kiçilməkdən” yox, “yox olmaqdan” söz açırdı (“Qəm diyarında əcəl peyki güzar etməz mana, Yox sanib varım məgər kim, etibar etməz mana”). Fikrimcə, onun “Eşq” adlı iki şeirində də bəzi fikri sona vardırmamaq natamamlığı hiss edilir. “Şeir gecəm”də fikir aydınlaşdır, amma sonda piçiltini “Yaradanın söz görkəmi” kimi mənalandırmaq məntiqə uyğun deyil...

Mən Elnur Uğur Abdiyevin bütün şeirlərindən söz aça bilmədim. Amma onun bir çox şeirlərini oxumaq kifayətdir ki, haqqında “o, şairdir” ifadəsini işlədəsən.

# İNĐİNİN SİMFONİYASI



**Məryəm BAĞIROVA**

Bir anlıq düşün... Sənin də heç vaxt qopara bilmədiyin, illərdir ardınca sürüyüb gəldiyin görünməz zəncirlərin varmı? Keçmişin acıları, qərarsızlıqları, peşmanlıqları.... Bəs gələcək? Hələ üz-üzə gəlmədiyin qorxular, gerçəkləşməmiş arzular... Hər birimiz, zamanın bu iki ucu arasında sıxlıb qalmışq, sanki nə tam olaraq keçmişdən qopa bilirik, nə də gələcəyə addımlamağa cəsarət edirik.

Hər gün Nurlan keçmişin ağırlığı ilə oyanır, gələcəyin qorxusu ilə yatırıdı. Xatırələri onu geriyə çəkir, xəyalları isə qarşısında bilinməz bir yola çağırırıdı. Həyatın həqiqi mənası, bəlkə də, indi idi, amma Nurlan bunu hələ dərk etməmişdi...

Nurlanın gələcəkdən bu qədər narahat olmasının kökündə uşaqlıqdan bəri yaşadığı travmalar dayanırdı. O, bu travmaların onun həyatına necə təsir etdiyini uzun müddət dərk edə bilməmişdi, lakin düşüncələri ona bu travmaların iç üzünü açmağa başlamışdı. Keçmişin kölgələri gələcəyi ona qaranlıq və təhlükə

kəli göstərirdi, çünkü o, keçmişdəki bəzi təcrübələrini hələ də tam olaraq qəbul edə bilməmişdi.

Nurlanın ən böyük travması atası ilə olan münasibətində gizlənmişdi. Atası həmişə sərt, tələbkar və qaydalara çox bağlı bir insan olmuşdu. O öz oğlu Nurlandan daim mükəmməllik gözləmiş, ona kiçik yaşlardan etibarən böyük məsuliyyətlər yükəmişdi. Nurlan atanının gözündə heç vaxt yetərli olmamış, daim tənqid və təzyiq altında böyümüşdü. O, uşaq vaxtlarından atanının sevgisini qazanmaq üçün nə qədər çalışsa da, bu arzusuna nail olmamışdı. Atası onu nə oxşayar, nə də bir dəfə olsun "Səni sevirəm" deyərdi. Hər doğum günü, hər uğuru sanki atanının gözündə əhəmiyyətsiz idi, bir təbrik, bir gülümsəmə belə çox görülürdü ona. Nurlan bir baxış, kiçik iliq söz arzulayırdı – bəlkə, bir dəfə onun da gözlərində qürur, sevgi görərdi. Amma o səs heç vaxt gəlmədi, o baxışlar heç vaxt ona yönəlmədi. Gecələr qaranlıqda göz yaşlarını gizlədərək atanının soyuq

baxışlarını düşünərdi. "Niyə?" – deyə öz-özünə sual verirdi. "Mən nəyi yanlış etdim?" Atasının sevgisizliyi onun ruhunda dərin, sağalmayan bir yara açmışdı. Hər il, hər uğur bu boşluğu daha da böyüdürdü, qəlbində bir uçuruma çevrilirdi. O nə qədər çalışsa da, atası heç vaxt onu olduğu kimi qəbul etmədi, ona yetərli olmadığını hiss etdirdi. Nurlanın ürəyi bir ömür boyu arzuladığı ata sevgisinin boşluğunda boğulurdu.

Hər dəfə bir işdə uğursuzluğa düçar olanda atasının sərt sözləri və məyusluğunu özünə daha çox qapadırdı. "Sən bunu bacarmalısan!", "Niyə başqa uşaqlar qədər ağıllı deyilsən?", "Sənin bu qədər zəif olmağın məni utandırır" – bu cümlələr onun uşaqlığında hər gün eşitdiyi sözlər idi. Hər dəfə atası ona belə sərt yanaşanda Nurlanın içində bir dərin qorxu yaranırdı: gələcəkdə də yetərsiz olacağı, heç vaxt atasının gözləntilərini qarşılıaya bilməyəcəyi qorxusu.

Nurlanın travmalarının başqa bir hissəsi isə atasının erkən itkisi ilə bağlı idi. Nurlan uşaq ikən atası ağır bir xəstəlik nəticəsində dünyasını dəyişmişdi. O hələ çox kiçik idi və bu itkini tam olaraq dərk edə bilməmişdi. Anası onun üçün həmişə bir güvən mənbəyi idi – atasının sərtliliyindən onu qoruyan, onu anlayan və qəbul edən tək insan idi. Anasının gedisi Nurlanın həyatında boşluq yaratdı. O özünü bu itkini həzm edə bilməyəcək qədər tənha və zəif hiss edirdi. Anasının ölümündən sonra Nurlan sanki bu dünyada tək qalmışdı. O, atasının sərt və duyğusuz yanaşmalarına qarşı daha çox həssaslaşmış, içində özünə qarşı dəyərsizlik hissi formalaşmışdı. Anasının məhəbbət dolu qucağı artıq yox idi və o bunun boşluğunu hiss etdikcə

həyat ona daha çətin gəlirdi. Gələcəyi düşünmək onun üçün ağırlı idi, çünkü bu itki ilə gələcəyin də eyni şəkildə onu yarıda buraxa biləcəyindən qorxurdu. O tez-tez atasının xatirələri ilə keçmişə səyahət edirdi. Keçmişdə anası ilə keçirdiyi hər bir an Nurlana qızıldan qiymətli gəlirdi. Amma bu xatirələr ona təsəlli verməkdən daha çox acı verirdi. Anası olmadıqca gələcək daha soyuq və təhlükəli görünürdü. O, gələcəkdə də belə itkilərlə üzləşəcəyindən qorxurdu. Bu, Nurlanın gələcəklə bağlı əsas narahatlıqlarından biri idi – itkilərin və yalnızlığın təkrarlanması.

İndi atası və anası həyatda deyildi, amma onun ruhunda dərin izlər qoymuşdular. Hər dəfə yeni bir addım atanda atasının sərt səsi qulaqlarında əks-səda verirdi. Ancaq bir tərəfdən də o, xatirələri itirmək istəmirdi. Onun bütün keçmişini, kimliyi bu xatirələrdə gizlənmişdi. Onlardan imtina etmək özündən imtina etmək idi.

Nurlan hər səhər işə gedərkən yolun kənarındaki ağacların altında oturan qocanı görməyə öyrəmişdi. Bu qoca sanki şəhərin səs-küyündən, qarma-qarışığından uzaqda öz dünyasına qərq olmuşdu. O elə bir tərzdə oturardı ki, elə bil həyatın keçmişindən nələrsə xatırlayır, düşüncələri isə onu uzaqlara aparırı. Onun hər zaman bir əlində təsbeh, o biri əlində isə səhifələri saralmış kiçik bir kitab olurdu. Bu qocanın simasında dərin kədər və təcrübə var idi. Nurlanın qocaya yaxınlaşması isə təsadüfi deyildi. O, çoxdan bu qocayla danışmaq, ondan həyatın sırrını öyrənmək istəyirdi. Bir səhər yenə onu yerində görəndə içindəki maraqla ona tərəf addımladı. Qoca başını qaldırıb Nurlana baxdı və gülüməsədi.

Salam, – dedi, – Nurlan yavaşça – “Hər səhər sizi burada görürəm. Bir neçə dəqiqə vaxtınızı ala bilərəm?”

Qoca başını tərpədib təsbehi barmaqlarının arasında firlatmağa davam etdi.

Nurlan onun yanında oturdu və nədən başlayacağını düşünərək susdu. Qoca bu səssizliyi hiss edib öz yaşıdalılarından danışmağa başladı, elə bir səmimiyyətlə ki, sanki uzun müddət kimsəylə ürəyini bölüşməmişdi.

– Həyat qəribə yoldur, bala, – deyə başladı qoca. Bəzən elə vaxtlar olur ki, sanki zaman bircə anda dayanır. Gözləyirsən, amma heç nə dəyişmir. O anlarda öz keçmişinə qayıdırısan, xatirələr səni sarmalayır.

Nurlan qocanın hər cümləsini diqqətlə dinləyir, onun danışdıqları ilə öz həyatını müqayisə edirdi. Qocanın sözlərində dərin bir həqiqət var idi.

– Mənəcə, xatirələr də yoldasdır, – dedi Nurlan. – Hər an bizə bir şey öyrətmək üçün bizimlə bərabər gəlir. Qoca başını tərpədib təsbehi əlində saxlayaraq dedi:

– Düz deyirsən, oğlum. Xatirələr bəzən bizi yükləsə də, onlar bizim özümüzdür. Biz onlardan qaça bilmərik, çünki onlarsız kim olduğumuzu da unudarıq. Keçmiş sənə dərsdir, gələcək isə bir xəyal, oğul. Əslində, hər kəs zamanda səyahət edir, xatirələri ilə keçmişə, xəyalları ilə gələcəyə... Lakin əsl sual budur: İndiki zamanda, indi və burada tam var ola bilirsənmi?

Nurlan qocanın sözlərini düşündü. O, keçmişini ilə barışa bilməmişdi, amma gələcəyi də tam olaraq idarə edə bilmirdi. Qoca isə yenidən davam etdi:

– Keçmiş sənə öyrətdi ki, həyat sərtdir. Gələcək isə sənə hələ heç nə öyrətməyiib. Amma bir şey var ki, sən indi yaşayırsan.

Bu anı dərk etmədikcə nə keçmişin dərslərini qəbul edə bilərsən, nə də gələcəyin şanslarını dəyərləndirə.

Qoca yavaşça gülümşədi və başını təsdiq mənasında tərpətdi. “Çətin deyil, oğlum. İnsanlar çox zaman keçmişin acısını və gələcəyin ümidiini özləri ilə daşıyır. Amma ən vacibi indini hiss etməkdir. İndi... bu an... o, həyatın simfoniyasının ən vacib notudur.”

Bu sözlər Nurlanın ruhuna toxundu. Qoca davam edirdi: “Hər bir yaşadığımız an bizə dərs verir, oğlum. Sən indini anladıqca o, keçmişin ağrısını da, gələcəyin qeyri-müəyyənliyini də sakitləşdirəcək.”

Bu görüşdən sonra Nurlan Qocanın yanına tez-tez gəlirdi. Hər dəfə bir sual, bir müdrik cavab ilə geri dönürdü. Qoca ona yalnız həyatın izahını vermir, həm də onu öz içində olan güclə tanış edirdi. Həyatın ritmini, simfoniyasını duymağın öyrədirdi.

“İndinin simfoniyası,” deyirdi qoca, “ancaq onu dinləməyə qərar verəndə səni öz sehrinə alar”.

Nurlan ilk dəfə olaraq dərin bir nəfəs aldı. O hələ də keçmişin zəncirlərindən tam qurtula bilməmişdi, amma qocanın sözləri ona yeni bir şey öyrətmişdi: “Keçmiş dərsdir, gələcək isə ümid”. Ancaq indi onun əlində olan tək şey indiki zaman idi, və o bu anı anlamadan nə öz keçmişini ilə barışacaq, nə də gələcəklə bağlı xəyallarına sarılı biləcəkdi.

Nurlanın qoca ilə növbəti səhbətində gələcəklə bağlı bu narahatlıqlar üzə çıxdı. O, nəhayət, ürəyindəki sıxıntını açıq şəkildə dilə gətirdi:

– “Gələcək barədə düşündükcə qorxu içində oluram. Gələcəyin mənim üçün yaxşı bir şey gətirəcəyinə inanmırıam. Hər dəfə nə isə planlaşdıranda beynimdə

uğursuzluqlar canlanır. Sanki həyatımın qabağında bir uçurum var və hər adımdımda ona yaxınlaşırıam.”

Qoca, hər zamanki kimi, Nurlanı səbirlə dinlədi. Bu narahatlıq qocaya tanış idi, çünki o da öz gəncliyində eyni qorxularla üzləşmişdi. Sakit bir səs tonu ilə dedi:

— Gələcək heç vaxt tam nəzarətimizdə olmayıb və olmayacaq da. Gələcəyi düşünmək yaxşıdır, amma onu narahatlıq mənbəyi kimi deyil, ümid dolu bir xəyal kimi düşünməlisən. Çünkü narahatlıq sənə gələcəyin heç bir faydasını verməyəcək, yalnız indini yaşamağı əlindən alacaq. Bu sözlər Nurlan üçün düşündürücü idi. Qocanın dediyi kimi, gələcəyi hər zaman təhlükə kimi görürdü və onun bu gününü yaşamasına mane olurdu. O, gələcəyin gətirəcəyi bütün uğursuzluqlara qarşı sanki mübarizə aparmaq istəyirdi.

Nurlan bir daha qocanın sözləri üzərində düşünərkən ürəyində hələ də gələcək haqqında narahatlıqlar olduğunu hiss edirdi. Amma eyni zamanda o başa düşdü ki, gələcəyin qorxuları ilə mübarizə aparmaq üçün ilk addım keçmişdəki kimi, gələcəyi də olduğu kimi qəbul etməkdir. O, gələcəyin tamamilə naməlum olduğunu qəbul etməli, lakin onu narahatlıq və qorxu ilə deyil, fürsət və ümidlə qarşılamağa həyat həmişə sürprizlərlə doludur.

Nurlan yavaş-yavaş dərk edirdi ki, onun gələcəklə bağlı narahatlığı, əslində, keçmişdən gəlir. Atasının sərt tənqidləri, anasının itkisi, uşaqlıqdan gələn boşluq bu qorxuların təməlini təşkil edirdi. Amma indi o öz həyatının rəhbəri olmalı idi. Gələcək nə gətirəcəksə, gətirsin — o bu vəziyyəti qəbul edib qarşılamağa Gələcəyi qorxu ilə deyil, cəsarət və inamlı

karşılamağa idi. Əgər o, indiki anda var ola bilərsə, gələcəkdə baş verənlərə qarşı da daha hazırlıqlı olardı.

Sonra Nurlan kəndin ortasında kiçik bir dükən sahibiylə qarşılışdı. Yaşlı qadın ona kənddəki dəyişikliklərdən danışdı. O, həyatda nəyin sabit qaldığını, nəyin dəyişdiyini izah edirdi:

— Hər nəsil bir əvvəlkini əvəz edir, biz, sadəcə, keçib gedirik.

Bu sözlər də Nurlanın ağlında bir iz buraxdı. O hələ də nə keçmişini, nə də gələcəyini tam olaraq idarə edə bilməsə də, yaşlı qadının sadə, lakin dərin fikirləri onun gözünü bir az da açmışdı.

Bir neçə gün sonra Nurlan bir gəncə qarşılışdı. Gənc həyat dolu idi, o, gələcək haqqında xəyallar qururdu və bunları həyata keçirəcəyinə əmin idi. Nurlan gəncdən gələcəkdən qorxub-qorxmadiğını soruşdu:

— Qorxmaq nədir ki? Gələcək hələ yaşanmayıb. Nə üçün yaşanmamış bir şeydən qorxaq ki? — deyə gənc təəccübə cavab verdi. Onun bu güclü sözləri Nurlan düşündürdü. Həqiqətən, niyə qorxmalı idi? Gələcək hələ mövcud deyildi, amma o, keçmiş barəsində düşündükçə keçmişin ağırlığı altında əzilirdi.

Nurlan hələ uzun bir yolun başlangıcında idi, amma o artıq gələcəyin qeyri-müəyyənliliyini qəbul etməyi, onunla dost olmayı öyrənirdi. Gələcəkdən qorxmaq yerinə, ona ümidlə baxmağı öyrənirdi. Nurlan yenidən qocanın sözlərini xatırladı. Qoca demişdi ki, hər şeyin açarı indiki anı dərk etməkdir. Amma bu anı necə dərk etmək olar? Keçmiş xatırələr insanın zehnini tutub buraxmadıqca, gələcəyin qeyri-müəyyənliliyi insanı təhdid etdikcə indiki anın həqiqi mənasını necə yaşamaq

mümkündür? Bu suallar Nurlanı dərin düşüncələrə qərq etdi.

Nurlan artıq dərk etdi ki, qocanın ona verdiyi məsləhətlərin arxasında yatan məna, sadəcə, keçmişin və gələcəyin yüksəklərindən qurtulmaq deyil, onları olduğu kimi qəbul etməkdir. Keçmiş unutmağa ehtiyac yoxdur, çünki keçmiş bizim bir hissəmizdir. Gələcəyi də tamamilə planlaşdırmağa gərək yoxdur, çünki o hələ mövcud deyil. Əsas məsələ bu iki zamandan asılı qalmadan indiki anda var olmaqdır. O, keçmişdəki səhv'lərindən öyrənməli idi, amma onları təkrar yaşamaqla özünü məhv etməməli idi. Eyni zamanda gələcəyin qaranlığına da çox dərin bir mənfi məna yükləməməli idi. Gələcək bir şansdır, lakin heç bir zəmanəti yoxdur. O, gələcəyi qəbul etmək üçün açıq olmalı, lakin qorxularına təslim olmamalı idi. Həyat bir az risk deməkdir və bu riski qəbul etmədən tam mənası ilə yaşamaq mümkün deyil.

Nurlan bu düşüncələrlə kəndin təpələrinə doğru addımlayırdı. Günəş artıq batmaq üzrə idi, lakin bu onun içindəki yeni bir oyanışın başlanğıcı idi. Təpələrin ucunda dayanıb günün batmağını seyr edərkən o, nəhayət, başa düşdü ki, keçmiş və gələcək həmişə olacaq, amma insanın öz qərarları ilə indiki zamanda necə davranacağı hər şeyin təməlini təşkil edir. Həyat ona həm keçmişin dərslərini, həm də gələcəyin ümidsizliyini eyni anda vermişdi. Amma onun əsl aza-dlığı, keçmişin ağırlığı və gələcəyin qaranlığı ilə deyil, hazırda nə etdiyində idi. O, keçmişini dərk edib gələcəyinə hazır olmaqla indiki anı yaşamağı öyrəndi. Nurlan bir daha keçmişin zəncirlərinə qayıtmaya-cağını, gələcəyin qorxusunu isə bir kənara

ataraq hər bir anı bütünlükə yaşayacağını dərk etdi.

Aradan illər keçdi. Nurlan həyatında böyük bir dönüş yaşamışdı. Bir vaxtlar keçmişin kölgələri onu boğurdu, amma indi o, daha güclü və daha dərin bir insan idi. Hərdən keçmiş xatırlasa da, artıq o xatırələr onu incitmirdi. O, atasını bağışlamış, öz içindəki yaraları sağlamışdı. Bu gün Nurlan böyük və nüfuzlu bir mərkəzin rəhbəridi – orada uşaqlara və gənclərə psixoloji dəstək göstərir, onlara çətinliklərlə üzləşdikdə necə ayaqda qalmağı öyrəndirdi. Öz təcrübəsi ni bölüşmək, uşaqlara güvən vermək onun həyatının ən böyük məqsədinə çevrilmişdi. Nurlanın səsində, hərəkətlərində bir zamanlar özü kimi itirilmiş insanlara yol göstərmək arzusunun alovu vardı.

Nurlan uzun illərdir daşıdığı ağırlığı, nəhayət, üzərindən atdığı anı heç vaxt unutmayaqdı. Gözlərinin önündə atasının silueti dayanırdı – bir zamanlar ona ağrı gətirən, ürəyində acı xatırələr buraxan həmin insan. Amma bu dəfə o, qəlbində nifrət və ya kədər hiss etmirdi. Əksinə, qəlbində bir bağışlama istəyi alovlanmışdı. "Hər kəsin öz yaraları var," düşündü. Atasının etdiyi səhv'ləri onun öz yaralarının nəticəsi kimi qəbul etmək Nurlana daha böyük bir anlayış gətirmişdi. Bir vaxtlar onu sixan keçmiş indi Nurlana güc vermişdi. O, artıq keçmişinin əsiri deyildi. Özünü azad hiss edirdi və gələcək haqqında narahat olmaq əvəzinə, indiki anı yaşamağı öyrənmişdi. Bu gün o, xəyalları ilə yaşayan bir insana çevrilmişdi. Keçmişini anlamاق və onu bağışlamaqla böyümüşdü. Və indi onun kimi çətinliklər yaşayanlara dəstək olaraq öz təcrübəsini başqalarına öyrəndi. Nurlanın keçdiyi yolda bir həqiqət var: keçmişini qəbul et, gələcəyindən qorxma,

amma ən əsası – indiki ani yaşa. Keçmişin zəncirlərini qırıb gələcəyin yükünü daşımağı dayandırmaq mümkünürmü? Axı biz hamımız keçmişdəki xatirələrimizlə addımlayır, gələcəklə bağlı xəyallarımıza sarılırıq. Ancaq çoxumuz indiki ani yaşamırıq. Həyat daim bizi zamanın bu iki ucu arasında dartır və biz ya peşmançılıqla, ya da qorxuya addımlayıraq.

Bütün keçmiş və gələcək düşünələrimizi bir kənara qoyub hazırda, indi, olduğumuz yerdə tam olaraq nə qədər var ola bilirik? Ən vacib anlar – sənin indi yaşadığın anlardır. Keçmiş dəyişdirə bilmərik, gələcəyi isə tamamilə idarə edə bilmərik. Amma bu an sənin ixtiyarındadır. Bunu anlamamaqla nələr itiririk?

İndinin simfoniyasının notlarını hiss edin, hər anın melodiyasında öz yolunuzu tapın və gələcəyinizin harmoniyasını qu-run.



## İlkin ƏHMƏDOĞLU

### ŞƏKLİNİ ÇƏKMİŞƏM

Dənizdə çəkmişəm şəklini.  
Çəkmişəm dupduru  
dənizin ləpələrinə...  
Ətrini səpmışəm  
Bakının bəyaz gecələrinə.  
Gözlərinin rəngini  
Xəzərdə axtarmışam.  
Ürəyimdə sevda çiçəyi  
Aydan, gündən nur alıb.  
Palitra yaratmışam  
Ürəyimin içi boyda.  
Şəklini çəkmişəm  
Bu dənizin özü boyda...

### MƏN SUSDUM

Mən susdum,  
susmaz ürək.  
Qasırğasovurar, inləyər ruzigar,  
içimdə bir hiss, bir şeir qaynar  
bu gecə...  
Kimsə bilməz, kimsə  
duymaz, susaram.

Susar mənimlə həsrət,  
susar mənimlə səbir,  
susar həyat, susar zaman...  
Acılarım dinər, danışar,  
kimsə duymaz  
dörd divardan başqa...

### QARAYLA AĞ ARASINDA QALMIŞAM

Bir təpədən boylanıram dörd yana,  
Aranla dağ arasında qalmışam.  
Keçidlərim dumanlandı gözümde,  
Bağçayla bağ arasında qalmışam.

Arzularım saçlarını yolubdu,  
Tale yolum o tay – bu tay olubdu,  
Ümidlərim Araz-Araz solubdu,  
Sol ilə sağ arasında qalmışam.

Açılmayıf fikirlərdən gül üzüm,  
Qərarsızdı aylı gecəm, gündüzüm,  
Hərdən məni zilə çəkir öz sözüm,  
Qarayla ağ arasında qalmışam.



## SƏNİ GÖZLƏRİMƏ ÇƏKDİM

Mən səni gözlərimə çəkdim,  
Xəbərin olsun.  
Gəl, artıq qalma uzaqlarda...  
Tut əllərimi,  
Dözmürəm yoxluğuna.  
Rəsmimi ürəyimə çəkdim,  
Gəl sən də çək məni  
Gözlərinə, ürəyinə....  
Səni yağışlara, buludlara –  
Lap uzaqlara çəkdim...  
Səni kitablara,  
divarlara çəkdim.  
Gəl sən də məni  
həsrətinə çək...

**QEYSDƏN MƏCNUNA:  
TƏSƏVVÜFÜN  
MİSTİK ZAMAN  
MODELİ  
KONTEKSTİNDƏ  
SUBYEKTİN SUFİ  
TRANSFORMASIYASI**

**(3-cü məqalə)**

**Sərxan XAVƏRİ**

*Filologiya elmləri doktoru*

Təsəvvüfün təqdim etdiyi mistik zaman modelinə görə, zaman dairəvi trayektoriya boyunca vahiddən parçalanmaya (nüzul və ya involyusiya) və yenidən parçalanmadan vahidə (üruc və ya evolyusiya) marşrutu üzrə gedir. Hərəkətdə olan Zaman ilkinliyində vahid olanı parçalanmaya doğru qovduqca fərqləndirici xüsusiyyətlər üzə çıxarır. Bu fərqli xüsusiyyətlər ilkin ümumi başlanğıcdan uzaqlaşmanın elə bir həddinə çatır ki, artıq onlar arasında ümumilik görünməz olur. Və bu nöqtədən evolyusiya başlayır...

Evolysiya mərhələsinə fərqlərin tədqici azalması, ümumiliyin isə artması xasdır. İlkin ümumilik mənəvi başlanğıcıdır. İnvolyusiyadan evolyusiyaya keçid isə mənəvi başlanğıcdan uzaqlığın kulminasiya həddi olmaq etibarı ilə ən qatı materiallıq momentidir. Ona görə də evolyusiya mərhələsində kəsrətdən vəhdətə doğru gedən yol dünyəvilikdən mənəviyə doğru da gedən yoldur. Məşhur

mütəsəvviflərdən olan Cüneyd Bağdadidən «son nədir?» – deyə soruşulduqda «əvvələ dönməkdir» – cavabını verir.

Təsəvvüfün inkişaf haqqında irəli sürdüyü konsepsiya (kəsrətdən vəhdətə, materiallıqdan ilkin mənəviyə) Şərq poetik təfəkkürünün inkişaf qanuna uyğunluğunu, bu inkişafın müxtəlif mərhələlərində təsəvvüfün xarakterini, lap elə təsəvvüfi şeirin struktur mürəkkəbliyini şərh etməyə imkan verir. Müsəlman Şərqinin poetik fikri fərqli təmayüllərin vahid məcrada vəhdətinə doğru can atıb, Müsəlman Renaissance deyilən hadisə isə bu təmayüllərin ən kamil vəhdətə nail olduğu dövrlərdə yaranıb. Bu kontekstdə Füzuli rezonansı ən kamil evolyusiya aktıdır. Biz Füzulini evolyusiya aktı hesab edərkən onun türklük miqyasında məlum nəhəng missiyasını, ayrılıqda Azərbaycan bədii fikrinin inkişafında oynadığı rolу deyil, poeziyasının vəhdəti təmsil etməsini nəzərdə tuturuq. Bu vəhdət Füzuliyə qədər

involyusiya mərhələsini yaşayan və fərqli təmayüllərlə seçilən poetik fikrin Füzuli yaradıcılığı timsalında birləşməsindən tutmuş, bədii mətnin strukturunda poetik və fəlsəfi planın sintezinə qədər özünü göstərir. Poetik fikrimizin ayrı-ayrı təmayüllərinin Füzuli şeiri timsalında vahidləşməsi estetik bühlurlaşma ilə paralel gedir. Artıq Azərbaycan ədəbi-nəzəri fikri Yaşar Qarayevin timsalında bu aspektdən müşahidələrin nəticəsini bitkin nəzəri qənaət kimi təqdim edir: «İlahi» və «təbii» dünyaların hər ikisi Füzulidə bir yerdədir, biri zahirdə görünəndə digəri alt qatda görünür. «İki dünyada» yaşayan şairin bir dünyada yaşayan adı bəşərdən fərqi də elə budur. Daha doğrusu, burada empirik fərdilik yoxdur, mənəvi vəhdət, kosmizm və qloballıq var». Füzulidə belə bir mənəvi vəhdəti ən müxtəlif baxış bucağından izləmək mümkündür. Biccə, daha səmərəli üsul poetik və təsəvvüfi məzmunun vəhdəti fonundan yanaşmadır. Çünkü bu yönən yanaşmada bədii təfəkkürün struktur modeli, orada təsəvvüfun mövqeyi haqqında daha dolğun təsəvvür yaranır və ümumən «Füzuli və təsəvvüf» probleminin çox qaranlıq cəhətləri aydınlaşır. Həm də artıq təsəvvüfşunaslıqda sufi məzmunlu hesab edilən (məhz hesab edilən) bədii mətnə bu aspektdən yanaşmanın, mükəmməl olmasa da, müəyyən prinsipləri formalasmışdır. Füzulişunaslıqda «Füzuli və sufizm» problemi haqqında kifayət qədər tədqiqat aparılıb, son nəticədə istər türk, istər Azərbaycan, istərsə də Avropa alimləri şairin obrazlar sisteminin sufi poeziyası bazasına əsaslanmasını təsdiq etmişlər. Lakin belə bir elmi yekdilliliklə yanaşı, bu problem barədə əsasən iki mülahizə mövcuddur:

1. Füzuli sufi simvollarından təriqətə mənsub olan şairlər kimi İlahi eşqi tərənnüm etmək naminə istifadə edib - Füzuli sufidir.

2. Füzuli sufi simvolikasını lirik qəhrəmanın məşuqəyə yüksək eşqini tərənnüm etməkdən ötrü adı poetik vasitə kimi işlədib - Füzuli sufi deyil.

Şairin hansısa sufi təriqətlərdən birinə mənsubluğunu və ya rəğbətini təsdiq edən heç bir tarixi fakt mövcud deyil. Lakin bununla yanaşı, Füzulinin irihəcmli əsərlərindən olan «Bəngü-Badə», «Rind və Zahid», «Səhhət və Mərəz», «Yeddi cam» kimi allegorik məzmunlu əsərlərində ənənəvi sufi-panteist konsepsiya yığcam süjet xətti daxilində öz bədii ifadəsini tapmışdır. Bu əsərlərdə ayrı-ayrı obrazların allegorik planda ifadəsi vasitəsilə şairin öz dünyagörüşünün təsiri altında qismən dəyişən sufi konsepsiya bütöv sistem xarakterlidir. Ruhi-mənəvi ekstazın texniki stimulu kimi musiqiyə böyük əhəmiyyət verən şair («Həft cam») XIII əsrin dahi sufi şairi Cəlaləddin Rumi mistik məktəbinin (mövləviyyə) əsas ruhunu və ideyalarını təbliğ edir. «Səhhət və Mərəz» əsərində isə ruhun öz əzəli mənşəyi ilə vəhdət təşkil edərək fənaya qovuşması ideyası sufi eposçuluğu ənənəsində Əttarin «Məntiqüt-teyr» əsərini assosiasiya edir. Əgər «Məntiqüt-teyr»də quşların əfsanəvi Simurq axtarışından, sonda uzun məşəq-qətlərdən sonra bu əfsanəvi padşahın onların özü olduğundan söhbət açılırsa (fars dilində si-otuz, mürğ isə quşdur), «Səhhət və Mərəz»də ruhla səfa ayinəsində görünən hüsnün vəhdətindən söz açılır. Şairin «Rind və Zahid» əsərində isə bir-birindən fərqli iki dünyagörüş - rindlik və zahidlik müqayisə edilir və onların bir-biri ilə zənginləşməsindən yaranan sufi-fəlsəfi konsepsiya ön plana çıxarılır. Rindanə ovqatın qabarıqlığı ilə seçilən «Bəngü-Badə»də də məcazi mənada götürülən şərabın üstünlüklerindən söhbət açılır. Mistik aşıqlə Allah arasında vəhdəti mümkünlaşdırıb ilahi eşqin simvolu şərab

ilahiliyin rəmzi kimi faktlaşır. Onun lirik əsərləri içərisində də doktrial səciyyəli elə mülahizələr mövcuddur ki, şairin birbaşa sufi eşqinin tərənnümçüsü olduğuna şahidlik edir. «Qəd ənarəl», «Keç», «Bəkləriz», «Fəqr mülkün tut» və s. «traktat səciyyəli» (T. Hacıyeva) əsərlərin təsəvvüfi konsepsiyadan bəhrələnməsinə heç bir şübhə yoxdur. Bu əsərlərin ideyası təsəvvüf təliminin ayrı-ayrı istiqamətlərini özündə əks etdirir. Bu tip əsərlər şairin ümumi yaradıcılığı timsalında azlıq təşkil etdiyindən aşiqanə əsərlərin dünyəvi, yalnız traktat səciyyəli əsərlərin sufi məzmunlu hesab edilməsi də özünü doğrultmur, istər-istəməz birtərəfli şəkildə Füzulini dünyəvi eşqin tərənnümçüsünü hesab etməyə gətirib çıxarır. Dünyəvi məhəbbəti həyatda ola biləcək ən ali dəyər kimi qiymətləndirib şairin də bu ali dəyərin tərənnümçüsü kimi başa düşülməsi təcrübəsi ilə ədəbiyyatşunaslığımız tanışdır və bu təcrübə problemə yenidən qayıtmağı bir daha zərurətə çevirir. Məhz belə bir zərurətin nəticəsi olaraq son on ildə Füzuli poeziyasına bu aspektən yanaşma meyilləri tədqiqatçılar arasında kifayət qədər güclənib.

Təsəvvüfşunaslıqda normativləşən qənaətə görə, poetik bühlurluq, xalis estetiklik kəsb edən mətnədə poetik və metafizik olmaq etibarilə iki pilləli məzmun mövcuddur. Belə mətnədə obrazlar ümumanlaşmışlıq səviyyəyə məxsus poetik və mistik təcrübəni əks etdirən fəlsəfi olmaqla iki müxtəlif strukturda mövcud olur. Bu strukturlar arasında isə simvol əlaqələndirici həlqə rolunu oynayır. Təsəvvüf şeirinin Xətaiyə qədərki mərhələsində poetik-sufi mətnin bu strukturları arasında sərhədlər aydın sezikməkdə idi. Lakin tədricən vahid məcrada bütövləşən və bühlurlaşan poetik təfəkkürdə bu planlar arasında sərhədlər silinir, poeziya yekcins xarakter kəsb edir.

Belə yekcinslik bədii mətnədə simvolun işarə etdiyinin (ilahi eşq, vəhdət, fəna, kəsrət və s.) simvol predmetinin özü ilə (şərab, sərv, dodaq, yanaq və s.) əvəz-lənməsində əksini tapır. Sufi şeirinin bu mərhələsini ərəb poeziyasında İbn əl Fərid (XIII əsr), fars poeziyasında Hafız (XIV əsr), türk poeziyasında isə Füzuli (XVI əsr) təmsil edir. Füzulidə əvvəlki iki şairdən fərqli olaraq ikiplanlılıq hərəsi ayrılıqda həndəsi mükəmməllilik, bir-biri ilə münasibətdə isə elə vəhdət təşkil edir ki, poetik planın harada qurtarib sufi-fəlsəfi planın haradan başlandığını sezmək olmur. Başqa sözlə, poetik planın mükəmməlliyi daxili təsəvvüf məzmunla şərtlənsə də, daxili qatın özünə nüfuz etməyə imkan vermir.

Füzuli fars dilindəki «Divan»ının dibaçəsində yazır: «Bir neçə gecə özümü təfəkkür atəsi içində əritdim və fars qəzelləri divanını tərtib etdim ki, həm kamil müdəqqiqlər onun üstüörtülü gözəl məzmunundan həzz alsınlar, həm də sadədil zəriflər onun zövq ziyafətindən paylarını götürsünlər». Deməli, şair özü oxucu auditoriyasını iki zümrəyə ayırır: sadədil zəriflər və kamil müdəqqiqlər (tədqiqatçılar). Eyni zamanda vahid mətnədə hər iki zümrənin estetik zövqünü təmin etmək kimi şairdən böyük poetik istedad və ağır zəhmət tələb edən vəzifəni də qarşısına məqsəd qoyduğunu bildirir. Füzulinəşnaslıqda onun təsəvvüflə əlaqəsi barədə bir- birindən fərqli iki mülahizənin meydana çıxmasının səbəblərindən biri də «dərun-birun», «məzmun-ibarə», «mə-na-surət» ifadələrinin müasir ədəbiyyatşunaslığının məzmun və forma anlayışı ilə eyniləşdirilməsidir. Halbuki, bugünkü anlamda məzmun və forma anlayışları Füzuli şeirinin hər iki qatına eyni dərəcədə aid oluna bilər.

Sənəti Tanrıya çevirən başlıca xüsusiyyət poetik bühlurluq və dini məzmunla yanaşı, həm də bədii formanın mükəmməlliyidir. Bədii forma mükəmməlliyyəti Füzulinin şüurlu şəkildə qarşısına məqsəd qoyduğu və əlinə qələm aldığı gündən sonadək sadiq qaldığı niyyət olub. Şair bu barədə əsərlərində ətraflı məlumat verir. Tədqiqatçılar da şairin «filoloji zəhmətkeşliyini» dönə-dönə vurğulayıblar. Lakin Füzuli şeirlərinin çox planlılığını, bu planların bir-biri ilə həndəsi uyarlılığını- bir sözlə, obraz mükəmməlliyini yalnız zəhmətin nəticəsi də hesab etmək doğru olmazdı. Füzulidə bədii forma mükəmməlliyini şərtləndirən başlıca xüsusiyyət bədii yaradıcılığa sövq edən daxili ideyanın kamilliyi və mənəvi yaştanının dərinliyidir. Əgər mənəvi yaştı sənət aktına çevriləməli olan səviyyədədirse, onda münasib formanı da müəyyənləşdirir. Füzulinin hər bir qəzəlini könül mülkünün özündən kənara ötürdüyü mənəvi yaştından ayrılan enerji də hesab etmək olar. Və o, bədii mətnə çevrilmə prosesinin özündəcə mükəmməl ifadə formasının tapılmasına kömək edir. Dərd potensiallıq mərhələsində (hələ şeirə çevrilməmişdən əvvəl) poetik dünyaduyumun məntiqi ilə yaşınlıdır. Ona görə də aktivləşdiyi, şeirə çevrildiyi andaca formanı da tapır. Əlbəttə, bu məqamda Şərq poeziyasının uzunəsrlik sufi və poetik məzmunu ifadə təcrübəsinin də həllədici rolunu nəzərdən qaçırmamaq olmaz.

Füzuli eşqinin xarakteri barədəki mübahisələrdə «təsəvvüfi», «dünyəvi» qəlibləri tez-tez ifadə olunur. Mətnin ikiplanlılığı bir daha təsdiq edir ki, şairin eşqini mütləq şəkildə bunlardan yalnız biri hesab etmək hər iki halda yanlışdır. Son dövr ədəbiyyatşünaslığımızda klassik irsə münasibətdə yaranmaqdə olan ifrat tendensiyaları sezən A.Rüstəmova çox

doğru olaraq qeyd edir: «Bir vaxtlar marksist-leninçi ehkamlar bizi mənəviyyatdan, ruhdan, Tanrıdan uzaqlaşdırırırdı. İndi idealist fəlsəfəyə həddindən artıq aludəçilik bizi Yer, Təbiət və İnsan realiyasından təcrid edir. Hər iki halda da klassik uduzur – onun bütövlüyüünə, həqiqətinə hər iki halda xələl gəlir...» Zahidin Allaha təmənnalı məhəbbəti ilə aşiqin məşuqəyə cismani ehtirası eyni dərəcədə naqışlıdır. Allaha təmənnadan uzaq eşq və gözələ ehtirasdan arınan məhəbbət isə eyni bir kamillik zirvəsidir. Füzuli eşqi də belə bir kamillik zirvəsindən dəyərləndirilməlidir.

Eşqin belə bir zirvədən dəyərləndirilməsinin ən böyük nümunəsi isə «Leyli və Məcnun» dastanıdır. «Leyli və Məcnun» Füzuli poeziyasında onun fəlsəfi dünyagörüşü, eşq konsepsiyası və bu konsepsiya daxilində təsəvvüfun mövqeyini eks etdirmək baxımından dini məzmunlu, irihəcmli əsərlərindən («Mətləül-etiqad», «Hədiqətüs-süəda», «Hədisi-ərbəin») daha çox əhəmiyyətlidir. Poemada təsəvvüf konsepsiyası, fəlsəfə bütün süjet xəttini özünə tabe etdirən hakim mövqedə deyil, bədiiliyin daxilindədir. Lakin «vasitəçi», «zahiri qabıq» səciyyəli də deyil. Eşqin ən ali mərhələsinin təsviri üçün daxili anlamdadır. Həm də fəlsəfi ideyanın poemadakı belə səciyyəsi ümumən təsəvvüfun Füzuli bədii düşüncəsindəki mövqeyi ilə şərtlənir. Şair əsərin girişində «Əfsanə bəhanəsilə raz ərz etdiyini» qeyd edir: Tutsam tələbi-həqiqətə rahi-məcaz, Əfsanə bəhanəsilə ərz etsəm raz, Leyli səbəbilə vəsfin etsəm ağız, Məcnun dili ilə etsəm izhari-niyaz.

«Leyli və Məcnun» əsərindəki eşqi mütləq şəkildə ilahi eşq hesab etmək də doğru deyil. Əsərdə eşq dünyəvilikdən ilahiliyə doğru təkamüldə verilmişdir və bizcə, əsərin təhlili də bu aspektədə aparılmalıdır.

Təsəvvüf təlimində mənəvi təkmil-ləşmənin şəriətdən sonrakı üç mərhələsinə uyğun olaraq (təriqət, mərifət, həqiqət) əsərdə də eşqin təkamülü üç mərhələni ayırib fərqləndirməyə imkan verir:

1. Dünyəvi məhəbbət
2. Dünyəvi məhəbbətdən ilahi eşqə keçid

### 3. İlahi eşq.

Əsərdə birinci mərhələ Məcnun dünyaya gələndən («Bu tuğrayı misali – məhəbbətdir və dibaçeyi-divani möhnətdir») Kəbədəki dua səhnəsinə qədərki («Bu Məcnuni-biçarənin Kəbəyə üz urduğudur və minacatla sevdası artlığıdır») süjet xəttini əhatə edir. Qəbilə başçısının yeniyetmə övladı Qeysin məktəbdə Leyli ilə tanışlığı, bir-birinə könül vermələri iki gəncin bir-birinə olan ülvi məhəbbətidir. Bu mərhələdə nə Leyli simvolik obraz, nə də Qeys Tanrı aşığıdır. Şairin Leylini təsvir edərkən işlətdiyi epitetlər onun real həyatdan gəldiyini (prototipliyini) bir daha sübut edir:

Şahbaz baxışlı, ahu gözlü,  
Şirin hərəkətli, şəhd sözlü.  
Rahü-rəvişi müdam əməzə,  
Başdan-ayağa təmam əməzə.

Ayuqca şəklü xoşca peykər,  
Yaxşıca sənəm, gözəlcə dilbər,  
Aləm səri-muyinin tüfeyli,  
Məhbubeyi-aləm, adı Leyli.

Eyni zamanda Qeyslə Leylinin ilkin məhəbbət «oyunları» yeniyetmələrin yaş həddinə uyğun, olduqca real planda təsvir edilir:

Çün lövhələr üzrə xətt yazardı,  
Əmdən xəttini qələt yazardı.  
Yəni ki, xəta təvəhhüm edə,  
Ol gül açılıb təbəssüm edə...

Hadisələrin sonrakı inkişafı məcnunluq üçün zəmin hazırlayır. Leyli cəmiyyətlə ilk toqquşmada zahirən güzəştə gedir, Qeys isə eyni məqamda eşqini etiraf edir, həm də bu mərhələ üçün o qədər də xarakterik olmayan bir tərzdə qeyri-iradi, bunu fitri başlanıgıcıla əlaqələndirir:

Su süfləliyindən ayrılarımı?  
Od yandırı bilməyə bilərmi?  
Ol gün ki, rəhimdə kilki-qüdrət,  
İcadıma verdi ziyibi-surət,  
Doldurdu həva ilə dimağım,  
Sevda ilə bağladı ayağım...

Qeys eşq mübtəlalığının «tale məsələsi» olduğunu anlamaqla yanaşı, Leyli nikahi ilə bu dərdə məlhəm ediləcəyinə də inanır:

Onunla edin bu dərdə məlhəm,  
Urman dəxi özgə kimsədən dəm.

Qeysin bu sözlərini eşidən ata Leyli ilə onun dərdinə dərman etmək qərarına gəlir. Lakin Leylinin atası bu izdivacın baş tutması üçün Qeysin eşq xəstəliyindən sağalmaq şərtini irəli sürür. Bu mərhələdə Məcnunun Leyliyə qovuşması üçün iki yol mövcuddur: geriyə və irəliyə gedən yollar. Geriyə Leyliyə qovuşmaq üçün inkişafın aşağı səviyyəsini təmsil edən kütlə ondan məhz özü kimi olmayı tələb edir. Cəmiyyət şəxsiyyəti sevmir, onu öz içində əritməyə çalışır. Bəs Məcnun necə, Qeysə dönmək istəyirmi? Məşhur Kəbə səhnəsində cəmiyyət Qeysi belə bir dilemma qarşısında qoyur. Məcnunluq Qeys üçün irəlidə – xəyal aləmində Leyli vüsəlının potensial imkanıdır. Kütlə də Qeysi məhz bu imkandan məhrum etmək istəyir. Qeys yaxın gələcəkdə heç bir vüsəl ümidi görməsə belə, bu potensial imkandan imtina etmir, daha doğrusu, imtina edə bilmir. Tanrı dərgahına əl açıb eşq bəlasına daha artıq mübtəla olmağı diləyir:

Ya Rəbb, bəlayi-eşq ilə qıl aşına məni!  
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

Artıq bu, Məcnunun çıxardığı qəti hökm olur. Geriyə yol yoxdur! Bununla da Qeys sevgisindən Məcnun eşqinə keçidi təmin edən ikinci mərhələ başlayır. Əsərdə orta keçid bu mərhələlər içərisində ən uzunu və keşməkeşlisidir. Bu mərhələdə aşiqə həm geriyə – nikahda Leyliyə, həm də irəliyə – məna aləmində Leyliyə qovuşmağa sövq edən qüvvələr eyni vaxtda təsir edir. Real Leylidən mütləq hüsnə tədrici təkamülü özündə əks etdirən bu mərhələdə Məcnun iki qütb arasında tərəddüddədir. Cəmiyyətlə Məcnun arasında yaranan uçurum da ən kəskin şəkildə bu mərhələdə əksini tapmışdır. Məcnunluq sufi planda daxili kamilləşmə ilə yanaşı, real sosial planda mövcud ənənələrə, normativ baxışlar sisteminə etiraz kimi də faktlaşır. Ona düşmən kəsilən cəmiyyətə qarşı Məcnun da incə bir müxalifət ovqatı hiss etdirir:

Çoxdur bəni-adəm içrə bidad,  
Et könlümü vəhşət ilə mötad!  
Bir mülkdə ver mənə qərarı  
Kim, etməyə adəmi qübarı!

Füzulidə «insan və zaman» konflikti cəmiyyətin qeyri-hümanistliyindən doğmur. Halbuki, bizim ədəbiyyatşunaslıqda şairin sosial baxışları adı altında bu yönən ifrat sosioloji tədqiqatlar aparılıb. Uzun illər biz ədəbiyyatşunaslığımızın tarixini, faktlarını və inkişaf qanuna uyğunluqlarını sxemlərlə öyrənmişik: tədqiqatlarda və dərsliklərdə bütün orta əsrlər sığib Füzuli ilə mücərrəd bir şər, zülmət, qaranlıq stereotipinin arasında münaqışının və mübarizənin modelinə.

Məcnunla cəmiyyət arasındaki konflikt kamilləşən və bundan dolayı cəmiyyətdən

uyaqlaşan aşiqlə öz məişət həyatını yaşayın və hər şeyə, o cümlədən Məcnuna da bu məişətin dar çərçivəsindən baxan bəşər arasında baş verir. Bu konfliktin kökü – tarixi şəraitin qeyri-naqisliyi ilə bərabər, şəxsiyyət kimi Məcnunun mənəvi-psixoloji aləmindədir. Əgər belə olmasa idi, mövcud tarixi şəraitdə real qüvvə olan Nofəlin qılınıcı problemi həll edərdi. Məhz Nofəl qələbəsinin faydasızlığı Məcnun eşqinin adı məişət deyil, «tale», «qəzavü-qədər» səviyyəsini bir daha təsdiq edir. Əsərdə İbn Səlam Məcnunun rəqibi olsa belə, məcnunluğa əks qütb kimi deyil, paralel işlənmişdir. Hətta onu məcnunlaşmayan, Leyli nikahına can atan Qeysin (birinci mərhələ) adekvatı da hesab etmək olar. O, Leylinin izdivacına nail olmaq üçün malından, hətta canından belə keçməyə hazırlıdır:

Şərt eylədi ol bulənd əxtər  
Kim, olsa bu kami-dil müyəssər  
Sərf eyləyə gəncü mali-aləm,  
Cananə yolunda, bəlkə, can həm.

Lakin bütün bu səxavəti və fədakarlığı ilə yanaşı, ölüm aninadək İbn Səlam yer övladı olaraq qalır. Füzulinin öz təsnifatı ilə yanaşsaq, İbn Səlam eşqi «cananı can üçün sevməyin» faktı idi. Sufiyanə eşq əsərin sonuna doğru Məcnunun simasında artan xətt üzrə inkişaf edir. Azərbaycan ədəbiyyatşunaslığında sosioloji yönün üstün olduğu bir şəraitdə belə tədqiqatçılar bu fikri təsdiq edir.

Əsərdə üçüncü mərhələ «Bu, Leyli-Məcnunun istiğnasıdır və isbatı-səfayı-imlasıdır» hissəsindən başlamış Məcnunun ölüm səhnəsinədək olan hissəni əhatə edir. Əvvəlcə Tanrıının zərrəsi, nuru kimi Leyliyə aşiq olan Məcnun öz «Mən»ini fəna dəryasında məhv edib Tanrıının özünü qovuşduqdan sonra Leylidən imtina edir:

Xəyalilə təsəllidir, könül meyli-vüsal etməz,

Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz.

Türk ədəbiyyatşunası Hasibə Mazıoğlu «Leyli və Məcnun»un sonunda Məcnunun Leylidən imtina etməsini mahiyyət etibarilə dünyəvi hesab etdiyi eşqin idealizasiyası kimi qiymətləndirir. «Məcnunun ancaq eşq ilə yaşaya biləcəyi, onun eşqin ələmlərindən zövq duyması kimi bütün hissələr bizi mərhələ-mərhələ bəşəri eşqin üstünə yüksəldir. Şair eşqin bu mərhələsində təsəvvüfün məcazlarından faydalananmış, eşqi idealizə edərkən təsəvvüfi bir vasitə olaraq istifadə etmişdir. Müəllif Məcnunun timsalında eşqin mənəvi təkamül nəticəsində kəmiyyət dəyişməsindən keyfiyyətə çevrilməsini diqqətdən kənarda qoyur. Əgər eşqdə məqsəd eşqin özünün idealizasiyası idisə, onda Məcnunun aşağıdakı bəyanatını necə anlamalı:

Məndə olan aşikar sənsən,  
Mən xud yoxam, ol ki var, sənsən!  
Daim sənə məndədir təcəlli,  
Mən qeyrdən olmuşam təsəlli.

Eşq cövründən zövq bulmaq Məcnunun Leylidən ayrıldığı gündən səhrada Leyli ilə yenidən üz-üzə gəldiyi günə qədər xarakterik idi. Çünkü eşqin bu cövrü Məcnunu ali məqsədə-vəhdət məqamında Leyli vüsalına doğru aparırdı. Məqsədə nail olunduqdan sonra isə vasitə bir növ əhəmiyyətini itirir. Bu məqamda Məcnunun əsl kimliyini də ən dürüst şəkildə Leyli anlayır:

Oldum necə olduğundan agah,  
Xoş mərtəbədir bu, bərəkallah!..  
Hala mənə rövşən oldu halın,  
Meraci-həqiqəti kəmalın.

Əgər əvvəlcə Leyli Tanrı zərrəsi kimi Məcnunun kamilləşməsinə səbəb idisə, sonda kamilləşən Məcnunun simasında Leyli də həqiqəti və vəhdəti dərk edir, ölüm yatağında Ya Rəbb, məni et fənayə mülhəq Kim, rahi-fəna imiş rəhi-həq – deyərək dünyadan kamil aşiq kimi gedir. Hekayətin mənə aləmində vüsalla, vəhdətlə tamam olması üçün belə də olmalı idi. Kamilləşib fənayə qovuşan Leyli və Məcnun bir-birinə, birlikdə isə Tanrılarına qovuşurlar:

İzharə gəlib rümuzi-vəhdət,  
Vəhdətdə tamam olub hekayət.

XVI əsrən reallaşan cəmiyyət təfəkkürü Füzuli şeiri timsalında mistik ideyanı mətnin daha dərin qatına qovur. Zamanın qovduğu və sıxlaşdırıldığı bu ideya mətnin nüvəsində enerji kütləsi kimi qərarlaşır. Üst qatda «fələklərə baş vuran» bədiilik bu nüvə ətrafında cəmləşir. Təsəvvüfi ideyanın Füzuli poeziyasında asanlıqla sezilməməsinə səbəb də elə budur. Daxili qata sıxlaşan ideya üst qatdakı mükəmməlliklə vəhdət təşkil edərək estetik zövqü kifayət qədər təmin edir. Sanki bu qatda sehrlənən və cazibəyə düşən oxucu bu cazibədən çıxıb daha ali orbitin cazibə dairəsinə düşə bilmir. Bu mənada Füzuli poeziyası yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə ümumtürk ədəbiyyatının, yalnız orta əsrlərin deyil, bütün dövrlərin fövqəlestetik poeziya zirvəsi kimi faktlaşır.


# Dərgidə Sərgi

Rəssam Nəvai Metin təqdim edir



1959-cu ildə Bakı şəhərində anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsini bitirib. 1995-ci ildə UNESCO-nun elan etdiyi "Qadın ili" münasibətilə "Qadın və Musiqi" adlı konsert-sərgidə, həmçinin yerli və beynəlxalq sərgilərdə iştirak edib. Azərbaycan, ABŞ, Avstriya, Belçika, İspaniya, Rusiya, Türkiyə və Cində şəxsi kolleksiyalarda rəsmləri vardır.

## Xatirə Həsənzadə





ISNN 0134-522 İNDEKS AZ 1000  
QİYMƏTİ: 2 AZN